

Ə.Ş.ABDİNOV, H.M.MƏMMƏDOV

**ELEKTRON CİHAZLARI VƏ EMİSSİYA
ELEKTRONİKASININ ƏSASLARI**

Ali məktəblər üçün dərs vəsaiti

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin ____-cü il tarixli
____saylı əmri ilə təsdiq edilmişdir.*

BAKİ

«Təhsil» - 2009

Fizika-riyaziyyat elmləri

doktoru, professor – Əhməd Şahvaləd oğlu Abdinov

Fizika-riyaziyyat elmləri

namızədi - İlham Soltan oğlu Həsənov

Fizika-riyaziyyat elmləri

namızədi, dosent – Tərlan Xanbaba oğlu Hüseynov

ELEKTRON CİHAZLARI VƏ EMISSİYA ELEKTRONİKASININ ƏSASLARI

Ali məktəblər üçün dərs vəsaiti

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin ____-cü il tarixli
____saylı əmri ilə təsdiq edilmişdir.*

BAKİ

«Təhsil» - 2009

Kitaba rəy verənlər:

Fizika-riyaziyyat elmləri doktoru,
professor R.T.Hümbətov

Fizika-riyaziyyat elmləri doktoru,
professor Y.Y.Hüseynov

Elmi redaktor:

Fizika-riyaziyyat elmləri doktoru,
professor S.Q.Əsgərov

Abdinov Ə.Ş., Məmmədov.H.M.Bərk cisim elektronikası (ali məktəblər üçün dərs vəsaiti). Bakı-2009, «Təhsil» nəşriyyatı,
.....s.

Dərs vəsaitində fizika, elektronika, fiziki elektronika, radiofizika, radioelektronika, eləcə də bəzi başqa istiqamət və ixtisasların tədris planlarında tədrisi nəzərdə tutulan elektron cihazları, ion cihazları, bərk cisim elektronikası, yarımkəncirici cihazlar, elektron optikası fənlərinin programlarına uyğun olaraq ən geniş yayılmış elektron və ion cihazları, onların iş prinsipi, eləcə də elektron optikasının elementləri, quruluşu, növləri, parametr və xarakteristikaları, bərk cisimlərdən elektron emissiyası prosesləri haqqında məlumatlar şərh olunur.

Kitab əsasən ali məktəblərin uyğun istiqamət və ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş olsa da, mühəndislər, aspirantlar, elmi işçilər, ali və orta ixtisas məktəblərinin müəllimləri də ondan faydalana bilər.

Dərs vəsaiti müəlliflərin uzun illər Bakı Dövlət Universitetinin fizika fakültəsinin tələbələrinə oxuduqları mühəzirə mətnləri əsasında tərtib edilmişdir.

«Təhsil» nəşriyyatı

III HİSSƏ

ELEKTRİK KEÇİDLƏRİ

GİRİŞ

Bərk cisim, daha doğrusu, yarımkəçirici cihazlar, öz tərkib hissələrinə görə iki qrupa bölünür: bircins və qeyri-bircins cihazlar. Bircins cihazlar yalnız rezistor tipli olub, cərəyan kontaktları istisna edilməklə eyni bir işçi maddədən təşkil olunur. Bu cihazların işində kontakt hadisələri iştirak etmir və cərəyan kontaktları, yalnız həmin cihazları iştirak etdikləri elektrik dövrəsinə qoşmağa xidmət göstərir. Belə bərk cisim və ya yarımkəçirici cihazlara rezistorların hamısını (termorezistorları, fotorezistorları, tenzorezistorları, maqnitorezistorları və s.), o cümlədən Holl qeydedicilərini, Qann diodlarını göstərmək olar.

Qeyri-bircins yarımkəçirici cihazda işə işçi element bircins material yox, ya kimyəvi tərkibinə, ya da keçiricilik tipinə və ya aşqarlanma səviyyəsinə görə bir-birindən fərqlənən müxtəlif materialların kontaktıdır və onların iş prinsipi, məhz kontaktın keçid oblastında baş verən fiziki proseslərə əsaslanır. Bu cihazların işçi elementi metal-yarımkəçirici, metal-oksid-yarımkəçirici, metal-dielektrik-yarımkəçirici kontaktları, eləcə də homo- və hetero- p-n keçidlər, $p \pm p$, $n \pm n$, $n - i$ və $p - i$ keçidlər ola bilər.

Qeyd etmək lazımdır ki, rezistor tipli (bircins) yarımkəçirici cihazlar da elm, texnika və sənayenin müxtəlif sahələrində kifayət qədər geniş tətbiq və tədqiq olunsalar da, müasir elektron cihaz və qurğularının, ən başlıcası işə onların ən geniş və unikal imkanlıları, məhz müxtəlif kontakt strukturları əsasında yaradılmış qeyri-bircins

yarımkeçirici cihazlardır. Bu cihazların ən xarakterik nümayəndələri bütün tip yarımkeçirici diodlar və tranzistorlar, injeksiya işiq diodları və injeksiya lazerləri, müxtəlif fotoqəbuləciklərdir.

Məhz bu deyilənlər göstərir ki, bərk cisim cihazların fizikasını öyrənmək üçün ilk növbədə bərk cisim və yarımkeçiricilərin, eləcə də kontaktlarda baş verən elektron proseslərinin fiziki əsaslarını mənimsemək lazımdır. Bərk cisim və yarımkeçiricilərin fizikası «Bərk cisim fizikası», «Yarımkeçiricilərin fizikası», «Elektron texnikasının materialları» kurslarında lazımi səviyyədə tədris edildiyindən, həmin məsələlər üzərində burada ətraflı dayanmağa ehtiyac duyulmur. Kontakt strukturlarının yaranması mexanizmi, əsas parametr və xarakteristikaları, onlarda baş verən elektron prosesləri, bu strukturların praktiki tətbiq imkanları, qüsür və məhdudiyyətləri haqqında ən ümumi məlumatları belə bir dərs vəsaitində verilməsi zərurəti isə danılmazdır.

Ona görə də ayrı-ayrı yarımkeçirici cihazlar haqqında məlumatların verilməsinə keçməzdən əvvəl bərk cisim (yarımkeçirici) elektron cihazlarında əsas işçi element funksiyasını daşıyan elektrik keçidləri: kontakt-yarımkeçirici kontaktı, heterokeçidlər və homo p-n keçidlər haqqında ən vacib məlumatları vermək məqsədə uyğundur.

§ 3.1.1. *p-n* kecid, *p-n* kecidin əmələ gəlməsi və əsas parametrləri


Elektron-deşik keçidi (*p-n* kecid) əks tip keçirciliyə malik iki yarımkeçiricinin kontaktındaki elektrik keçidinə deyilir. Əgər bu yarımkeçiricilər eyni kimyəvi tərkibə malikdirlərə,

belə keçid **homo-**, müxtəlif kimyəvi tərkibə malikdirlər – **hetero p-n keçid** adlanır.

p-n keçidin əmələ gəlmə mexanizminə baxaq. Fərz edək ki, eyni yarımkəcərıcı materialdan, lakin əks tip (biri *p*-, digəri isə *n*- tip) keçiriciliyə malik, eyni səviyyədə ($N_D^n = N_A^p$) aşqarlanmış iki yarımkəcərıcı kristal onların keçiricilik tipini təyin edən aşqar atomlarının tamamilə ionlaşdırığı

temperaturdan (T_i) yüksək temperaturda ($T \geq T_i$) elektrik kontaktına gətirilib (şəkil 3.1.1, a). Bu o deməkdir ki, toxunma yerində (kontakt müstəvisində) bir sistem təşkil edən bu iki kristalın birindən digərinə keçidkərək kristal qəfəsin ölçüləri tərtibində heç bir təhrif hiss olunmur. Həmin hissələrdə uyğun olaraq: $n_{no} = p_{po}$; $p_{no} = n_{po}$ və $p_{no} \ll n_{no}$; $n_{po} \ll p_{po}$.

Burada n_{no}, n_{po} - uyğun



Şəkil 3.1.1. Eyni kimyəvi tərkibli *p*- və *n*-tip keçiricilikli iki yarımkəcərıcıdan ibarət sistemin kontakta gətirdiyi ilk anda (a) və xarici gərginlik olmadıqda ($U_x = 0$) *p-n* keçidin dinamik tarazlıq hali qərarlaşdıqdan sonrakı (b) enerji diaqramı.

olaraq əsas və qeyri-əsas elektronların, p_{p0}, p_{n0} - isə deşiklərin konsentrasiyasıdır. İndekslerdəki *n* və *p* - işarələri yarımkəcəricinin keçiricilik tipini göstərir. Belə ($N_D = N_A$ olan) *p-n* keçid **simmetrik p-n keçid** adlanır.

Həmin iki əks tip keçiricilikli kristalı bir-birindən ayıran müstəviyə p - n keçidin **metallurji sərhəddi** deyilir. Həqiqətdə isə belə bir kəskin sərhəddən danışmaq düzgün olmasa da, əksər hallarda sadəlik üçün qəbul edilir ki, sərhəd kəskindir və hesablamlarda, eləcə də izahatlarda həmin sərhədi «X»-koordinatının başlanğıçı kimi götürmək olar. Bu halda fərz edilir ki, kristal X-oxu boyunca yönəlib.


Belə sistemin boyunca sərbəst elektron və deşiklərin konsentrasiyasının qradienti mövcud olduğundan həmin hissəciklərin bir-birinin əksinə yönəlmüş diffuziyası baş verir. Bu prosesdə keçid müstəvisindən hər iki tərəfdə yalnız L_D - **diffuziya uzunluğundan** böyük olmayan məsafədə yerləşən elektron və deşiklər iştirak edir. Diffuziya olunmuş elektron və deşiklər rekombinasiya olunduğuundan, keçid müstəvisinin hər iki tərəfində müəyyən qalınlıqdakı qatda kompensə olunmamış əks işarəli ionlar hesabına (p - hissədə mənfi, n -hissədə isə müsbət) **həcmi yükler** müəyyən E_d -**daxili elektrik sahəsi** yaranır. Həmin elektrik sahəsinin qiyməti ilk anlarda böyüür. Yaranmış daxili sahənin təsiri altında, eyni zamanda sərbəst yükdaşıyıcıların diffuziyanın əksi istiqamətində dreyfi də baş verir. Daxili sahənin qiyməti böyüdükcə dreyf posesi də güclənir. Nəhayət, keçiddən baş verən diffuziya və dreyf prosesləri bir-birini tarazlaşdırır və sistemin dinamik tarazlıq hali qərarlaşır (şəkil 3.1.1, b). Belə tarazlıq halında:

$$j_D = j_{D_p} + j_{D_n} = j_E = j_{E_p} + j_{E_n}; \quad j_T = j_D + j_E = 0 \quad (3.1.1)$$

olur. Burada j_D - tam diffuziya cərəyanının sıxlığı, j_{Dp} və j_{Dn} isə uyğun olaraq onun elektron və deşik komponentləri, j_E -tam dreyf cərəyanının sıxlığı, j_{En} və j_{Ep} - isə uyğun olaraq onun elektron və deşik komponentləri, j_T - dinamik tarazlıq halına keçiddən axan yekun cərəyanın sıxlığıdır.

Məlumdur ki, $j_0 = 0$ -olduğu tarazlıq halında baxılan $p-n$ keçidi sistemin F - Fermi səviyyəsi hər yerdə eyni olar. Nəticədə, tarazlıq halında sərhəddə qiyməti **kontakt potensial-lar fərqi** bərabər olan və hissəciklərin diffuziyasına mane olan potensiallar fərqi yaranır (şəkil 3.1.1, b).

Simmetrik, kəskin $p-n$ keçidin sərhədi yaxınlığındakı oblastda sərbəst yükdaşıyıcıların konsentrasiyasının (a), potensialın (b), daxili sahənin intensivliyinin (c) və bağlı yüklerin konsentrasiyasının (d) koordinatdan asılılığı şəkil 3.1.2-dəki kimi olar. Burada şaquli punktir xətlərlə məhdudlanmış və n , p , φ , E , λ -nın dəyişməsinin baş verdiyi $\ell_{p-n} = \ell_p + \ell_n$ qalınlıqlı sərhədyanı oblast (qat) $p-n$ keçidin **bağlayıcı təbəqəsi** adlanır.



Şəkil 3.1.2. $p-n$ keçid oblastında sərbəst yükdaşıyıcıların konsentrasiyasının (a), daxili sahənin potensialının (b) və intensivliyinin (c), bağlı (həcmi) yüklerin konsentrasiyasının (d) koordinatdan asılılığı

p-n keçidi əmələ gətirən eks tip keçiricilikli yarımkəcərıcıların bağlayıcı təbəqəsindən kənardakı hissələrinin enerji diaqramı dəyişmir. Bu hissələr ***p-n* keçidli sistemin ballast hissəsi** adlanır. Ballast hissələrdə materialın elektroneytrallığı saxlanılır və $E_d=0$ olur.

Bağlayıcı təbəqədə isə elektroneytrallıq pozulur. *p*-hissədə akseptor, *n*-hissədə isə donor atomlarının tərpənməz ionlarının qaldığı bu təbəqədə sərbəst yükdaşıyıcılar olmadığından, həmin hissənin R_{p-n} - müqaviməti ballast hissənin R_b - müqavimətindən çox-çox böyük olur ($R_{p-n} \gg R_b$).

***p-n* keçidin potensial çəpərinin hündürlüyü** kontakta gətirilmiş yarımkəcərıcı materiallarda çıxış işlərinin fərqi $\varphi_{K0} = \varphi_{op} - \varphi_{on}$ bərabər olduğundan və çıxış işləri hər iki hissədəki uyğun Fermi səviyyəsindən (F_n və F_p) hesablaşdırıldığından:

$$e\varphi_{K0} = \varepsilon_{Fn} - \varepsilon_{Fp} . \quad (3.1..2)$$

Sonuncu bərabərlikdə

$$\varepsilon_{Fn} = \varepsilon_c - kT \ln \frac{N_c}{N_D} ; \quad \varepsilon_{Fp} = \varepsilon_v + kT \ln \frac{N_g}{N_A} \quad \text{və} \quad \varepsilon_g = \varepsilon_c - \varepsilon_v$$

olduğunu nəzərə aldıqda

$$e\varphi_{K0} = \varepsilon_{Fp} - \varepsilon_{Fn} = \varepsilon_c - \varepsilon_v - kT \ln \frac{N_v N_c}{N_A N_D} . \quad (3.1..3)$$

Burada ε_g keçidin yaradıldığı yarımkəcəriciinin qadağan olunmuş zonasının eni, N_v və N_e uyğun olaraq valent və keçirici zonadakı enerji hallarının sıxlığı, k - Bolsman sabiti, T – sistemin temperaturudur. Nəzərə alsaq ki,

$$N_v N_c = n_i^2 \exp\left(\frac{\varepsilon_g}{kT}\right),$$

Onda

$$e\varphi_{K0} = kT \ln \frac{N_A N_D}{n_i^2}. \quad (3.1.4)$$

Sonuncu ifadədə n_i – baxılan temperaturda keçidin təşkil olunduğu yarımkəciriçi materialda sərbəst yükdaşıyıcıların məxsusi konsentrasiyasıdır.

$N_A = p_{po}$, $N_D = n_{no}$ və $n_i^2 = n_{no} p_{no} = p_{po} n_{po}$ olduğundan

$$e\varphi_{K0} = kT \ln \frac{n_{no} p_{po}}{n_i^2} \rightarrow e\varphi_{K0} = kT \ln \frac{p_{po}}{p_{no}} = kT \ln \frac{n_{no}}{p_{po}} \quad (3.1.5)$$

Keçid oblastı üçün Puasson tənliyini həll etdikdə E_d -nin qiymətinin

$$\ell_p \leq x < 0 \text{ aralığında } E_K(x) = -\frac{eN_A}{\epsilon\epsilon_0}(\ell_p + x);$$

$$0 < x \leq \ell_n \text{ aralığında } E_K(x) = -\frac{eN_A}{\epsilon\epsilon_0}(\ell_n - x);$$

$$x = 0 \text{ nöqtəsində isə } E_K(\max) = \frac{eN_A \ell_p}{\epsilon\epsilon_0} = \frac{eN_D \ell_n}{\epsilon\epsilon_0}$$

olduğunu yaza bilərik.

Baxılan $p-n$ keçid üçün Puasson tənliyini ikiqat integralladıqda isə keçidin potensial çəpərinin hündürlüyü üçün:

$$\varphi_{K0} = -\frac{1}{2} E_k(\max)(\ell_p + \ell_n)$$

İfadəsi alınar. Buradan da p-n keçidin bağlayıcı təbəqəsinin eninin

$$\ell_{p-n} = (\ell_p + \ell_n) \sqrt{\frac{2\epsilon\epsilon_0\varphi_{k0}}{e} \left(\frac{N_A + N_D}{N_A \cdot N_D} \right)} \quad (3.1.6)$$

olduğu alınar.

§ 3.1.2. p-n keçidə xarici elektrik sahəsinin təsiri

§ 3.1.1.-də deyilənlər xarici elektrik sahəsi təsir etməyən ($U_x = 0$) simmetrik ($N_A^{(p)} = N_D^{(h)}$ olan) $p-n$ keçidlər üçündür.

$p-n$ keçidə müəyyən U_x xarici gərginlik təsir etdikdə isə vəziyyət dəyişir.

Qeyd etmək lazımdır ki, xarici gərginliyin müsbət qütbüünən $p-n$ keçidin p - hissəsinə qoşulduğu (xarici gərginliklə kontakt potensiallar fərqi bir-birinin əksinə yönəldiyi) hal $p-n$ keçidin **açıq və ya düzünə**, n hissəsinə qoşulduğu hal isə **bağlayıcı və ya əksinə istiqaməti** adlanır.

Fərz edək ki, $p-n$ keçidə düzünə istiqamətdə müəyyən xarici gərginlik (U_x) təsir edir və bağlayıcı təbəqənin R_{p-n} -müqaviməti sistemin R_b -ballast müqavimətindən çox-çox böyükdür ($R_{p-n} \gg R_b$). Bu halda tətbiq edilən xarici gərginlik demək olar ki, tamamilə $p-n$ keçiddə düşər ($U_x \approx U_{p-n}$) və keçidin potensial çəpərin hündürlüyü φ_0 -dan $\varphi_k = \varphi_{k0} - U_x$ qiymətinə qədər azalar (şəkil 3, a). Nəticədə, keçidin tarazlığı pozular, $j_D > j_E$ olar və $p-n$ keçiddən sıfırdan fərqli ($j_T^d \neq 0$) yekun cərəyan axar. Başqa sözlə, düzünə istiqamətdə xarici gərginlik ($U_x > 0$) təsir etdikdə keçidin potensial çəpərinin hündürlüyü azaldığından, uyğun zonalarda daha aşağı səviyyələrdə yerləşmiş əsas yüksəkdaşıyıcıların qeyri-əsas olduqları digər hissəyə diffuziyası baş verər. Bu proses **qeyri-əsas yüksəkdaşıyıcıların injeksiyası** adlanır.

$U_x > 0$ gərginliyi təsiri etdikdə, $p-n$ keçidin potensial çəpərinin hündürlüyü, keçiddəki daxili elektrik sahəsinin qiyməti ilə yanaşı, bağlayıcı təbəqənin eni kiçilərək,

$$\ell_{p-n}^d = \sqrt{\frac{2\epsilon\epsilon_0(\varphi_{k0} - U_x)}{e} \left(\frac{N_A + N_D}{N_A \cdot N_D} \right)} \quad (3.1.7)$$

qiymətini alır.

Bu halda injeksiya olunmuş qeyri-əsas yükdaşıyıcıların p - n keçidin sərhədlərindəki konsentrasiyası xarici gərginlikdən asılı olaraq:

$$p_n = p_{no} e^{\frac{eU_x}{kT}} \quad \text{və} \quad n_p = n_{po} e^{\frac{eU_x}{kT}} \quad (3.1.8)$$


şəklində eksponensial qanunla artır.

Adətən, p - n keçiddən (kontaktdan) baş verən injeksiyanı xarakterizə etmək üçün

$$\delta = \frac{\Delta p_n}{n_{no}} = \frac{\Delta n_p}{p_{po}}, \quad (3.1.9)$$

şəklində təyin olunan və **injeksiya səviyyəsi** adlanan kəmiyyətdən istifadə edilir. Burada Δp_n və Δn_p uyğun olaraq n və p hissəyə injeksiya olunmuş qeyri-əsas yükdaşıyıcıların (uyğun olaraq deşiklərin və elektronların) konsentrasiyalarıdır. δ - kəmiyyətinin qiymətindən asılı olaraq: **aşağı** ($\delta \ll 1$), **orta** ($\delta \approx 1$) və **yüksək** ($\delta > 1$) **injeksiya səviyyələri** halları müm-kündür.

p - n keçidə əksinə (baglayıcı) istiqamətdə xarici



Şəkil 3.1.3. Düzünə (a) və əksinə (b) istiqamətdə təsir edən xarici elektrik sahəsində ($U_x \neq 0$) p - n keçidin enerji diaqramı

gərginlik ($U_x < 0$) tətbiq edildikdə isə onun potensial çəpərinin hündürlüyü $\varphi_k = \varphi_{k0} + |U_x|$ qiymətinə qədər artır. Nəticədə keçiddə tarazlıq pozulur və ondan axan diffuziya cərəyanının qiyməti kiçilir, yəni $j_D < j_E$ olur (şəkil 3.1.3, b). Bu halda keçiddən qeyri-əsas yükdaşıyıcıların (p hissədən n-ə, elektronların və əksinə n- hissədən p-yə deşiklərin) dreyfi hesabına yaranan sıfırdan fərqli (j_T^∂) cərəyan axır. Keçidin eni isə:

$$\ell_{p-n}^\partial = \sqrt{\frac{2\epsilon\epsilon_0(\varphi_{k0} + |U_x|)}{e}} \cdot \frac{N_A + N_D}{N_A \cdot N_D} \quad (3.1.10)$$

ifadəsi ilə olunur.

Əksinə gərginliyin artması ilə, bağlayıcı təbəqənin eni və E_d - daxili sahənin qiyməti böyür, keçiddən axan əksinə cərəyanın (j_T^∂) qiyməti isə dəyişmir. Bu, ondan irəli gəlir ki, keçidin sərhədləri yaxınlığında qeyri-əsas yükdaşıyıcıların konsentrasiyasının qradienti U_x - xarici gərginlikdən asılı olaraq dəyişmir. Əksinə, gərginliyin artması ilə yalnız mövcud olan qeyri-əsas yükdaşıyıcıların əksinə cərəyanda iştirak edən hissəsinin miqdarı dəyişir. Nəhayət, $U_x < 0$ gərginliyi elə bir qiymətə çatır ki, mövcud qeyri-əsas yükdaşıyıcıların hamısı j_T^∂ - əksinə cərəyanda iştirak edir. Əksinə gərginliyin bu qiymətdən böyük qiymətlərində $p-n$ keçiddən axan cərəyan dəyişməz bir qiymət alır. Əksinə istiqamətdə qoşulmuş $p-n$ keçiddən axan belə cərəyana $p-n$ keçidin **doyma cərəyanı** (I_0) deyilir. Eyni $p-n$ keçiddə I_0 - cərəyanının qiyməti yalnız temperaturun dəyişməsi ilə dəyişir.

$p-n$ keçiddən axan cərəyanın kecidə tətbiq edilən xarici

U_x gərginliyindən asılılığının, daha doğrusu ideal $p-n$ keçidin volt-amper xarakteristikasının analitik şəkli (ifadəsi) ilk dəfə hələ XX əsrin əllinci illərində Şokli tərəfindən müəyyənləşdirilmişdir. Ona görə də bu ifadə, çox vaxt $p-n$ kecid üçün Şokli düsturu və uyğun nəzəriyyə isə ideallaşdırılmış $p-n$ kecid üçün Şokli nəzəriyyəsi adlandırılır.

İdeallaşdırılmış $p-n$ kecid dedikdə bir sıra şərtləri ödəyən $p-n$ kecid nəzərdə tutulur. Daha doğrusu, fərz edilir ki:

- 1) $p-n$ keçidin həcmi yükler oblastındaki aşqar atomlarının hamısı ionlaşır;
- 2) $p-n$ keçidin həcmi yükler oblastında sərbəst yükdaşıyıcıların generasiyası baş vermir ($G_n, G_p = 0$, burada G_n və G_p uyğun olaraq elektron və deşiklərin generasiya əmsallarıdır);
- 3) $p-n$ keçidin eninə ölçüləri elədir ki, kecidə səth effekt-lərinin təsiri yoxdur;
- 4) $p-n$ keçidin qalınlığı çox-çox kiçikdir ($\ell_{p-n} \rightarrow 0$);
- 5) ballast müqavimət (R_b) və cərəyan kontaktlarının (R_K) müqavimətləri keçidin R_{p-n} - müqavimətdən çox-çox kiçikdir ($R_b, R_K \ll R_{p-n}$). Ona görə də tətbiq olunan U_x - xarici gərginlik tamamilə $p-n$ keciddə düşür ($U_x = U_{p-n}$);
- 6) $p-n$ keçidin həcmi yükler oblastında sərbəst yükdaşıyıcıların rekombinasiyası baş vermir ($r_e, r_p = 0$, burada r_e və r_p - uyğun olaraq elektron və deşiklərin rekombinasiya əmsallarıdır);
- 7) Cərəyan kontaktları $p-n$ keciddən elə uzaqlıqdadır ki, onlarda baş verən proseslər $p-n$ kecidə təsir göstərmir;
- 8) Cərəyan kontaktlarından injeksiyanın səviyyəsi çox-çox aşağıdır.

Bu şərtlər daxilində p - n keçidli sistemin istənilən en kəsiyi üçün doğru olan:

$$\begin{cases} \frac{\partial p}{\partial t} = D_p \frac{\partial^2 p}{\partial x^2} - \mu_p E \frac{\partial p}{\partial x} - p \mu_p \frac{\partial E}{\partial x} \\ \frac{\partial n}{\partial t} = D_n \frac{\partial^2 n}{\partial x^2} + \mu_n E \frac{\partial n}{\partial x} + n \mu_n \frac{\partial E}{\partial x} \end{cases} \quad (3.1.11)$$

cərəyanın kəsilməzliyi tənliyini yazıb, onu $x=0$; $x=\ell_n$; $x=-\ell_p$ sərhəd şərtləri daxilində həll etdikdə p - n keçidin VAX-nın $\ell_n \gg L_p$; $\ell_p \gg L_n$ olan hal üçün (burada L_n və L_p - uyğun olaraq elektronların və deşiklərin diffuziya məsafələrinin, D_n və D_p - diffuziya əmsallarının, μ_n və μ_p - isə yüyürüklerinin qiymətləridir):

$$I = S \cdot e \cdot \left[\frac{D_p p_{no}}{L_p} + \frac{D_n n_{po}}{L_n} \right] \exp\left(\frac{eU_x}{kT}\right) - 1, \quad (3.1.12)$$

$\ell_n \ll L_p$; $\ell_p \ll L_n$ olan hal üçün isə

$$I = S \cdot e \cdot \left[\frac{D_p p_{no}}{\ell_n} + \frac{D_n n_{po}}{\ell_p} \right] \exp\left(\frac{eU_x}{kT} - 1\right] \quad (3.1.13)$$

ifadəsini almaq olar. Bu ifadədə S - keçidin en kəsiyinin sahəsi, e - elektronun yüküdür.

$\ell_n \gg L_p$; $\ell_p \gg L_n$ olduqda

$$I_o = S \cdot e \cdot \left[\frac{D_p p_{no}}{L_p} + \frac{D_n n_{po}}{L_n} \right], \quad (3.1.14)$$

$\ell_n \leq L_p$; $\ell_p \leq L_n$ olduqda isə

$$I_0 = S \cdot e \left[\frac{D_p p_{no}}{\ell_n} + \frac{D_n n_{po}}{\ell_p} \right] \quad (3.1.15)$$

ifadəsi ilə təyin olunan I_0 kəmiyyəti **p-n keçidin doyma cərəyanı adlanır.**

Doyma cərəyanının ifadələrindən göründüyü kimi, o, p-n keçidə tətbiq olunan xarici gərginlikdən asılı olmayıb, yalnız *p-n* keçidin hazırlandığı yarımkəciriçi material, keçidin ölçüləri və temperatur ilə təyin olunur. Ona görə də *p-n* keçidin VAX-ı daha sadə şəkildə:

$$I = I_0 \left(e^{\frac{eU_x}{kT}} - 1 \right) \quad (3.1.16)$$

düsturu ilə ifadə oluna bilər. (3.1.16)-dan görünür ki, $U_x > 0$ qiymətlərində (düzünə istiqamətdə) VAX-ın eksponensial həddi:

$$\exp\left(\frac{eU_x}{kT}\right) \gg 1 \quad (3.1.17)$$

və *p-n* keçiddən axan düzünə cərəyan:

$$I_d = I_0 e^{\frac{eU_x}{kT}}. \quad (3.1.18)$$

Başqa sözlə, düzünə cərəyan keçidə tətbiq edilən xarici gərginlikdən eksponensial aslıdır.

Əksinə istiqamətdə ($U_x < 0$)


isə:

$$\exp\left(\frac{eU_x}{kT}\right) \ll 1 \quad (3.1.19)$$

və *p-n* keçiddən axan əksinə cərəyan:

$$I_\sigma = -I_0 \quad (3.1.20)$$

Bütün deyilənlərə əsasən



Şəkil 3.1.4. İdeal *p-n* keçidin volt-amper xarakteristikası

ideal p - n keçidin VAX-nı qrafiki olaraq şəkil 3.1.4-dəki kimi təsvir etmək olar.

Qeyd etmək lazımdır ki, $U_x > 0$ və $U_x < 0$ olduqda bu qrafikin gərginlik oxundakı miqyasları eyni deyil və müxtəlif p - n keçidlər üçün ~ 10 və ya ~ 100 dəfələrlə fərqlənir. Belə ki, düzünə istiqamətdə işçi oblastın eni cəmi bir neçə volt təşkil etdiyi halda, əksinə istiqamətdə 10 və 100 voltlarla məhdudlanır.

Əksinə istiqamətin başlanğıc hissəsində cərəyanın müşahidə olunan kiçik artması əksinə gərginliyin sıfırdan $U_{d\partial}$ – qiymətinə qədər artması ilə qeyri-əsas sərbəst yükdaşıyıcıların daha çox hissəsinin cərəyana səfərbər edilməsi ilə əlaqədardır.

§ 3.1.3. p - n keçidin növləri

p - n keçidin simmetrik, qeyri-simmetrik, kəskin, tədrici, nöqtəvi, müstəvi, birtərəfli və s. kimi müxtəlif növləri var.

Ən sadə və nəzəriyyəsi ətraflı öyrənilmiş p - n kecid – ideallaşdırılmış **simmetrik, kəskin p - n keçiddir** (şəkil 3.1.5, a). Belə p - n keçiddə $n_n = p_p$; $N_D = N_A$; $p_n = n_p$, yəni aşqarların öz tip və konsentrasiyalarına görə dəyişməsinin baş verdiyi oblastın Δx qalınlığı çox-çox kiçik olur ($\Delta x \rightarrow 0$). Qeyd etmək lazımdır ki, real p - n keçidlərdə həmişə Δx -sıfırdan fərqlidir və real p - n kecid o halda kəskin p - n kecid adlanır ki, Δx , yəni keçiricilik tipinin dəyişdiyi qalınlıq bağlayıcı təbəqənin ℓ_{p-n} -enindən çox-çox kiçik olsun ($\Delta x \ll \ell_{p-n}$). Əgər belə p - n keçidlərdə $N_A \neq N_D$ (yaxud $p_p \neq n_n$; $p_n \neq n_p$) olarsa, o, **qeyri-simmetrik kəskin p - n kecid** adlanır. Qeyri-simmetrik, (məsələn, $N_A \gg N_D$

halında) kəskin p - n keçidlərin eni:

$$\ell_{p-n} \approx \ell_n = \sqrt{\frac{2\epsilon\epsilon_0\varphi_{k0}}{e} \cdot \frac{1}{N_D}} . \quad (3.2.21)$$

Kəskin p - n keçidləri bir qayda olaraq **əritmə üsulu** ilə hazırlanır.

Praktikada demək olar ki, əksər hallarda elə p - n keçidlərdən istifadə edilir ki, onlarda Δx -in qiyməti həcmi yüksək oblastının ℓ_{p-n} -eninin qiyməti ilə müqayisə edilə biləcək olur. Belə keçidlərə **tədrici p - n keçidlər** deyilir.

Tədrici p - n keçidləri adətən diffuziya üsulu ilə hazırlanırlar.

Simmetrik, tədrici p - n keçidlərin xarici gərginlik təsir etməyən haldakı ($U_x = 0$) eni:

$$\ell_{p-n} = \sqrt[3]{\frac{12\epsilon\epsilon_0}{e \left(\frac{dN_A}{dx} + \frac{dN_D}{dx} \right)} \varphi_{k0}} \quad (3.1.22)$$

Bu ifadədən görünüyü kimi, kəskin p - n keçidlərdən fərqli olaraq, tədrici p - n keçidlərin eni hər iki hissədəki keçiricilik tipini təyini edən aşqar atomlarının konsentrasiyasından (N_A və N_D -dən) deyil, konsentrasiyanın baxılan sistem (x oxu) boyunca dəyişmə qradiyentindən (dN_A/dx və dN_D/dx -dən) asılıdır. Bu halda, həm də asılılıq kvadrat kök yox, kub köklə ifadə olunur.

Müxtəlif səviyyədə aşqarlanmış, $\frac{dN_A}{dx} \neq \frac{dN_D}{dx}$ yarımkeçiricilərin kontaktında əmələ gələn tədrici p - n kecid isə **qeyri-simmetrik tədrici p - n kecid** adlanır. Belə p - n keciddə

$$\frac{dn_n}{dx} \neq \frac{dp_p}{dx}; \frac{dn_p}{dx} \neq \frac{dp_n}{dx} \quad (3.1.23)$$

Hər iki tip p-n keçiddə p - və n - hissələrdəki sərbəst yüksəkçiçiyicilərin konsentrasiyası bir-birindən bir tərtibdən çox fərqlənərsə (məsələn, $p_p \gg 10n_n$), belə p - n keçidə **bir tərəfli p-n keçid** deyilir.

Qeyri-simmetrik p - n keçiddə daxili elektrik sahəsi az aşqarlanmış hissəsiyə daha çox nüfuz edir (şəkil 3.1.5, b).


Qeyri-simmetrik tədrici p - n keçidlərdə, (məsələn, $N_A \gg N_D$ olduqda) :

$$\ell_{p-n} \approx \ell_n \approx \sqrt[3]{\frac{12\varepsilon\varepsilon_0}{e} \frac{dN_D}{dx} \varphi_{K0}} . \quad (3.1.24)$$

Yarımkeçirici cihazlar bir qayda olaraq qeyri-simmetrik p - n keçidlər əsasında hazırlanır. Bu halda əsas yüksəkçiçiyicilərin konsentrasiyasının daha böyük olduğu hissə **emitter**, ikinci hissə isə – **baza** adlanır.

p - n keçidlər öz həndəsi ölçülərinə görə **nöqtəvi** və **müstəvi** **p-n keçidlərə** ayrılır. Nöqtəvi p - n keçidin eninə ölçüləri onun qalınlığı tərtibində, müstəvi p - n keçidlərdə isə keçidin eninə ölçüləri, onun qalınlığından çox-çox böyük olur.

Yarımkeçirici cihazların hazırlanmasında eyni materialdan, eyni keçiricilik tipinə malik, lakin müxtəlif səviyyədə aşqarlanmış yarımkəçiricilər, yaxud da aşqarlanmış və aşqarlanmamış (məxsusi keçiriciliyə malik) yarımkəçiricilərin kontaktında yaranan $p^+ - p$, $n^+ - n$ və $p - i$, $n - i$ tipli keçidlərdən də istifadə edilir. Burada



Şəkil 3.1.5. Simmetrik (a) və qeyri-simmetrik (b) p - n keçidlərdə həcmi yüklerin paylanması şəxmatik təsviri

«+» işarəsi daha çox aşqarlanmayı, «i»- isə məxsusi keçiriciliyi göstərir. Belə elektrik keçidlərində bağlayıcı təbəqə zəif aşqarlanmış və ya məxsusi keçiriciliyə malik yarımkəcirici hissəyə daha çox nüfuz edir.


§ 3.1.4. *p-n* keçidin tutumu

Məlumdur ki, hər bir *p-n* keçidin bağlayıcı təbəqəsində metallurji sərhədin hər iki tərəfində hərəkətsiz (bağlı) ionlar hesabına yaranmış müsbət və mənfi həcmi yüksəklər, eləcə də bu hissələrin kənar sərhəddində toplanmış mütəhərrrik yüksəklər (elektron və deşiklər) vardır.

p-n keçidin metallurji sərhədindən müxtəlif tərəflərdə işarəcə eks yüksəklərin olmasını, kecidə parallel qoşulmuş müəyyən ekvivalent elektrik tutumunun mövcudluğu kimi təsəvvür etmək olar (şəkil 3.1.6). Bu tutum ***p-n* keçidin tutumu** adlandırılır (C_{p-n}). Keçiddə və onun kənar sərhədlərində toplanmış olan həcmi yüksəklərin qiyməti kecidə tətbiq edilən xarici gərginlikdən asılı olaraq dəyişir. Çünkü xarici gərginliyin dəyişməsi ilə həm bağlayıcı təbəqənin ℓ_{p-n} - eni ($\ell_{p-n} \sim \sqrt{\varphi_{k0} \pm |U_x|}$), həm də injeksiya hesabına keçidin kənar sərhədləri yaxınlığında toplanmış qeyri-əsas yükdaşıyıcıların konsentrasiyası (3. 1.8) ifadələrinə uyğun şəkildə dəyişir.

Ona görə də ümumi halda *p-n* keçidin tutumu, kecidə tətbiq edilən xarici gərginliyin funksiyasıdır.

Lakin bağlayıcı təbəqədə və onun hüdudlarından kənarda olan həcmi yüksəklərin qiyməti kecidə tətbiq edilən



Şəkil 3.1.6. *p-n* keçidin ekvivalent sxemi

xarici gərginlikdən müxtəlif şəkildə asılı olduğundan, keçidin C_{p-n} - tutumunun iki komponentdən ibarət olduğu qəbul edilmişdir.

Bunlardan biri bağlayıcı təbəqədəki yüklerin dəyişməsini xarakterizə edir və **çəpər tutumu** adlanır ($C_{\text{ç}əp}$), digəri isə - injeksiya və ekstraksiya prosesləri hesabına keçidin sərhəddindəki yüklerin dəyişməsini təsvir edir və **p-n keçidin diffuziya tutumu** (C_{dif}) adlanır. p-n keçidin çəpər tutumunu köynəklərində $Q_n \approx Q_p$ qədər elektrik yükü olan müstəvi kondensatorun tutumu kimi təsəvvür etdikdə


$$Q_n = eN_D S \ell_{p-n} \quad (3.1.25)$$

Bu ifadədəki S - kəmiyyəti $p-n$ keçidin en kəsiyinin sahəsidir.

Q_n - yükü kecidə tətbiq olunan xarici gərginliklə mütənasib olmadığından (çünki $eN_D S$ - gərginlikdən asılı deyil, ℓ_{p-n} - isə gərginlikdən düz mütənasib yox, mürəkkəb şəkildə asılıdır):

$$C_{\text{ç}əp} = \frac{dQ}{dU} \quad (3.1.26)$$

Ona görə də (3.1.25) və (3.1.26) ifadələrini nəzərə aldıqda



Şəkil 3.1.7. Kəskin və tədrici $p-n$ keçid halında çəpər tutumunun əksinə gərginlikdən asılılığı (əksinə istiqamətdə qoşulmuş kəskin və tədrici $p-n$ keçidin volt-farad xarakteristikası)

$$C_{\varsigma \varphi p} = \frac{\varepsilon \varepsilon_0 S}{\ell_{p-n}} \sqrt{\frac{\varphi_{K0}}{\varphi_{K0} + |U_x|}}. \quad (3.1.27)$$

Sonuncu düsturdan göründüyü kimi, qeyri-simmetrik kəskin p - n keçidin çəpər tutumu ($C_{\varsigma \varphi p} \sim \frac{I}{\sqrt{|U_x|}}$).

$C_{\varsigma \varphi p} = f(U_x)$ asılılığı keçid oblastında aşqar atomlarının konsentrasiyasının dəyişmə qanunundan daha güclü asılıdır. Keçid oblastında aşqar atomlarının konsentrasiyasının paylanması qanunu dəyişdikdə, $C_{\varsigma \varphi p} = f(U_x)$ asılılığı da dərhal dəyişir. Məsələn, kəskin p - n keçid üçün bu asılılıq $C_{\varsigma \varphi p} \sim \frac{I}{\sqrt{|U_x|}}$ - şəklində olduğu halda, tədrici p - n keçid üçün

$C_{\varsigma \varphi p} \sim \frac{I}{\sqrt[3]{|U_x|}}$ şəklinə düşür. Bu xüsusiyyətdən praktikada p - n keçidin kəskin və ya tədrici olmasını müəyyənləşdirmək üçün istifadə edilir.

$C_{\varsigma \varphi p} = f(U)$ asılılığına **p - n keçidin volt-farad xarakteristikası** deyilir. Kəskin və tədrici p - n kecidlər üçün $\frac{C_{\varsigma \varphi p}}{C_{\varsigma \varphi p,0}} = f(U)$ asılılığı şəkil 3.1.7-də təsvir edildiyi kimidir.

Burada $C_{\varsigma \varphi p}$ - hər hansı $U_x \neq 0$; $C_{\varsigma \varphi p,0}$ - isə $U_x = 0$ qiymətlərində p - n keçidin çəpər tutumunun qiymətləri-dir. Şəkil 3.1.7-dən göründüyü kimi, keçidin çəpər tutumu əksinə gərginliyin mütləq qiyməti azaldıqca artır və $U_x = 0$ halindəki qiymətinə yaxınlaşır. Xarici gərginliyin istiqaməti dəyişdikdə ($U_x > 0$ olduqda) ℓ_{p-n} - nin kiçilməsi (bağlayıcı təbəqənin daralması) hesabına çəpər tutumu artır. Lakin bu halda injeksiyanın səviyyəsi də kəskin artır və nəticədə

diffuziya tutumu p - n keçidin ümumi C_{p-n} - tutumunda daha güclü rol oynamaya başlayır.

p - n keçidə tətbiq edilən əksinə gərginliyin yalnız çox kiçik qiymətlərində (VAX-ın doyma halına çatana qədərki hissədə) əksinə istiqamətdə diffuziya tutumu müşahidə olunur və onun qiyməti çəpər tutumunun qiymətindən kiçik olur. Əksinə gərginliyin sonrakı artımında qeyri-əsas yükdaşıyıcıların paylanması qanunu praktiki olaraq dəyişməz qalır.

p - n keçidin sərhədyanı oblastlarında həcmi yüklərin miqdarının ciddi şəkildə dəyişməsi yalnız sistemə düzən istiqamətdə ($U_x > 0$) gərginlik tətbiq edildikdə baş verir. İnjeksiya səviyyəsi $\delta \geq 1$ olduqda bu yüklərin miqdarının dəyişməsi da-ha böyük olur.

Qeyri-əsas yükdaşıyıcıların yaratdığı ΔQ - yükünün baxılan qeyri-simmetrik kəskin p - n kecid halında n -oblastdakı, yəni $x = (0 \div \omega_n)$ qalınlığındakı (burada ω_n - sistemin n - hissəsinin, yəni bazarın qalınlığıdır) artımını hesablayıb, sonra onu xarici gərginliyə görə differensiallıqdə, $\omega_n > L_p$ hali üçün:

$$C_{dif} \approx \frac{e}{kT} I \tau_p, \quad (3.1.28)$$

$\omega_n < L_p$ hali üçün isə:

$$C_{dif} \approx \frac{e}{kT} I \frac{\omega_n^2}{2D_p} \quad (3.1.29)$$

ifadələri alınar. Bu ifadələrdə e - elektronun yükü, k - Boltzman sabiti, I - keçiddən axan düzən cərəyanın qiyməti, τ_p - qeyri-əsas yükdaşıyıcıların yaşama müddəti, D_p - isə qeyri-əsas yükdaşıyıcıların diffuziya əmsalıdır.

Bu ifadələrdən göründüyü kimi, p - n keçidin C_{dif} -diffuziya tutumu keçiddən axan düzünə cərəyanla düz mütənasibdir. Düzünə cərəyanın kifayət qədər böyük qiymətlərində C_{dif} -diffuziya tutumu $C_{\zeta \partial p}$ -çəpər tutumundan bir neçə tərtib böyük ola bilir.

§ 3.1.5. p - n keçidin deşilməsi

p - n keçidə tətbiq olunan xarici gərginliyi heç də sonsuz artırmaq mümkün deyil. Hər iki istiqamətdə xarici gərginliyin çox böyük qiymətlərində p - n keçidin xüsusiyyətlərinə güclü şəkildə təsir edə bilən müxtəlif təbiətli hadisələr baş verir. Düzünə istiqamətdə tətbiq olunan U_x -xarici gərginliyin hətta çox da böyük olmayan qiymətlərində p - n keçiddən axan cərəyan həddən artıq böyük qiymət alır, onun yaratdığı Coul istiliyi və bunun nəticəsində baş verən istilik prosesləri p - n keçidi sıradan çıxarır.

Əks istiqamətdə baş verən proseslər isə daha maraqlı və mürəkkəbdir. Belə ki, əksinə gərginliyin çox böyük qiymətlərində p - n keçiddən axan əksinə cərəyanın demək olar ki, sıçrayışla (kəskin) artması müşahidə olunur. Bu hadisəyə, yəni əksinə gərginliyin müəyyən böyük qiymətində əksinə cərəyanın kəskin artmasına **p - n keçidin deşilməsi** deyilir.

Lakin p - n keçidin deşilməsi hadisəsi öz-özlüyündə müxtəlif səbəblərdən baş verə bilər. Ümumiyyətlə isə, bu hadisə keçiddəki **güclü elektrik sahəsi effektləri**, yaxud da ayrılan böyük Coul istiliyi ilə bağlı olur.

p - n keçidin əsas deşilmə mexanizmləri **sel**, **tunel** və **istilik deşilmələridir**. Bəzən **p - n keçidin səth deşilməsindən** də danışılır ki, bu da öz-özlüyündə sel, tunel və ya istilik deşilmələrindən hər hansı birinin və ya bir neçəsinin vəhdət

halında keçidin səthə çıxan oblastında baş verməsidir.

Sel deşilməsi - əsasən az aşqarlanmış yarımkəcicilərdən hazırlanmış $p-n$ kecidlərdə daha çox ehtimallıdır. Belə $p-n$ kecidlərin bağlayıcı təbəqəsinin eni kifayət qədər böyük olduğundan buraya düşən sərbəst yükdaşıyıcılar ($E = E_d + E_x$) yekun elektrik sahəsinin təsiri altında kifayət qədər böyük qiymətə malik, əlavə kinetik enerji toplamağa və nəticədə qarşılaşdığı neytral atomlarla, yaxud ionlarla toqquşaraq onlardan əlavə sərbəst yükdaşıyıcılar (elektronlar) qoparmağa imkan qazanır. Yaranmış yeni sərbəst yükdaşıyıcılar da öz növbəsində eyni qaydada yenilərini yarada bildiyindən proses selvari şəkil alır. Nəticədə, $p-n$ keçidin həcmi yüksək oblastına daxil olan nisbətən az sayıda sərbəst yükdaşıyıcılar əvəzinə, onun çıxışında ilkin halda olanla müqayisədə bir neçə tərtib çoxalmış sayda sərbəst yükdaşıyıcılar cərəyanada iştirak edir. Ona görə də gərginliyin müəyyən dəyişməz bir qiymətində $p-n$ keciddən axan əksinə cərəyanın qiyməti kəskin artır (sel deşilməsi baş verir).

Bu proses **sərbəst yükdaşıyıcıların sel çoxalma əmsali** adlanan və $p-n$ keçidin bağlayıcı təbəqəsini (həcmi yüksək oblastını) tərk edən yükdaşıyıcıların sayının həmin təbəqəyə daxil olanların sayına nisbəti ilə təyin olunan kəmiyyətlə:

$$M = \frac{N_1 + N_2 + N'_2}{N_1} \quad (3.1.30)$$

xarakterizə edilir. Sonuncu ifadədə N_1 - kecidə daxil olan, N_2 - kecid oblastındaki, N'_2 - isə zərbələrlə yaranmış əlavə yükdaşıyıcıların konsentrasiyasıdır.

M - əmsali, $p-n$ kecidə tətbiq edilən əksinə xarici gərginliyin, keçidin təşkil olunduğu yarımkəcicinin xüsusi müqavimətinin (aşqarlanma səviyyəsinin) qiymətindən və

başqa amillerdən asılıdır. Xarici gərginliyin M -kəmiyyətinin sonsuzluğa yaxınlaşlığı qiyməti **sel deşilməsi gərginliyi** adlanır ($U_{d.sel}$).

M -əmsali $U_{d.sel}$ -gərginliyi ilə


$$M = \frac{1}{1 - \left(\frac{U_x}{U_{d.sel}} \right)^b} \quad (3.1.31)$$

şəklində əlaqədardır. Bu ifadədəki b -kəmiyyəti $p-n$ keçidin baza hissəsinin materialından asılıdır. Məsələn, $n-Ge$ və $p-Si$ üçün $b=3$; $p-Ge$ və $n-Si$ üçün isə $b=5$.

Sel deşilməsi üçün başlıca xüsusiyyət kecidə tətbiq edilən əksinə gərginliyin praktiki olaraq sabit qiymətində keciddən axan cərəyanın qiymətinin kəskin artmasıdır. Bu növ deşilmənin ikinci bir bir xüsusiyyəti temperaturun yüksəlməsi ilə deşilmə gərginliyinin qiymətinin böyüməsidir. Deşilmə gərginliyinin temperaturla artmasının səbəbi temperaturun yüksəlməsi

ilə kecid oblastında sərbəst yükdaşıyıcıların **orta sərbəst qaçış yolunun** kiçilməsi və buna görə də zərbələrlə ionlaşmanın yarada biləcək enerjini əldə olunması üçün daha böyük elektrik sahəsinin lazım gəlməsidir.

Tunel deşilməsi- əsasən kiçik xüsusi müqavimətlə və dar qadağan olunmuş zolağa malik yarımkəciri-



Şəkil 3.1.8. Sel, tunel və istilik deşilməsi halında $p-n$ kecidin əksinə istiqamətdəki volt-amper xarakteristikası

cilər əsasındaki p - n keçidlərdə üstünlük təşkil edir.

p - n keçidin **tunel deşilməsi** sərbəst yükdaşıyıcıların öz enerjisini dəyişmədən (tunel etməklə) valent zonadan keçirici zonaya keçməsi hesabına yaranan elektrik deşilməsinə deyilir. Qeyd etmək lazımdır ki, elektronların bu şəkildə tunel etməsi o halda mümkündür ki, onların dəf edəcəkləri potensial çəpərin eni kifayət qədər kiçik olsun. Eyni bir yarımkəçirici material halında, potensial çəpərin eni tətbiq edilən xarici elektrik sahəsinin qiyməti ilə təyin olunur. Tunel deşilməsi hadisəsi, p - n keçiddəki gərginlik düşgüsü, həmin keçid üçün tunel deşilməsi gərginliyinə bərabər olduqda baş verir. Tunel deşilməsi gərginliyi yarımkəçiricidəki aşqar atom-larının konsentrasiyasının birinci dərəcəsi ilə tərs mütənasibdir. Tunel etmək üçün potensial çəpərin və bağlayıcı təbəqənin eninin kiçik olması tələb edildiyindən, tunel deşilməsi yüksək səviyyədə aşqarlanmış yarımkəçiricilərdən hazırlanmış p - n keçidlərdə daha effektli baş verə bilir.

Tunel deşilməsi halında da p - n keçiddəki gərginlik-düşküsü deşilmə gərginliyinə bərabər olduqda keçiddən axan cərəyan sel deşilməsi halındaki kimi, çox kəskin dəyişir— sıçrayışla artır (şəkil 3.1.8). Lakin sel deşilməsi halındakından fərqli olaraq, tunel deşilməsi halında deşilmə gərginliyi aşqar atomlarının konsentrasiyası ilə yanaşı, temperaturun da yüksəlməsi ilə kiçilir. Çünkü əksər yarımkəçiricilərdə temperaturun yüksəlməsi ilə qadağan olunmuş zolağın eni kiçilir. Uyğun olaraq bu zaman p - n keçidə tətbiq edilən gərginliyin eyni bir qiymətində potensial çəpərin eni də kiçilir. Bu isə öz növbəsində potensial çəpərdən sərbəst yükdaşıyıcıların tunel ehtimalını artırır.

Sel deşilməsi halında deşilmə gərginliyinin temperaturdan asılılığı tunel deşilməsi halındakının əksinə

olduğundan, bəzən VAX-ın formasına görə bir-birinə çox oxşayan həmin iki deşilməni (Şəkil 3.1.8) $U_{deş} = f(T)$ asılılığına görə ayırd edirlər.

İstilik deşilməsi – Coul istiliyi hesabına yaranan deşilmədir. Bu deşilmə o vaxt üstünlük təşkil edir ki, keçiddən axan əksinə cərəyanın p - n keçiddə yaratdığı:

$$P_c = \sigma E^2 \quad (3.1.32)$$

Coul gücü, istilikkeçirmə hesabına keçiddən ətraf mühitə ötürülə bilən P_{ay} - ayrıılma gücündən böyük olsun. Sonuncu ifadədə E - keçiddəki elektrik sahəsinin intensivliyi, σ - isə keçid oblastının xüsusi elektrik keçiriciliyidir. Məsələ burasındadır ki, yarımkəcirici materiallar üçün σ - elektrik keçiriciliyinin qiyməti temperaturdan eksponensial qanunla asılı olduğundan p - n keçidin Colu istiliyi hesabı-na qızması öz növbəsində onun keçiriciliyinin artmasına, keçiriciliyin artması isə xarici elektrik sahəsinin eyni bir qiymətində p - n keçidin temperaturunun kəskin yüksəlməsinə səbəb olur. Nəticədə, xarici gərginliyin müəyyən bir $U_x = U_{ist.d}$ qiymətində bu iki proses arasında yaranan qarşılıqlı müsbət əks rabitə p - n keçiddən axan cərəyanın kəskin artmasına-keçidin deşilməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, istilik deşilməsinin iki əsas parametri arasında müsbət əks rabitənin olması bu cür deşilmə halında p - n keçidin VAX-nın əksinə qolunda «S»- şəkilli (mənfi differensial müqavimətli) hissənin yaranmasına səbəb olur (Şəkil 3.1.8).

p - n keçidlərdə əksinə cərəyanın qiymətinin kiçik olması əksər hallarda istilik deşilməsinin tunel və sel deşilmələrini müşayiət edən və ümumi deşilmənin ikinci mərhələsi olan bir proses kimi baş verməsinə səbəb olur.

p - n keçidin istilik deşilməsi digər növ deşilmə mexanizmlərindən VAX-ın şəklinə görə asanlıqla seçilir (Şəkil 3.1.8).

Səth deşilməsi - dedikdə $p-n$ keçidin səthinin müəyyən yerində sel, tunel və ya istilik effektləri əsasında baş verən elektrik deşilməsi nəzərdə tutulur. Bu deşilmənin baş vermə ehtimalı kristalın səthindəki səth yüklərinin işarəsindən asılıdır: səth yüklərinin işarəsi $p-n$ keçidin baza hissəsindəki əsas yükdaşıyıcıların işarəsinin əksinə olarsa, bazonın səthində yükdaşıyıcılarla zənginləşmiş lay əmələ gələr və bu yerdə $p-n$ keçidin eni onun həcmindəki eninə nisbətən kiçilər. Buna görə də $p-n$ keçidin deşilməsi onun məhz həmin səth hissəsində baş verər.

Adətən, $p-n$ keçidin deşilmə gərginliyi dedikdə əksinə cərəyanın $I_s \approx 10I_0$ qiymətinə çatdığı əksinə gərginliyin qiyməti götürülür.

FƏSİL 3.2

METAL-YARIMKEÇİRİCİ KONTAKTLARI VƏ HETEROKEÇİDLƏR

3.2.1. Metal-yarımkeçirici kontaktı

Həm praktiki tətbiq imkanlarına, həm də fundamental tədqiqatlar baxımından əhəmiyyətinə görə yarımkeçirici materiallar əsasındaki elektrik keçidləri sırasında böyük maraq kəsb edən biri də metal-yarımkeçirici kontaktdır. Bu kontaktlar təmasa gətirilən metal-yarımkeçirici cütünün kimyəvi tərkibindən, fiziki xüsusiyyətlərindən, əsas parametrlərinin (qadağan olunmuş zonanın eni, çıxış işi, elektrona hərislik, elektromənfilik və s.) qiymətlərinə görə həm düzləndirici, həm də omik xarakterə malik ola bilər. Düzləndirici metal-yarımkeçirici kontaktı başlıca olaraq keçiddə yaranmış Şottki potensial çəpəri əsasında fəaliyyət göstərir və ondan Şottki diodlarının yaradılmasında istifadə edilir. Omik kontaktlar isə, istisnasız olaraq, demək olar ki, bütün yarımkeçirici cihazların ayrılmaz hissəsidir və həmin cihazların qidalanırılması, müxtəlif ölçü, qeydedici, gücləndirici, düzləndirici və başqa elektron sxemlərinə daxil olması (qoşulması) üçün əsas vasitəçi rolunu oynayır. Bu baxımdan metal-yarımkeçirici sərhədindəki omik kontakt böyük elmi və praktiki əhəmiyyətə malik olub, ayrıca araşdırılmağa layiq bir məsələdir. Bu səbədən də düzləndirici və omik xarakterli metal-yarımkeçirici kontaktlarına (elektrik keçidlərinə) ayrı-ayrılıqda baxmaq məqsədəuyğundur.

Sadəlik üçün ideal metal-yarımkeçirici kontaktını araşdırıraq, yəni fərz edək ki, təmasa gəçətirilmiş metalla yarımkeçirici arasında kiməyi tərkibinə görə həmin materiallardan fərqlənən başqa bir təbəqə yoxdur və

metalla yarımkəçiricinin ayırma sərhəddində səth halları mövcud deyil, yaxud da onların sıxlığı çox-çox kiçikdir və buna görə də onların kontaktda baş verən proseslərə təsirini nəzərə almamaq mümkündür.

Bu şərtlər daxilində metalla yarımkəçiricini kontakta gətirşək, sərbəst elektronların həmin materialların birindən digərinə diffuziyası baş verər. Bununla belə, çıxış işi kiçik olan materialdan çıxış işi böyük olan materiala sərbəst yükdaşıyıcıların diffuziyası üstünlük təşkil edər. Bu halda elektronun çıxış işi dedikdə onun Fermi səviyyəsindən sərbəst enerji zonasının tavanına qaldırılması üçün lazım olan enerji nəzərdə tutulur.

Elektronların bu cür diffuziya prosesi və yüklerin sistemdə yenidən paylanması nəticəsində metal və yarımkəçiricinin ayırma sərhədinə söykənən oblastların elektroneytrallığı pozular. Son nəticədə, sərhəddə

$$\varphi_k = (A_m - A_y) / e \quad (3.2.1)$$

ifadəsi ilə təyin olunan potensilalar fərqi və uyğun kontakt elektrik sahəsi yaranır. Burada A_m və A_y uyğun olaraq metaldan və yarımkəçiricidən elektronun çıxış işi, e^- isə elektronun yüküdür.

Kontakt (yaxud diffuziya) elektrik sahəsinin mövcud olduğu və metalla yarımkəçiricinin kontaktı nəticəsində yaranan kecid layını (təbəqəsini) **Şottki keçidi** adlandırırlar.

Metalda sərbəst elektronların konsentrasiyası yarımkəçiricidəkindən çox-çox böyük olduğundan, Şottki kecidindəki elektrik sahəsi praktiki olaraq yalnız yarımkəçiricidə lokallaşır. Metalda elektronların yenidən paylanması yalnız atomlar arası məsafə ilə müqafisə oluna bilən çox nazik layda baş verir.

Metalla təmasa gətirilmiş yarımkəçiricinin keçiricilik tipindən və bu iki materialdakı çıxış işlərinin qiymətlərinin nisbətində asılı olaraq yarımkəçiricidə

tükənmiş (yoxsullaşmış), invers, yaxud da **zənginləşmiş** lay əmələ gələ bilər. Belə ki, metalda çıxış işi yarımkəcəricidəkindən kiçik olduqda ($A_m < A_y$) elektronlar böyük ehtimalla metaldan yarımkəcəriciyə keçər. Bu isə p-tip yarımkəcəricinin temas oblastında sərbəst yükdaşıyıcıların tükəndiyi təbəqə yaradar. $A_m \ll A_y$ olduqda, n-tip yarımkəcəricinin həmin oblastında hətta invers təbəqə əmələ gələ bilər. Yarımkəcərici n-tip keçəriciliyə malik olduqda isə kontaktın yarımkəcərici hissəsində elektronlarla zənginləşmiş təbəqə əmələ gəlir.

$A_m > A_y$ olduqda n-tip yarımkəcəricidə tükənmiş və ya invers, p-tip yarımkəcəricisində isə – zənginləşmiş lay əmələ gəlir.

Tükənmiş layda həcmi yük ionlaşmış aşqarların yükünün, əsas yükdaşıyıcıların yükü ilə kompensasiyasının pozulması, zənginləşmiş layda isə – əsas yükdaşıyıcıların yükünün toplanması hesabına formalaşır. Zənginləşmiş lay kontaktyanı hissənin müqavimətinin yarımkəcəricicinin həcminin müqavimətinə nəzərən kiçilməsinə səbəb olur. Ona görə də belə kontakt düzləndirmə xassəsinə malik olmur. Tükənmiş və ya invers lay mövcud olduqda isə Şottki keçidi düzləndirmə xassəsinə malik olur. Cünki bu halda xarici gərginlik əsasən yüksəkomlu keçiddə düşməklə, onun potensial çəpərinin hündürlüyünü və bununla da keçiddən yükdaşıyıcıların keçməsi şəraitini dəyişdirir.

Şottki keçidinin p-n keçiddən başlıca fərqli xüsusiyəti, Şottki kecidində elektron və deşiklər üçün potensial çəpərin hündürlüğünün müxtəlif olmasınadır. Bunun nəticəsində Şottki kecidindən qeyri-əsas yükdaşıyıcıların injeksiyası baş verməyə bilir. Belə bir keçidi düzünə istiqamətdə qoşduqda kontaktyanı oblastda deşiklər üçün potensial çəpərin hündürlüyü kiçilir və deşiklər yarımkəcəricidən metala keçir və tətbiq olunan gərginliyin

qiyməti artırıldığda bu prosesin ehtimalı da böyüür. Lakin bu zaman metaldan yarımkəciriçiyə doğru hərəkət edən elektronlar üçün potensial çəpərin hündürlüyü isə hələ də böyük qala bilər. Ona görə də elektronların metaldan yarımkəciriçiyə axını zəif olar, yəni praktiki olaraq qeyri-əsas yükdaşıyıcıların yarımkəciriçiyə injeksiyası baş vermir.

Əksinə istiqamətdə təsir edən gərginlik halında (xarici gərginliyin istiqaməti dəyişdikdə) deşiklər üçün potensial çəpərin hündürlüyü yüksəlir və onların keçiddən hərəkəti kəsilir. Qeyri-əsas yükdaşıyıcılar (baxılan halda elektronlar) üçün keçiddəki elektrik sahəsi sürətləndirici sahə olur. Buna görə də qeyri-əsas yükdaşıyıcılar keçiddən keçərək əksinə cərəyan yaradır. Lakin yarımkəciriçidə bu yükdaşıyıcıların konsentrasiyası kiçik olduğundan, yaranan əksinə cərəyanın qiyməti də kiçikdir. Əgər kontakta gətirilmiş yarımkəciriçi ilə metalin çıxış işlərinin qiymətləri arasındaki fərq böyük olarsa, onda yarımkəciriçinin kontaktyanı oblastında invers lay əmələ gələr. Bu halda düzünə gərginliyin kiçik qiymətlərində də invers laydan yarımkəciriçinin ona bitişik olan həcmində qeyri-əsas yükdaşıyıcıların injeksiyası baş verir. Düzünə gərginliyin böyük qiymətlərində invers lay tamamilə aradan qalxa bilər.

Metalla yarımkəciriçinin kontaktında yaranmış omik keçidlərdə yarımkəciriçinin kontaktyanı hissəsində qeyri-əsas yükdaşıyıcıları üçün potensial çuxurun əmələ gəlməsi nəticəsində bu hissədə qeyri-əsas yükdaşıyıcıların toplanması baş verə bilər.

Bu hadisə yarımkəciriçi cihazın ətalətliyinə (cəldliyinə) təsir göstərə bilər. Onun aradan qaldırılması üçün eyni çıxış işinə malik cütlər seçməklə metallar yarımkəciriçi kontaktındaki potensial çəpəri yox etmək lazımdır. Lakin bu, heç də praktiki olaraq həyata keçirilə bilən iş deyil. Çünkü həm belə materiallar cütünün sayı məhduddur, həm də yarımkəciriçidə sərbəst yükdaşıyıcıların

konsentrasiyasının, temperaturun hər qiyməti üçün yeni bir metal seçmək zərurəti yaranır.

Yarımkeçiricidə kontakyanı hissədə sərbəst yükdaşıyıcıların toplanmasının qarşısını almaq üçün bu hissəni əlavə aşqarlamaq lazımdır. Bu halda kontakda potensial çəpər qalsa da, güclü aşqarlanma nəticəsində onun qalınlığı (eni) xeyli kiçilir. Potensial çəpərin qalınlığının kiçik olması isə yarımkəçiricidəki potensial cuxurdan qeyri-əsas yükdaşıyıcıların tunel yolu ilə metala keçməsini təmin edir.

§ 3.2.2 Omik keçidlər

Omkı keçidlər həm yarımkəçirici cihazlarda, həm də yarımkəciriçilərin tədqiqində mühüm əhəmiyyət kəsb edir. Omik keçidin əsas vəzifəsi – yarımkəçiricini və ya yarımkəçirici cihazların işçi elementlərini cərəyan keçirən metal hissələri ilə qalvanik birləşdirməkdir. Omik keçidlərin daha tez-tez tətbiq edilməsinə baxmayaraq, onların nəzəriyyəsi p-n keçidlərin nəzəriyyəsindən xeyli zəif işlənib və omik keçidlərin formalasdırılması əksər hallarda eksperimentə əsaslanır.

Aşağıdakı hallarda omik keçidlər yarımkəçirici cihazların işinə az mənfi təsir göstərir:

1) Qeyri-əsas yükdaşıyıcıların omik keçiddən yarımkəciriçinin həmin kecidə bitişik hissəsinə injeksiyası olmadıqda və omik keçiddə, yaxud da ona yaxın hissədə qeyri-əsas yükdaşıyıcıların toplanması baş vermədikdə;

2) Omik keçiddəki gərginlik düşgüsü və ya keçidin müqaviməti minimal olduqda;

3) Omik keçidin volt-amper xarakteristikası xətti olduqda, yəni kecid həqiqətən omik olduqda.

Omkı keçidlərin keyfiyyətini qiymətləndirmək və bir-biri ilə müqayisə edə bilmək üçün həmin keçidlərin omik keçiddəki rekombinasiyanın sürəti (S_p), omik keçidin

müqaviməti (R_{ok}), xəttilik parametri (K) kimi əsas parametrlərdən istifadə olunur.

Omkik keçiddəki rekombinasiyanın sürəti sərbəst yükdaşıyıcıların keçid yaxınlığında konsentrasiyasının tarazlıq halindəkini konsentrasiyasından neçə dəfə fərqləndiyini göstərir. Səth rekombinasiyasının sürətinə oxşar olaraq, omik keçiddəki rekombinasiyanın sürəti də keçiddən keçən yükdaşıyıcılar selinin sıxlığının, həmin yükdaşıyıcıların keçiddəki artıq konsentrasiyaya nisbəti kimi təyin edilir:

$$S_R = \frac{\Phi_k}{(P_{ser} - P_0)} \quad (3.2.2)$$

Omkik keçidin müqaviməti keçiddəki gərginlik düşgüsünün (ΔU_k), həmin keçiddən axan cərəyanın şiddətinə (i) nisbəti kimi təyin olunur:

$$R_{ok} = \frac{\Delta U}{i} \quad (3.2.2)$$

Omkik keçidin müqaviməti kiçik olduqca, bu keçid daha keyfiyyətli sayılır. Omik keçidin müqaviməti onun sahəsindən asılıdır. Ona görə də əksər hallarda ***omik keçidin xüsusi müqaviməti*** adlanan parametr dən istifadə olunur. Bu parametr

$$\rho_{om. kec} = \frac{\Delta U}{j} \quad (3.2.4)$$

ifadəsi ilə təyin edilir. Omik keçidin xüsusi müqavimətinin vahidi $Om.sm^2$ -dir. Keçidin müqaviməti ilə xüsusi müqaviməti arasında

$$R_{om. kec} = \frac{\rho_{om. kec}}{S} \quad (3.2.5)$$

ifadəsi ilə təyin olunan əlaqə var.

Omkik keçidin xəttiliyini xarakterizə edən parametrlər, onun VAX-na qoyulan tələblərdən asılı olaraq

müxtəlif cür təyin edilir. Belə ki, əgər real omik keçid düzləndirmə xassəsinə malikdirsə, onda həmin keçidin voltamper xarakteristikasının qeyri-xəttiliyi **düzləndirmə əmsali** ilə, yəni düzünə və əksinə gərginliyin eyni mütləq qiymətlərinə uyğun düzünə və əksinə cərəyanların mütləq qiymətlərinin nisbəti ilə təyin olunur. İdeal omik keçidin düzləndirmə əmsali vahidə bərabər olmalıdır.

Müqaviməti tətbiq edilən xarici gərginlikdən asılı olan koordinat başlangıcına görə simmetrik VAX-a malik omik keçidin qeyri-xəttiliyi isə keçiddən axan cərəyanın sabit komponentinin verilmiş qiymətində statik müqavimətin differential müqavimətə olan nisbəti şəklində təyin olunan **qeyri-xəttilik əmsali** ilə qiymətləndirilir. Xətti VAX-a malik ideal omik keçidin qeyri-xəttilik əmsali vahidə bərabərdir.


§ 3.2.3. Heterokeçidlər

Eyni kimyəvi tərkibə malik, lakin keçiricilik tipinə (n - və p - tip olmasına) və ya aşqarlanma səviyyəsinə görə bir-birindən fərqlənən iki yarımkəciriçisinin kontaktında yaranan $p-n$, p^+-p , n^+-n , $n-i$, $p-i$ tipli homokeçidlərdən fərqli olaraq, heterokeçidlər ümumi halda iki müxtəlif maddənin ayrılmış sərhəddi kimi təyin olunur. Yarımkəciriçilər fizikası və elektron cihazlar kursunda isə heterokeçid dedikdə, müxtəlif fiziki-kimyəvi təbiətə malik iki yarımkəciriçi materialın təmasa gətirilməsindən yaranan kontakt strukturları nəzərdə tutulur. Heterokeçidlərə misal olaraq Ge-Si, Ge-GaAs, GaAs-GaP və başqa bu kimi keçidləri göstərmək olar.

Belə heterokeçidlər ayırma sərhədindən hansı məsafədə bir materialdan digərinə keçidin baş verməsindən asılı olaraq iki qrupa – kəskin və tədrici heterokeçidlərə bölünür. Adətən kəskin heterkəcidlərdə bu məsafə ~ 1 mkm-dən böyük olmur, tədrici heterokeçidlərdə isə bir materialdan

digərinə keçidin baş verdiyi məsafə sərbəst yükdaşıyıcıların diffuziya uzunluğunun bir neçə misli qədər olur.

Ayrıma sərhədindəki defektlərin (səth hallarının) sıxlığı çox kiçik olan heterokeçidlər yarada bilmək üçün, təmasa gətirilmiş (heterokeçidin təşkil olunduğu)



Şəkil 3.2.1.

yarımkeçircilərdən hər birinin kristal qəfəsi minimal təhriflərlə digərinin kristal qəfəsinə keçməlidir. Buna görə də heterokeçidi yaratmaq üçün təmasa gətirilən yarımkəçircilərin kristal qəfəsinin parametrləri çox yaxın, həmin materialların kristalları isə eyni kristal tipinə mənsub olmalıdır. Belə heterokeçidlər ***ideal heterokecid*** adlanır. İdeal heterokeçidin enerji modeli ilə dəfə Anderson tərəfindən təklif olunub. Bu model ***Anderson modeli*** adlanır. Qadağan olunmuş zonalarının eni fərqlənən yarımkəçircilərin kontaktında yaranan heterokeçidlər daha böyük əhəmiyyət və maraq kəsb edir. Bununla belə, yarımkəçiriçi cihazlar üçün təkcə müxtəlif (n- və p-) tip keçirciliyə malik olan yarımkəçircilər deyil, eyni tip keçirciliyə malik yarımkəçircilərin kontaktında yaranan heterokeçidlər də həm elmi maraq, həm də praktiki əhəmiyyət kəsb edir. Müxtəlif tip keçirciliyə malik

yarımkeçiricilərin kontaktında yaranan heterokeçidlər ***anizotip*** (p-n), eyni tip keçiriciliyə malik yarımkeçiricilərin kontaktında yaranan heterokeçidlər isə – ***izotip (n-n, p-p) heterokeçidlər*** adlanır.

Heterokeçidlər də homo p-n keçidlər kimi, kəskin və tədrici olmaqla iki qrupa bölünür.

Enli qadağan olunmuş zonaya malik n-tip yarımkeçirici ilə dar qadağan olunmuş zonaya malik p-tip yarımkeçiricinin kontaktında yaranmış anizotip heterokeçidin timsalında heterokeçidin enerji diaqramına baxaq (şəkil 3.2.1). Qeyd edək ki, bu şəkildə elektronun vakuumdakı enerjisini hesablama başlangıcı qəbul edilib. χ - kəmiyyəti elektronun yarımkeçiricidən vakuumda çıxmazı üçün lazım olan işdir. Termodynamik çıkış işi isə A ilə işaret olunub.

İki yarımkeçirici arasındaki kontaktın tarazlıq hali bərqrər olduqda Fermi səviyyələri bərabərlişəir. Şəkil 3.2.1-dən də göründüyü kimi, heterokeçidin homo p-n keçiddən başlıca fərqisi, keçirici və valent zonada uyğun olaraq $\Delta\varepsilon_c$ və $\Delta\varepsilon_v$ enerji kəsilmələrinin mövcud olmasıdır. Keçirici zonadakı enerji kəsilməsi p- və n- tip keçiriciliyə malik yarımkeçiricilərdə elektronun həqiqi çıkış işlerinin fərqlənməsi ilə bağlıdır:

$$\Delta\varepsilon_c = \chi_2 - \chi_1 \quad (3.2.6)$$

Valent zonadakı enerji kəsilməsi isə həm də 1-ci və 2-ci yarımkeçirici üçün $\Delta\varepsilon_v$ - enerjisinin qiymətinin fərqlənməsi ilə əlaqədardır. Məhz keçirici və valent zonada enerji kəsilmələrinin bu fərqi nəticəsində elektronlar üçün keçirici zonadakı potensial çəpərin hündürlüyü, valent zonada deşiklər üçün olan potensial çəpərin hündürlüyündən fərqlənir. Heterokeçidə düzən istiqamətdə xarici gərginlik tətbiq etdikdə elektronlar üçün potensial çəpər kiçillir və elektronlar n-tip yarımkeçiricidən p-tip yarımkeçiriciyə injenksiya edir. Bu zaman p-hissədəki deşiklər üçün olan potensial çəpər də kiçilir, lakin onun qiyməti yenə də elə

böyük qalır ki, deşiklərin p-oblastından n-oblasta injeksiyası praktiki olaraq baş verimir.

Qeyd etmək lazımdır ki, çoxlu sayıda (əksər) yarımkəçirici cihazların (tranzistorların, işq diodlarının və s.) işi p-n keçidin oblastlarından yalnız birinə, yükdaşıyıcıların (məsələn, n oblastdan p-oblasta elektronların) injeksiyası ilə bağlıdır. Bu zaman deşiklərin p - oblastdan n-oblasta injeksiyası cihazın parametrlərini pisləşdirir. Homokeçiddə injeksiya cərəyanları $i_n \sim e \frac{D_n n_p}{L_n}$ və $i_p \sim e \frac{D_p P_n}{L_n}$ kimi təyin olunur. Əgər $n_p p_p = n_n p_n = n_i^2$ ifadəsindən istifadə etsək, bu münasibətlər $i_n \sim e \frac{D_n}{L_n P_n} n_{ip}^2$ və $i_p \sim e \frac{D_p}{L_p P_p} n_{in}^2$ şəklinə düşər. Burada D_n , D_p uyğun olaraq elektronların və deşiklərin diffuziya əmsalları, L_n, L_p – difuziya məsafələri, n_{ip} və n_{in} isə p və n oblastda məxsusi yarımkəçiricilərdə sərbəst yükdaşıyıcıların konsentrasiyasıdır. İnjeksiyanın effektivliyinin kiçilməsini

$$\frac{i_p}{i_n} = \frac{D_p L_p p_p}{D_n L_n n_n} \cdot \left(\frac{n_{in}}{n_{ip}} \right)^2 \quad (3.2.7)$$

kəmiyyəti ilə xarakterizə etmək olar. Cihazın parametrlərinin yüksək göstəricisini təmin etmək üçün, bu kəmiyyətin qiyməti minimal olmalıdır. Homokeçidlərdə $n_{ip} = n_{in}$ olduğundan, belə bir qiymət n- oblastı p- oblasta nəzərən daha güclü aşqarlamaqla ($n_n \gg p_p$) təmin edilir.

Lakin bu proses sonsuz davam etdirmək olmaz, çünkü bir tərəfdən hər bir aşqarın yarımkəçiricidə həll olma hüdudu var, digər tərəfdən isə aşqarlama zamanı yarımkəçiriciyə aşqarla bərabər, həm də çoxlu sayıda müxtəlif defektlər daxil olur. Həmin defektlər isə p-n keçidin parametrlərini pisləşdirir. Bu istiqamətdə heterkeçidlərdən istifadə olunması daha perspektivlidir.

Əgər yarımkəcicirdə məxsusi konsentrasiyanın qiyməti üçün

$$n_i^2 = 4 \left(\frac{2\pi kT}{h^2} \right)^3 \left(m_n^* m_p^* \right)^{3/2} \exp(-\varepsilon_g kT) \quad (3.2.8)$$

ifadəsinə nəzərə aldsaq, yaza bilərik ki,

$$\left(\frac{n_{in}}{n_{ip}} \right)^2 = \left(\frac{m_{pn}^*}{m_{pp}^* m_{np}^*} \right)^{3/2} \exp \left(- \frac{\varepsilon_{gn} - \varepsilon_{gp}}{kT} \right) \quad (3.2.9)$$

Burada hər kəmiyyətin yanındakı ikinci indeks, həmin kəmiyyətin hansı oblasta aid olduğunu göstərir. Əgər heterokecidi aşqarlarının konsentrasiyası bərabər (eyni) olan yarımkəcicilərdən təşkil olunub ($n_n=p_p$) və sadəlik üçün fərz etmək mümkün olsa ki, yüksəkdaşıyıcıların effektiv kütlələri və digər parametrləri bərabərdir, onda (3.2.7) ifadəsi

$$\frac{i_p}{i_n} = \exp[-(\varepsilon_{gn} - \varepsilon_{gp})/kT] \quad (3.2.10)$$

şəklində yazılır. Məsələn, n-Si və p-Ge-dan istifadə etdikdə $\varepsilon_{gn} - \varepsilon_{gp} \approx 0.4$ eV. Otaq temperaturunda

$$\frac{kT}{e} \approx 0.025 \text{ V} \quad \text{olduğundan,} \quad \frac{i_p}{i_n} \approx e^{-16}, \quad \text{yəni təqribən sıfır}$$

olar. Bu isə o deməkdir ki, belə heterokeciddən axan cərəyan yalnız n-oblastdan p-oblasta injeksiya olunan elektronlardan təşkil olunur. Eyni ilə bu cür şəraitdə homookeciddə $\frac{i_p}{i_n} \approx 1$, yəni elektron və deşik cərəyanları bir-birinə bərabərdir.

Beləliklə, heterokecidlər praktiki olaraq yüksəkdaşıyıcıların bir istiqamətli injeksiyاسını yaradır. Qeyd etmək lazımdır ki, heterokeciddə bir istiqamətli injeksiya heterokeciddən axan cərəyan artdıqda da qüvvədə qalır. Homokecidlərdə isə cərəyanın artması ilə bu şərt pozulur.

IV HİSSƏ

YARIMKEÇİRİCİ CİHAZLAR

FƏSİL 4.1.

YARIMKEÇİRİCİ DİODLAR

GİRİŞ

p-n keçidlər və digər kontakt strukturları (heterokeçidlər, metal-yarımkeçirici kontaktları və s.) **qeyri-xətti** və **qeyri-simmetrik volt-amper xarakteristikasına** malikdir. Bu xüsusiyət həmin strukturlardan dəyişən elektrik cərəyanını düzləndirən, elektron sxemlərinin müəyyən hissələrində elektrik siqnallarının bir istiqamətliliyini (ventil rejimini) təmin edən cihazların, eləcə də elektrik açarlarının düzəldilməsində istifadə etməyə imkan verir.

p-n kecid əsasında düzəldilən ən sadə, lakin çox geniş tətbiq tapmış cihazlar **yarımkeçirici diodlardır**.

Yarımkeçirici diod - ümumi halda bir *p-n* kecidə, iki elektrik çıxışına malik olan və düzləndirici elektrik kecidinin xassələrindən isitənilən birini həyata keçirən yarımkeçirici cihazdır.

Yarımkeçirici diodlar iş prinsipinin xüsusiyətlərinə və tətbiq olunduğu sahələrə görə bir neçə qrupa ayrılır.

Bəzən diodlar onları təşkil edən hissələrin aşqarlanması xüsusiyətlərinə, hazırlanma texnologiyası və ya həndəsi forma və ölçülərinə görə də qruplaşdırılır. Bu halda simmetrik ($N_D^n = N_A^p$) və qeyri-simmetrik ($N_D^n \neq N_A^p$) diodlardan söhbət gedir. Qeyri-simmetrik diodon zəif aşqarlanmış hissəsinə **baza** (buraya həmin hissə üçün qeyri-

əsas olan yükdaşıyıcılar injeksiya olunur), yüksək aşqarlanmış hissəsinə isə **emitter** (bu hissədən qeyri-əsas yükdaşıyıcılar emissiya olunur) deyilir.

Həndəsi ölçü və formalarına görə diodlar **müstəvi** və **nöqtəvi** diodlara ayrılır. Müstəvi diodların elektrik keçidinin en kəsiyinin sahəsini təyin edən xətti ölçüləri, $p-n$ keçidin enindən, qeyri-əsas yükdaşıyıcıların bazadakı L_D - diffuziya məsafəsindən və ya bazarın ω_B - qalınlığından əhəmiyyətli dərəcədə böyük olur. Nöqtəvi diodlarda isə əksinə – keçidin eninə ölçüləri ℓ_{p-n} , L_D və ω_B - dan çox kiçik olur.

Diodlar, elektrik keçidinin hazırlanma texnologiyasına görə – **diffuziya**, **epitaksial**, **ərintili**, **ion implantasiyalı** diodlar qrupuna ayrılr.

Bəzən yarımkəcirici diodlar işçi materialına (germanium, silisium, selen və s.), gücünə (kiçik güclü, orta güclü, güclü, ifrat güclü), işçi tezlik diapazonlarına (alçaq tezlikli, yüksək tezlikli, ifrat yüksək tezlikli), çevikliyinə (milli saniyəlik, mikrosaniyəlik, nanosaniyəlik, yaxud da sürətli, ifrat sürətli) və s. görə də qruplaşdırılır.

Ən başlıca qruplaşdırma isə tətbiq və istismar sahələrinə, eləcə də iş prinsiplərinə görə aparılan qruplaşdırmalardır. Bu baxımdan, yarımkəcirici diodlar: **düzləndirici**, **impuls**, **yüksək tezlik** və **ifrat yüksək tezlik diodları**, **tunel diodları**, **stabilitronlar**, **varikaplar**, **maqnitodiodlar**, **fotodiодlar**, **işiq diodları**, **tenzodiodlar** və başqa bu kimi qruplara ayrılr.

§ 4.1.1. Düzəndirici, yüksək tezlikli və ifrat yüksəktezlikli diodlar

Düzəndirici diodlar – dəyişən cərəyanı düzəndirmək (sabit cərəyanaya çevirmək) üçündür. Bu diodların əsas

parametrləri **maksimal düzünə cərəyan** ($I_{d,\max}$), **düzünə cərəyanın verilmiş qiymətində dioddakı gərginlik düşküsü** (U_d), əksinə **gərginliyin verilmiş qiymətində dioddan axan əksinə cərəyanın qiyməti** (I_s), **maksimal əksinə gərginlik** ($U_{s,\max}$), **düzləndirilən cərəyanın verilmiş səviyyədən aşağı düşmədiyi tezlik diapazonunun qiymətidir** (Δf).

Düzləndirdiyi elektrik cərəyanının gücünə görə düzləndirici diodlar üç qrupa: **kiçik** ($I_d < 0,3A$), **orta** ($0,3 < I_d < 10A$) və **böyük güclü** ($I_d > 10A$) **düzləndirici diodlara** ayrılır.


Düzləndirici diodlar adətən əritmə və diffuziya üsulları ilə alınmış müstəvi $p-n$ keçidlər əsasında hazırlanır.

Qeyd etmək lazımdır ki, I_d -nin mümkün qədər böyük qiymətini təmin edə bilmək üçün, düzləndirici diodlarda böyük en kəsiyə (S) malik $p-n$ keçidlərdən istifadə edildiyindən, onlarda çəpər ($C_{cap.}$) - və diffuziya ($C_{dif.}$) tutumlarının qiyməti böyük olur. Buna görə də düzləndirici diodlar çox da yüksək olmayan tezliklərdə ($f \leq 20khs$) geniş tətbiq oluna bilir. Çünkü daha yüksək tezliklərdə diodun $R_c = 1/\omega C$ - tutum müqaviməti həddən artıq kiçik olduğundan və bu müqavimət, $p-n$ keçidlə (onun R_{p-n} kecid müqaviməti ilə) paralel qoşulduğundan (şəkil 3.1.6) cərəyanın böyük hissəsi $p-n$ keçidin R_c qolundan axır və düzləndirilmir. Nəticədə, diodun düzləndirilməsi keyfiyyətsiz olur.


Düzləndirici dioda tətbiq edilən əksinə gərginliyin daha böyük qiymətlərini təmin edə bilmək üçün, bu diodların **baza hissəsi bir qayda olaraq böyük xüsusi müqavimətə**

malik yarımkecirici materialdan hazırlanır.

The graph shows two curves on a Cartesian coordinate system. The vertical axis is labeled 'I' and the horizontal axis is unlabeled. A straight line with a positive slope passes through the origin, representing the 'ideal diod'. A second curve, labeled 'real diod', follows the ideal line at low current values but deviates downwards as current increases, indicating non-ideal behavior such as series resistance or carrier recombination.



Şekil 4.1.1. İdeal $p-n$ keşidin və real düzləndirici diodun volt-amper xarakteristikası




Şekil 4.1.2. Vakuum diodunun ve yarımkırcılık diodun volt-amper xarakteristikaları.

The graph illustrates the relationship between current (I) and voltage (V) for two types of diodes. The vertical axis represents current (I), and the horizontal axis represents voltage (V). A straight line is labeled "yarımkeçirici diod" (vacuum diode), representing Ohm's law for a linear diode. A curved line is labeled "yarımkəçirici diodu" (half-rectifier diode), showing the characteristic exponential increase in current with voltage for a diode.

əksinə cərəyanın tətbiq olunan xarici gərginlikdən zəif də olsa asılılığı müşahidə edilir. Buna səbəb, real $p-n$ keçidin bağlayıcı təbəqəsində generaiya və rekombinasiya proseslərinin tamamilə yox olmaması, eləcə də sistemdə baş verən səth hadisələrinin, istilik effektlərinin və başqa proseslərin təsir göstərməsidir.

Bu deyilənlərə baxmayaraq, bütün hallarda real $p-n$ keçidin VAX-nin qeyri-simmetrikliyi saxlanıldılarından onun əsasında hazırlanmış diodların düzləndirmə qabiliyyəti itmir və bu diodlar dəyişən cərəyan düzləndiriciləri, cərəyan ventilləri və açarlar kimi kefiyyətli fəaliyyət göstərir.

Yarımkeçirici düzləndirici diodun **vakuum diodundan** da bir sıra fərqləri var. Belə ki, yarımkəçirici dioddə vakuum diodundan fərqli olaraq, əksinə cərəyan sıfır bərabər deyil, düzünə cərəyanında gərginlikdən asılılığında doyma müşahidə olunmur, VAX isə - cihazın temperaturunun dəyişməsinə yüksək dərəcədə həssasdır (şəkil 4.1.2).



Şəkil 4.1.3. Düzləndirici diodun sxemlərdə qrafiki təsviri

Düzləndirici yarımkəçirici diodların əsas xarakteristikası VAX, əsas asılılıqları isə həm VAX-in, həm də əsas parametrlərin temperaturdan və tətbiq edilən xarici gərginliyin tezliyindən asılılığıdır.

Sxemlərdə düzləndirici diodlar qrafiki olaraq şəkil 4.1.3-dəki kimi işarə olunur.

Düzləndirici diodların pasportunda göstərilən əsas parametrlərinin qiymətləri, adətən $T = 300K$ (otaq) temperaturundakı qiymətlər götürülür.

Daha yüksək tezlikli dəyişən elektrik siqnalları diapazonunda yüksək tezlik diodlarından istifadə olunur. Bu diodlar – çevirici (sürüsdürücü) və detektor diodları olmaqla iki qrupa bölünür.

Cevirici (yaxud sürüsdürücü) diodlar superheterodin qəbuledicilərində yüksək tezlikli siqnalları aralıq tezlikli siqnallara çevirir və bununla da cevirici lampalarla eyni bir funksiyani yerinə yetirir. Bu diodların konstruksiyasında onların dalğaötürən, yaxud da koaksial xətlərə qoşulmalı olduğu nəzərə alınır. Tutum müqavimətinin ($R_c = \frac{1}{\omega C}$) qiymətini kiçitmək üçün yüksək tezlik diodları nöqtəvi p-n kecid əsasında hazırlanır. Elektrodları (cərəyan kontaktları) arasındaki tutumunun kiçik (1 Pf-dan az) olması, həmin diodların təqribən bir neçə Qiqaḥers tezliklərə qədər uğurla tətbiq olunmasına imkan verir.

Bu diodların əsas parametrləri çevirmə inikası (L_{cev}), kuy temperaturu (T_s), yol verilən maksimal güc (\tilde{P}_m), giriş müqavimətidir (Z_{gir}).

Çevirmə itkisi

$$L_{cev} = 10 \lg \frac{P_{y.t.}}{P_{a.t.}} \quad (4.1.1)$$

ifadəsi ilə təyin olunur. Burada $P_{y.t.}$ və $P_{a.t.}$ uyğun olaraq dioda girən (daxil olan) yüksəktezlikli siqnalın və həmin siqnalın çevrildiyi alçaq tezlikli siqnalın gücüdür.

L_{cev} – kəmiyyətinin qiyməti diodun volt-amper xarakteristikasının istifadə olunan (işçi rejiminə uyğun) hissəsinin xəttilik dərəcəsindən və uyğun olaraq, dioddan axan cərəyanın qiymətindən asılı olaraq dəyişir. Müxtəlif diodlar üçün $L_{cev} \approx 5 \div 10 \text{ db}$ arasında qiymətlər alır.

Kuy temperaturu adlanan parametr diodda yaranan kuyun (P_k), otaq temperaturu şəraitində ekvivalent müqavimətdə ayrılan istilik küyləri gücünə ($kT \Delta f$) nisbəti kimi təyin olunur:

$$t_s = \frac{P_k}{kT\Delta f} . \quad (4.1.2)$$

Yüksək tezlikli diodlarda işçi cərəyanın qiyməti elə seçilir ki, $L_{\text{çev}}$ və T_s -in mümkün qədər kiçik qiymətləri təmin olunsun.

Maksimal yol verilən güc (\tilde{P}_m) - dioda daxil olan gücün yol verilən elə ən böyük qiymətidir ki, həmin qiymətdə diod hələ də tab gətirə bilsin, yəni sıradan çıxmasın. Adətən Ge və Si-dan hazırlanmış çevrici diodlarda $\tilde{P}_m \leq 150 \text{ mVt}$ olur.

Diodun giriş müqaviməti (Z_{gir}) onun iştirak etdiyi dövrə ilə uzaşması üçün əsas parametrdir.

Detektor diodları (yaxud detektədici diodlar) radioqəbuledici və müxtəlif ölçü qurğularında radiosiqnalların detektə olunması, daha doğrusu bürüyücü siqnalın ayrılması üçündür. Bu diodların əsas parametrləri: cərəyana (β_i) və gərginliyə (β_u) görə həssaslıq əmsallarıdır. Həmin parametrlər uyğun olaraq:

$$\beta_i = \frac{\Delta i_d}{P} \quad (4.1.3)$$

və

$$\beta_u = \frac{\Delta U_{\text{cix}}}{P} \quad (4.1.4)$$

İfadələri ilə təyin olunur. Burada Δi_d - düzləndirilən cərəyanın artımı, ΔU_{cix} - diodun çıxışındakı gərginlik artımı, P - isə dioda tətbiq olunan siqnalın gücüdür.

Detektor diodları, düzünə qolunda cərəyan gərginlikdən xətti asılı olan volt-amper xarakteristikaya malikdir. Bu diodların deşilmə gərjginliyi çox kiçik olur. Ona görə ki, həmin diodların baza hissəsinin müqavimətini azaltmaq

üçün bu hissə yüksək dərəcədə aşqarlanır. Lakin təcrübədə bir sıra hallarda böyük amplituda malik olan siqnalları detektə etmək lazımlı gəlir. Belə hallarda, adətən Şottki diodlarından istifadə edilir.

§ 4.1.2. İmpuls diodları


İmpuls diodları – impuls rejimli elektrik dövrələrində (elektrik impulsunu formalasdırmaq və çevirmək, eləcə də açar və məntiq sxemlərində) işlədilmək üçündür.

Bu diodlarda kontakt keçidlərinin en kəsiyinin sahəsi bir qayda olaraq, kiçik götürülür. Keçidin sahəsinin belə kiçik olması, öz növbəsində diodun tutumlarını xeyli azaltmağa imkan verir. İmpuls diodlarının tutumu bir neçə pikofaraddan (pF) böyük olmur. Kontaktın tutumunun (C_k) belə kiçik olması impuls diodunda $\tau_r = RC_{p-n}$ relaksasiya müddətinin qiymətini azaltmağa və uyğun keçici prosesin cihazın işinə təsirini minimuma endirməyə imkan verir. İmpuls diodlarında keçidin en kəsiyinin sahəsinin belə kiçik olması nəticəsində, həmin diodlarda **yol verilən səpilmə gücünün** qiyməti də kiçik olur ($P_s \leq 20 \div 30 \text{ mVt}$).

İmpuls diodunun xarakteristika və parametrlərinə, ona təsir edən xarici elektrik impulsunun qoşulduğu və kəsildiyi məqamda uyğun olaraq **qeyri-əsas yükdaşıyıcıların** keçidin kənar sərhədlərində injeksiya hesabına baş verən **toplantması** və **sorulması prosesləri** nəticəsində dioddan axan cərəyanın və ondakı gərginlik düşküsünün öz qərarlaşmış qiymətlərini tədricən alması hadisələri əsaslı şəkildə təsir edir. **Keçici (ötüçü) proseslər** - adlanan bu hadisələri (toplantmayı və sorulmanın) xarakterizə edən kəmiyyətlər impuls diodlarının əsas parametrləri sayılır.

Bu parametrlərdən biri, diodda düzünə gərginliyin qiymətinin qərarlaşması prosesini xarakterizə edən zaman müddətidir ($t_{qər}$). Həmin parametr düzünə gərginlik impulsunun (şəkil 4.1.4.a) təsir etməyə başladığı ($t = t_B$) anda aldığı $U_{d,pik}$ - pik qiymətindən, qərarlaşmış (U_d) qiymətlərinin 1,2 mislinə bərabər qiymətə ($U = 1,2U_d$) qədər düşməsi üçün lazımlı olan zaman müddətidir (şəkil 4.1.5, b). Bu zaman müddəti - **impuls diodunun düzünə gərginliyinin qərarlaşma müddəti** adlanır. $t_{qər}$ - injeksiya olunmuş yükdaşıyıcıların bazada diffuziyasının orta sürəti və bu diffuziya prosesi nəticəsində bazonın müqavimətinin azalması ilə təyin olunur. Çünkü dioda tətbiq edilən xarici gərginlik əsasən keçidə düşdüyündən ($U_x \approx U_{p-n}$), baza oblastında yükdaşıyıcılara demək olar ki, xarici sahə təsir etmir.

İmpuls dioduna tətbiq edilmiş xarici gərginlik impulsunun öz düz istiqamətindən əksinə çevrilməsi zamanı da (şəkil 4.1.5, c) injeksiya olunmuş yükdaşıyıcıların



Şəkil 4.1.5. İş rejimində impuls diodundan cərəyanın (a, d) və gərginliyin (b, c) zamandan asılılığı

diffuziya və rekombinasiya prosesləri hesabına bazadan sorulması ani olaraq baş vermir. Belə ki, bu halda diodda əksinə cərəyan həm tarazlıqda olan, həm də sərhəddə toplanmış tarazlıqda olmayan qeyri-əsas yükdaşıyıcılar hesabına yaranır. Tarazlıqda olmayan yükdaşıyıcıların geriyə sorulması prosesi başa çatdıqdan sonra əksinə cərəyan öz qərarlaşmış (əsil) qiymətini alır. Bu proses **diodun əksinə müqavimətinin bərpası müddəti** (t_{bor}) adlanan parametrlə xarakterizə olunur. Bu zaman müddəti gərginliyin düzünə istiqamətdən əksinə istiqamətə çevrildiyi t_B - anından, **əksinə cərəyanın $I_{d,pik}$ - pik qiymətindən $I_d = 0,1I_{d,pik}$** qiymətinədək azaldığı ana qədər keçən zaman müddəti ilə ölçülür (şəkil 4.1.5, d).

Əksinə müqavimətinin bərpası prosesini sürətləndirmək üçün bir qayda olaraq, impuls diodlarının baza hissəsi qeyri-əsas yükdaşıyıcıların sürətli rekombinasiyasını təmin edən aşqar atomları ilə aşqarlanır. Məsələn, germaniumdan hazırlanmış impuls diodlarında bazanın qızıl atomları ilə aşqarlanması əksinə müqavimətin bərpa müddətini $\sim 10^{-9}$ saniyəyə qədər azaltmağa imkan verir.

İmpuls diodlarının əsas parametrləri olaraq, bəzən **düzünə maksimal impuls gərginliyi** ($U_{d,max}$) və **düzünə maksimal impuls cərəyanı** ($I_{d,max}$), eləcə də onların nisbətinə bərabər olub, **impuls müqaviməti** adlanan ($R_i = U_{d,max} / I_{d,max}$) kəmiyyətlərdən də istifadə olunur.

Əksinə müqavimətin bərpası müddətinə görə adətən impuls diodlarını üç qrupa bölgürlər: $t_{bor} > 0,1ms$ olan-**millisaniyəlik (asta)**, $0,1ms > t_{bor} > 0,1mks$ olan-**mikrosaniyəlik (sürətili)** və $t_{bor} < 0,1mks$ olan-**nanosaniyəlik (ifrat sürətli)** impuls diodları.

§ 4.1.3. Stabilitron

Elektrik dövrələrində, eləcə də müxtəlif elektron cihaz, qurğu və sistemlərində əksər hallarda müəyyən stabil qiymətə malik gərginliklər tələb olunur. Hər hansı işçi element, cihaz və ya qurğuya tətbiq olunan xarici gərginliyin qiymətinin uzun müddətli iş rejimində müəyyən nominal qiymətdən heç olmasa bir neçə faizdən artıq dəyişməməsi – yüksək dərəcədə stabil qalması tələb olunan belə hallarda, əvvəllər **stabilovolt** və **stabilizator** adlanan və bir qayda olaraq, qaz boşalması hadisəsi əsasında işləyən cihazlarda istifadə edilirdi. İndi də bir çox hallarda bu cür stabiləşdirici cihazlardan istifadə edilir. Ölçülərinin və çəkisinin mikroelektronika və miniatürləşdirilmiş elektron sxemləri baxımından çox böyük olması, böyük qiymətli əlavə qidalandırıcı gərginlik tələb etməsi və digər başqa qüsurları həmin cihazların (stabilovolt və stabilizatorlar) müasir elektron texnikasında, xüsusi ilə də mikroelektronika sxemlərində, tətbiq edilməsinə imkan vermir. Buna görə də elektronika, başlıcası isə bərk cisim elektronikası, inkişaf etdikcə yeni – daha miniatür, kiçik çəkiyə və həndəsi ölçüyə malik, əlavə qidalanma gərginliyi tələb etməyən, kiçik ətalətli, mikroelektronika sxemlərində və cihazlarında tətbiq oluna bilən, eləcə də böyük qiymətli gərginliklərlə yanaşı, həm də çox kiçik (mV , mV , bir neçə volt tərtibində) gərginlikləri də stabiləşdirməyə yarayan gərginlik stabiləşdiricilərinin hazırlanması zərurəti yarammışdır. Bu məsələ **yarımkeçirici stabilitonların** (stabilitronların) kəşf olunması ilə öz praktiki həllini tapmışdır.


Stabilitron (yarımkeçirici stabiliton) - hər hansı bir dövrəni və ya işçi elementi qidalandırmaq üçün tətbiq edilən

gərginliyin stabillaşdırılməsi, yaxud da onun səviyyəsinin fiksə edilməsi üçün istifadə oluna bilən və $p-n$ keçidin tunel, yaxud sel deşilmələri rejimində işləyən əksinə istiqamətdə dövrəyə qoşulmuş yarımkəcərici dioddur.

İstifadə edilən yarımkəcəricinin materialından, aşqarlanma səviyyəsindən və başqa amillərdən asılı olaraq, deşilmə gərginliyinin qiyməti müxtəlif olan $p-n$ kecidlər hazırlamaq mümkün olduğundan gərginliyin bir neçə voltdan bir neçə yüz volta qədər qiymətləri diapazonunda tətbiq edilə bilən yarımkəcərici gərginlik stabilşdırıcıları, (stabilitronlar) düzəltmək mümkündür. Praktikada bu imkanlardan geniş istifadə olunur.

Stabilitronlar sxemlərdə qrafiki olaraq şəkil 4.1.6-dakı kimi işarə olunur.

Müasir stabilitronlar əsasən germanium və silisiumdan, əksər hallarda isə p - tip silisiumdan hazırlanır. Belə seçim, silisium diodlarının bir sıra xüsusiyyətləri ilə, ən başlıcası isə: əksinə cərəyanın qiymətinin kiçik olması, əksinə gərginliyin qiymətinin azacıq dəyişməsi ilə cihazın kəskin şəkildə sel və ya tunel deşilməsi rejiminə keçə bilməsi və nəhayət, silisium $p-n$ kecidinin yolverilə bilən işçi temperaturunun yüksək qiyməti ilə bağlıdır.



Şəkil 4.1.6. Stabilitronun sxemlərdə qrafiki təsviri

Bir daha qeyd etmək lazımdır ki, ion stabilovoltları kimi, yarımkəcərici stabilitronların da istifadə olunması prinsipi, müəyyən şəraitdə ($p-n$ keçidin deşilmə rejimində) cihazdan axan cərəyanın çox kəskin (güclü) dəyişməsi zamanı cihazın elektrodlarındakı gərginliyin çox cüzi dəyişməsinə əsaslanır.


Stabilitronların elektrik sxemlərinə qoşulması şəkil 4.1.7-

dəkəi kimidir. Bu halda qidalandırıcı U_q - gərginliyinin artması ilə, ümumi dövrədəki və R_0 - rezistorundakı cərəyan, eləcə də R_y - yük rezistorundakı $U_y = I_y \cdot R_y$ gərginlik düşkübü artmalıdır. Lakin ümumi dövrədəki I -cərəyanının artımı stabilitron tərəfindən udulur. Daha doğrusu, $p-n$ keçidin deşilməsi hesabına stabilitronun müqaviməti kəskin azalır, ondan axan I_{st} - cərəyani isə buna müvafiq olaraq kəskin artır. Nəticədə, stabilitronun sixaclarındakı $U_{st} = I_{st} \cdot R_{st}$ və uyğun olaraq R_y - yük müqavimətindəki gərginlik düşkübü isə dəyişməz (stabil) qalır.

Yarımkeçirici stabilitronların əsas parametrləri **stabilləşdirilən gərginliyin qiyməti (U_{st})**, **yol verilən maksimal ($I_{st,max}$)** və **minimal ($I_{st,min}$) cərəyanlar**, stabilitronun r_{dif} - differensial və R_{stat} - statik müqavimətləri, α_T - stabilləşdirilən gərginliyin temperatur əmsalı və Q_k - keyfiyyət əmsalıdır.

U_{st} - stabilləşdirilən gərginlik stabilitrondan müəyyən stabilləşdirici cərəyan axarkən onun sixaclarındakı gərginliyin qiymətidir. Bu parametrin (U_{st}) qiymətinə görə yarımkəçirici stabilitronlar **alçaqvoltlu** və **yüksəkvoltlu stabilitronlar** qruplarına bölünür. Sənayedə 400 V-a qədər gərginlikləri stabilləşdirə bilən yarımkəçirici stabilitronlar istehsal olunur.

Stabilitronun $I_{st,max}$ və $I_{st,min}$ - cərəyanları dedikdə, stabilitronun uzunmüddətli və etibarlı iş rejiminin təmin



Şəkil 4.1.7. Stabilitronun köməyi ilə işlədiricidə (R_y - də) gərginliyin stabilləşdirilməsinin elektrik sxemi

olunduğu cərəyan oblastının aşağı və yuxarı hündürləri nəzərdə tutulur.

Stabilitronun differensial müqaviməti:

$$r_{dif} = \frac{\Delta U_{st}}{\Delta I_{st}}, \quad (4.1.5)$$

statik müqaviməti isə:

$$R_{stat.} = \frac{U_{st}}{I_{st}} \quad (4.1.6)$$

ifadəsi ilə təyin olunur. Bu ifadələrdəki U_{st} , I_{st} - verilmiş işçi nöqtədəki uyğun gərginlik və cərəyan, ΔU_{st} və ΔI_{st} - isə həmin kəmiyyətlərin kiçik dəyişmələridir.

Stabilitronun Q_k - keyfiyyət əmsali

$$Q_k = \frac{r_{dif}}{R_{stat.}} = \frac{\Delta U/U_{st}}{\Delta I/I_{st}} \quad (4.1.7)$$

şəklində təyin olunur və iş rejimində cihazdan axan cərəyanın vahid dəyişməsinə uyğun onun sıxaclarındakı (stabilləşdirilmiş) gərginliyin nisbi dəyişməsinin qiymətini göstərir. Göründüyü kimi, Q_k -nın qiyməti kiçik olan stabilitron daha yüksək keyfiyyətli stabilitron sayılır.

Stabilitronların stabilləşdiriyi gərginliyin qiyməti temperaturdan asılıdır. Bu asılılıq **stabilləşdirilən gərginliyin temperatur əmsalı** adlanan və


$$\alpha_{st} = \frac{l}{U_{st}} \cdot \left. \frac{\Delta U_{st}}{\Delta T} \right|_{I_{st}=const} \quad (4.1.8)$$

ifadəsi ilə təyin olunan kəmiyyətdən (stabilitronun stabilləşdiriyi gərginliyin temperatur əmsalı ilə) xaraketrizə olunur. (4.1.6) ifadəsindəki ΔU_{st} - temperaturun ΔT - qədər dəyişməsi zamanı, U_{st} - gərginliyinin nominal qiymətdən

kənara çıxmasının ölçüsünü göstərir.

Praktikada vacib məsələlərdən biri, U_{st} -nin temperaturdan asılılığının aradan qaldırılması məsəlesidir. Bu məqsədlə əksər hallarda öz aralarında müəyyən sxem üzrə qoşulmuş və hər biri $p-n$ keçidin müxtəlif (sel və ya tunel) deşilmə mexanizmləri əsasında işləyən stabilitronlar batareyasından istifadə edilir. Sel və tunel deşilmələrinin baş verdiyi gərginliyin qiyməti temperaturdan əks qanuna uyğunluqla (biri artan, digəri isə azalan) asılı olduğundan, belə stabilitronlar sistemində yekun U_{st} - gərginliyi temperaturdan demək olar ki, asılı olmur.

Stabilitronların əsas xarakteristikası VAX-dır (Şəkil 4.1.8). Baxılan halda VAX olaraq deşilmə rejimində cihaza tətbiq olunmuş əksinə gərginliyin ondan axan əksinə cərəyandan asılılığı götürülür.



Şəkil 4.1.8. Stabilitronun volt-amper xarakteristikası

§ 4.1.4. Tunel diodu və çevrilmiş diod

Tunel diodu cırlaşma səviyyəsində aşqarlanmış yarımkəcəricilərdən təşkil olunmuş $p-n$ keçidlərdən hazırlanır və özünün bir sıra əlahiddə xüsusiyyətləri ilə adı cırlaşmamış yarımkəcəricilər əsasındaki $p-n$ keçidlərdən hazırlanmış diodlardan köklü şəkildə fərqlənir. Tunel diodunun əsas xüsusiyyətləri aşağıdakılardır:

1. Bu dioda əksinə gərginlik tətbiq edildikdə, adı *p-n* keçidlər əsasındakı diodlardan fərqli olaraq nəinki bağlanma hadisəsi müşahidə olunmur, həm də dioddan əksinə gərginliyin çox kiçik, yəni voltun onda biri qədər qiymətlərində kifayət qədər böyük cərəyan axır. Əksinə cərəyanın bu qiyməti, adı diodlarda eyni gərginliklərdə düzünə istiqamətdə axan cərəyandan böyük olur (şəkil 4.1.9).

2. Tunel diodunun VAX-nın düzünə hissəsində xarakterik düşən, daha doğrusu mənfi differensial müqavimətli $\left(R^- = \frac{\Delta U}{\Delta I} < 0 \right)$ oblast müşahidə olunur (şəkil).

4.1.9).

3. Cihazın VAX-nın düzünə istiqamətində onun demək olar ki, bütün

xarakterik

XÜSUSİYYƏTLƏRİ

gərginliyin çox da
böyük olmayan


$$U_d \leq 0,5 \div 0,6V$$

qiymətlərində baş verir (səkil 4.1.9).

Buna görə də tunel diodları çox kiçik qidalandırıcı gərginliklərdə işləyə bilən cihazlardır.

4. Tunel

diodlarında cərəyanın mexanizminin tədqiqi göstərir ki, adı $p-n$ keçidlərdən fərqli olaraq bu cihazlarda hər iki istiqamətdə cərəyan qeyri-əsas yükdaşıyıcıların deyil, əsas yükdaşıyıcıların hesabına yaranır.



Şəkil 4.1.9. Adi (düzləndirici) və tunel diodunun volt-amper xarakteristikası

5. Tunel diodlarında cərəyan əsas yükdaşıyıcıların diffuziyası və qeyri-əsas yükdaşıyıcıların dreyfi kimi yavaş (asta xarakterli) proseslərlə yox,

$$\theta = \rho \varepsilon \varepsilon_0 \quad (4.1.9)$$

Maksvell relaksasiya müddəti ilə təyin olunan daha sürətli proseslər hesabına baş verir (burada, ρ - materialın xüsusi müqaviməti, ε - dielektrik nüfuzluğu, ε_0 - elektrik sabitidir). Bu müddət çox kiçik (məsələn, cırlaşmış germaniumda $\theta \approx 10^{-13} s$) olduğundan, cihazın tezlik xarakteristikası praktiki olaraq məhdudlaşdırı.

6. Cırlaşmış yarımkəcəricilərdə aşqar keçiriciliyin məxsusi keçiriciliyin fonunda itdiyi temperatur mümkün ən yüksək temperatur olduğundan, tunel diodlarının işi temperatur diapazonunun yuxarı sərhəddi çox böyükdür. Daha doğrusu, tunel diodları yüksək temperaturlarda işləyə bilən cihazlardır.

7. Tunel diodlarının hazırlandığı cırlaşmış yarımkəcəricilər metal keçiriciliyinə malik olub, öz keçiriciliyini çox aşağı temperaturlara (~ 2 K) qədər saxladıqından, bu diodlar son dərəcə aşağı temperaturlarda da işləyə bilir.


Sadalanan bu xüsusiyyətlər, tunel diodlarının iki mühüm sahədə, yəni yüksək sürətli çevirici sxemlərdə, eləcə də **ifrat yüksək tezlikli rəqsərin** gücləndirilməsində və generasiyasında geniş tətbiqinə imkan yaratır.

Tunel diodlarının iş prinsipi cərəyan yaranan yükdaşıyıcıların $p-n$ keçidin potensial çəpərini tunel effekti yolu ilə keçməsinə əsaslanır. Adı $p-n$ keçidlərdə keçidin eni böyük olduğundan bu effektin reallaşması mümkün olmur. Cırlaşmış yarımkəcəricilərdə isə keçidin hündürlüğünün $e\varphi_{K0} \approx \varepsilon_g$ (burada ε_g - yarımkəcəricinin qadağan olunmuş

zolağının enidir), N_D və N_A -nın çox yüksək qiymətə malik olması nəticəsində $p-n$ keçidin həcmi yüksəkləri çox dar bir oblastda toplanır. Buna görə də hətta xarici gərginlik $U_x = 0$ olduqda da bu keçiddəki elektrik sahəsinin intensivliyi çox yüksək qiymət ala bilir.

Tunel diodunun iş prinsipini keyfiyyətcə aşağıdakı kimi izah etmək olar (şəkil 4.1.10).

Cırlaşmış yarımkəcərıcıilərdə Fermi səviyyəsi n -hissədə keçirici, p -hissədə isə valent zonanın daxilində yerləşir. Belə yarımkəcərıcıidən təşkil olunmuş $p-n$ keçidin enerji diaqramında $U_x = 0$ halında p -hissənin valent zonasının və n -hissənin keçirici zonasının elektronlarla dolu olan (1) və (1') zolaqları enerji baxımından eyni səviyyədə yerləşdiklərindən onların birindən digərinə elektronların tunel keçidi baş verə bilsə də, həmin keçidlərin hər biri ciddi şəkildə qarşılıqlı kompensə olunur. Nəticədə, bağlayıcı təbəqədən əks istiqamətlərdə axan cərəyanlar bir-birini tam kompensə edir və $p-n$ keçiddəki yekun cərəyan sıfır bərabər olur ($I_T = 0$). Bu hal, diodun VAX-da koordinat başlanğıcına uyğun gəlir. Əgər belə $p-n$ kecidə (yaxud tunel dioduna) düzünə istiqamətdə ($U_x > 0$) xarici gərginlik tətbiq edilsə, p - və n - hissələr enerji oxu boyunca əks istiqamətlərdə, (n -hissə yuxarıya, p - hissə isə aşağıya) sürüşər. Nəticədə, keçidin potensial çəpərinin hündürlüyü ($e\varphi_{K0}$) tarazlıq halindakına nisbətən kiçilər. Lakin bu halda n - hissənin keçirici zonasının dibindəki elektronlarla



Şəkil 4.1.10. Xarici gərginlik tətbiq olunmadıqda ($U_x = 0$) tunel diodunun enerji diaqramı

dolu olan zolaq (1), p - hissənin valent zonasının yuxarı hissəsindəki boş zolaqla (1) bir-birini qismən bürüyər. Nəticədə, (1) zolağındakı elektronların (1) zolağına kompensə olunmayan tunel etməsi baş verər və keçiddən axan düzünə cərəyan sıfırdan fərqlənər ($I_d \neq 0$). Düzünə gərginlik artırıldığda əvvəlcə bu bürümənin dərəcəsi və uyğun olaraq, keçiddən düzünə istiqamətdə axan tunel cərəyanın qiyməti artar. Nəhayət, p - hissənin valent zonasının yuxarı hissəsindəki boş və n - hissənin keçirici zonasının dibindəki dolu zolaq bir-birini tam bürüdükdə, keçiddən axan düzünə tunel cərəyanı öz maksimal qiymətinə çatar. Düzünə gərginliyin sonrakı artırılmasında isə həmin zolaqlar tədricən bir-birindən uzaqlaşar. Nəticədə, bundan sonra, dioda tətbiq olunan düzünə gərginliyin artırılması ilə düzünə tunel cərəyanının qiyməti kiçilər və n - hissənin keçirici zonasının dibinin p - hissənin valent zonasının tavanına uyğun gəldiyi gərginlikdə ($U=U_{\min}$ olduqda), $p-n$ keçiddən axan düzünə tunel cərəyanı tamamilə kəsilər. Düzünə gərginliyin U_{\min} -dan böyük qiymətlərində, adı $p-n$ keçidlərdə olduğu kimi, cırlaşmış $p-n$ keçiddən də yalnız düzünə diffuziya cərəyanı axar. Ona görə də bu hissədə ($U>U_{\min}$ gərginliklərində) tunel diodunun və dühləndirici diodun VAX-1 üst-üstə düşər.

Tunel diodu əksinə istiqamətdə ($U_x < 0$) qoşulduqda isə, keçidin potensial çəpərinin hündürlüyü tarazlıq halindakına ($U=0$) nisbətən artar. Əksinə istiqamətdə təsir edən (U_a) gərginliyin böyüməsi ilə $p-n$ keçiddən tunel effektinin ehtimalı həm çəpərin eninin azalması, həm də p - hissənin valent zonasının aşağıdakı dolu və n -hissənin keçirici zonasının yuxarısındaki boş hissəsinin bir-birini bürüməsi dərəcəsinin artması hesabına böyüyər. Nəticədə, əksinə gərginlik (U_a) artırıldıqca, keçiddən axan əksinə cərəyan

kəskin şəkildə böyüyər. Buna görə də belə p-n keçid əsasında işləyən tunel diodu, **bağlama xüsusiyyətinə** malik olmaz. Bununla belə, tunel diodunun əksinə istiqamətdəki müqaviməti düzünə istiqamətdəki müqavimətindən kiçikdir, yəni tunel diodunun VAX-ı qeyri-simmetrikdir.

Qeyd etmək lazımdır ki, təsvir olunan modelə əsasən düzünə istiqamətdə p-n keçiddən axan tunel cərəyanı maksimumdan keçdikdən sonra gərginliyin $U=U_{\min}$ qiymətində sıfıra qədər düşməlidir. Təcrübədə isə belə olmur və $U=U_{\min}$ gərginliyində $I_{art} \neq 0$


artıq tunel cərəyanı müşahidə edilir. Bu cərəyanın yaranma səbəbi tunel diodunun təşkil olunduğu yarımkəcəricinin qadağan olunmuş zonasında müəyyən bir zolaq şəklində yayılmış enerji səviyyələrinin mövcudluğu ilə izah olunur.

Tunel diodunun əsas parametrləri (şəkil 4.1.a): düzünə istiqamətdə $I_{max.t.}$ - tunel cərəyanının maksimal və I_{art} - artıq tunel cərəyanının qiymətləri, diffuziya cərəyanının $I_d = I_{max.t.}$ qiymət aldığı U_d - gərginliyi,

$I = I_{max.t.}$ - ə uyğun gərginlikdir ($U_{max.t.}$). Düzünə VAX-ın düşən hissəsində $\frac{\Delta I}{\Delta U} < 0$ olduğundan, tunel diodu **mənfi differensial müqavimətli (MDM)** cihazdır. Buna görə də dəyişən elektrik siqnallarını generasiya etmək və



Şəkil 4.1.10. Tunel diodunun şəxslərdə qrafiki təsviri




Şəkil 4.1.11. Tarazlıq ($U_x = 0$) halında çevrilmiş diodun enerji diaqramı

gücləndirmək üçün ondan istifadə edilə bilər.

Tunel diodları sxemlərdə qrafiki olaraq şəkil 4.1.10-da göstərildiyi kimi təsvir olunur.

Tunel diodunun maraqlı bir xüsusi halı **çevrilmiş dioddur**. Çevrilmiş diod da yüksək səviyyədə aşqarlanmış yarımkəciriçidən hazırlanır. Bu halda keçidin p- və n- hissələri o həddə qədər aşqarlanır ki, onların uyğun icazəli zonaları tarazlıq ($U_x=0$) halında bir-birini bürüməsin, yalnız bu zonaların sərhədləri (p-hissənin valent zonasının tavanı və n- hissənin keçirici zonasının dibi) eyni enerji qiymətinə uyğun gəlsin (şəkil 4.1.11). Belə diod düzünlə gərginliyin təsiri altında adi diodla eyni xarakteristikaya malik olur və bu xarakteristika yalnız injeksiya (diffuziya cərəyanı) ilə müəyyənləşir. Bü cür diodda düzünlə istiqamətdə tunel effekti baş vermir. Dioda əksinə gərginlik təsir etdiğdə ondan axan cərəyan və diodun VAX-ı tamamilə yalnız tunel effekti ilə təyin olunur. Belə diodun VAX-ı ümumi halda şəkil 4.1.12-də göstərildiyi kimidir. Şəkildən göründüyü kimi, bu xarakteristika kəskin qeyri-simmetrikdir və onun mənsub olduğu cihaz düzləndirici element kimi istifadə edilə bilər. Digər diodlarla müqayisədə belə diod əks istiqamətdə daha böyük cərəyan buraxır. Görünür məhz bu səbəbdən də o, **çevrilmiş diod** adlandırılır.

Çevrilmiş diod ifrat yüksək tezliklər diapazonunda geniş tətbiq tapıb. Bu diodun daha bir xüsusiyyəti onun hər iki



Şəkil 4.1.12. Çevrilmiş diodun volt-amper xarakteristikası


istiqamətdə çox kiçik gərginliklərdə işləməsidir. Bu xüsusiyyət, çevrilmiş diodlardan miniatürləşdirilmiş elektron sxem və qurğularında istifadə etməyə imkan verir.

§ 4.1.5 Varikap

p-n keçidlərin tutumunun, keçidə tətbiq edilən gərginlikdən asılılığı, onların əsasında xarici gərginliklə idarə olunan tutum elementləri düzəltməyə imkan verir. Bu prinsip əsasında işləyən yarımkəçirici cihaz **varikap** adlanır. **Varikap** dedikdə, tutumunun qiymətinin əksinə gərginlikdən ($U_x < 0$) asılığına əsaslanan yarımkəçirici diod nəzərdə tutulur. Varikap bir qayda olaraq, elektrik sahəsi ilə idarə olunan tutum elementləri vəzifəsində işlədir. Varikapın müxtəlif elektron sxemlərində tezlik vurucuları kimi tətbiq olunan **varaktorlar**, eləcə də ifrat yüksək tezlikli siqnalların parametrik gücləndirilmə sxemlərində işlədilən **parametrik yarımkəçirici diod** kimi növləri də var.

Dəyişən tutumlu kondensatordan fərqli olaraq, varikap tutumu mexaniki yolla deyil, elektrik sahəsi ilə dəyişdirilən tutum elementidir.

Varikapın əsas xarakteristikası onun C_V -ümumi tutumunun gərginlikdən asılılığını ifadə edən volt-farad xarakteristikasıdır (VFX). Bu halda varikapın C_V -tutumu, təkcə cihazın *p-n* keçidinin deyil, ümumiyyətlə onun çıxış kontaktlarının



Səkil 4.1.13. Tədrici (1), kəskin (2) və aşqar atomlarının paylanması mürəkkəb xarakterli olan (3) *p-n* keçidlər əsasında düzəldilmiş varikapların volt-farad xarakteristikası

(elektrodlarının) arasındaki yekun tutumudur və $C_V = C_{p-n} + C_{örtük}$ olmaqla iki toplanandan ibarətdir. Burada C_{p-n} cihazı n-p-n keçidinin, $C_{örtük}$ – isə metal-cərəyan kontaktlarının (elektrodların) öz aralarında əmələ gətirdiyi kondensatorun tutumudur.

Praktikada istifadə edilən varikaplarda adətən, $C_{p-n} \gg C_{örtük}$ olduğundan, bu cihazların VFX-si (şəkil 4.1.13) $p-n$ keçidin şəkil 7-də təsvir olunan VFX ilə eynidir. Va-rikapın VFX-si onun işçi elementi olan $p-n$ keçidin tipindən çox asılıdır və aşqar atomları konsentrasiyasının mürəkkəb qanuna uyğunluqlarla dəyişdiyi $p-n$ keçidli varikaplar üçün daha köskin xarakterlidir. Varikapın əsas parametrləri: K_C - tutuma görə bürümə əmsalı, K_q -qeyri-xəttilik əmsalı, Q_V - keyfiyyət əmsalı, $\Delta\omega$ - işçi tezlik diapazonu, α_{CV} - tutumun temperatur əmsalı, α_{QV} - keyfiyyət əmsalının temperatur əmsalıdır.

Adətən, varikapın tutuma görə bürümə əmsalından $C_V = f(U_\omega)$ asılılığını qiymətləndirmək üçün istifadə olunur. Tutuma görə bürümə əmsalı:

$$K_C = \frac{C_{V_1}}{C_{V_2}}. \quad (4.1.10)$$

Burada C_{V_1} - və C_{V_2} - varikapın uyğun olaraq verilmiş iki müxtəlif U_{ω_1} - və U_{ω_2} - əksinə gərginliklərindəki ümumi tutumlarıdır.

Varikapın VFX-ının qeyri-xəttiliyi bəzən

$$K_q = \frac{\Delta C_V}{C_V \cdot \Delta U_\omega} \quad (4.1.11)$$


ifadəsi ilə təyin olunan K_q - qeyri-xəttilik əmsalına görə qiy-

mətləndirilir. Burada ΔC_V - cihaza tətbiq olunmuş U_ϑ -əksinə gərginliyin ΔU_ϑ -qədər dəyişməsinə uyğun gələn tutum dəyişməsidir.

Q_V - keyfiyyət əmsalı varikapın keyfiyyətini təyin edir.

Q_V - keyfiyyət əmsalı varikapın verilmiş tezlikdəki **reaktiv müqavimətinin**, tutumun verilmiş qiymətində ümumi **itki (səpilmə) müqavimətinə** olan nisbətini göstərir.

Varikap şəkil 4.1.14 dəki sadə ekvivalent sxemlə təsvir olunur. Bu sxemdə r_{p-n} - cihazın $p-n$ keçidinin, r_{bal} - isə ballast hissəsinin müqavimətidir. Ekvivalent sxemə uyğun olaraq vari-kapın keyfiyyət əmsalı



Şəkil 4.1.14. Varikapın ekvivalent sxemi

$$Q_V = \frac{\omega \cdot C_{p-n}}{\frac{1}{r_{p-n}} + r_{bal} \left(\frac{1}{r_{p-n}^2} + \omega^2 C_{p-n}^2 \right)}. \quad (4.1.12)$$

Sonuncu ifadədən görünür ki, Q_V - varikapa tətbiq olunan dəyişən elektrik sahəsinin tezliyindən asılıdır. $Q_V(\omega)$ asılılığı şəkil 4.1.15-dəki kimidir. Keyfiyyət əmsalının ifadəsini ω -ya görə differensiallayıb, törəməni sıfıra bərabər götürməklə, Q_V -nin maksimumunu təmin edən tezliyin ω_{opt} - optimal qiymətini, həmin qiyməti nəzərə almaqla isə, Q_V - nin maksimal qiymətinin

$$Q_{V_{\max}} = \frac{1}{2} \sqrt{\frac{1}{r_{bal}(1 + \frac{r_{bal}}{r_{p-n}})}} \quad (4.1.13)$$

ifadəsini tapmaq olar. Real varikaplarda Q_V -nin qiyməti bir necə min vahidə catır.

Nisbətən aşağı tezliklər oblastında r_{bal} - müqavimətinin, yüksək tezliklərdə isə r_{p-n} - müqavimətinin təsirini nəzərə almamaq olar.

Nəticədə, aşağı və yüksək tezliklər oblastında varikapın keyfiyyət əmsalı uyğun olaraq:


$$Q_{V.a.t.} \approx \omega \cdot C_{p-n} \cdot r_{p-n} \text{ və } Q_{V.y.t.} \approx \frac{1}{\omega \cdot C_{p-n} \cdot r_{bal}} . \quad (4.1.14)$$

Birinci ifadədən göründüyü kimi, aşağı tezlikli varikaplarda C_{p-n} və r_{p-n} -in qiymətləri böyük olmalıdır.

Bu tələb gen qadağan olunmuş zonaya malik yarımkəcərıcıdən istifadə etməklə təmin olunur. Bu cihazlar üçün $U_x = 0$ olduqda,

C_{p-n} - in qiyməti mikrofaradın (mkF) onda bir hissələrinə qədər çata bilir.

İkinci ifadədən isə,
yüksek tezlikli varikalplarda
 C_{p-n} və r_{bal} -in qiymətlərinin
kiçik olması tələbi görünür.
Əlbəttə, r_{bal} - müqavimətini
kiçiltməyin ən asan yolu,
baza hissəsində aşqar



Şəkil 4.1.15. Varikapın keyfiyyət əmsalının tezlikdən ashlığı

atomlarının konsentrasiyasının artırılmasıdır. Lakin baza hissəsində aşqar atomlarının konsentrasiyası artırıldığda $p-n$ keçidin deşilmə gərginliyinin qiyməti kiçilir. Bu isə varikap üçün arzuolunmazdır. Çünkü varikapın iş prinsipi əksinə istiqamətdə qoşulmuş $p-n$ keçidin çəpər tutumunun tətbiq edilən xarici gərginlikdən asılılığına əsaslanır. Daha böyük praktiki imkanlara malik varikap düzəltmək üçün, onun əsas işçi elementi olan $p-n$ keçidin deşilmə gərginliyinin qiyməti böyük olmalıdır. Buna görə də adətən, r_{bal}^{-1} kiçiltmək üçün baza hissəsini, sərbəst yükdaşıyıcıların yüyürlüyü böyük olan yarımkəcirici materialdan hazırlayırlar. Nəticədə, ($\rho = 1/en\mu$ olduğuna görə), aşqar atomlarının kiçik konsentrasiyalarında da r_{bal}^{-1} in kiçik qiymətini təmin etmək mümkün olur.

Varikapın $\Delta\omega$ - işçi tezlik diapazonu, $Q_V = f(\omega)$ asılılığının qrafikində $Q_{V,\min}$ - keyfiyyət əmsalının yol verilə bilən minimum qiymət aldığı ω_a - və ω_y - tezliklərinə görə qiymətləndirilir (Şəkil 4.1.15). Adətən, keyfiyyət əmsalının minimum qiyməti üçün $Q_{V,\min} = 1$ götürülür.

Qeyd etmək lazımdır ki, parametrik sistemlərdə



Şəkil 4.1.16 Varikapın sxemlərdə qrafiki təsviri

$Q_{V,\min} = 1$ qiymətlərində varikaplardan istifadə etmək məqsədə uyğun deyil. Bu hallarda bir qayda olaraq $Q_V > 1$ qiymətlərindən istifadə edilir.

Keyfiyyət əmsalının $Q_{V,\min} = 1$ qiymətinə uyğun ω_V - tez-liyi çox vaxt **kritik (böhran) tezlik** adlanır və

$$\omega_{kr} = \frac{1}{r_{bal} \cdot C_{p-n}} \quad (4.1.15)$$

P-n keçidin tutumu temperaturdan asılı olaraq çox zəif dəyişsə də, varikapın parametrləri temperaturdan əhəmiyyətli dərəcədə asılıdır. Belə ki, temperaturun yüksəlməsi ilə r_{p-n} - müqaviməti kəskin azalır. Bu isə aşağı tezliklərdə Q_v -nun nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olur. Varikaplar yalnız çox yüksək olmayan temperaturlarda qaneedici fəaliyyət göstərir.

Varikapın parametrlərinin temperaturdan asılılığı, cihazın tutumunun

$$\alpha_{cv} = \frac{\Delta C_v}{C_v \cdot \Delta T} \quad (4.1.16)$$

və keyfiyyət əmsalinin:

$$\alpha_{qv} = \frac{\Delta Q_v}{Q_v \cdot \Delta T} \quad (4.1.17)$$

temperatur əmsaları ilə xarakterizə olunur.

(4.1.16) və (4.1.17) ifadələrindəki ΔT – kəmiyyəti cihazın temperaturunun uyğun dəyişmə intervalıdır.

Varikaplar sxemlərdə qrafiki ola-raq şəkil 4.1.16-dakı kimi təsvir olunur.

FƏSİL 4.2

TRANZİSTORLAR

Maraqlı iş prinsipinə və geniş tətbiq imkanlarına malik yarımkəcirici cizahlardan bir qrupu da **tranzistorlardır**.

Tranzistor bir və ya bir neçə elektrik keçidinə (xüsusi halda $p-n$ kecidə), üç və ya daha çox cərəyan çıxışına malik olub, elektrik siqnallarını gücləndirən yarımkəcirici cihazdır.

Tranzistorlar öz əlamətlərinə görə qruplaşdırılır. Onlardan ən geniş yayılmış, **bipolyar** və **unipolyar tranzistor** qruplarıdır. Unipolyar tranzistorlara bir çox hallarda **sahə** və ya **kanal tranzistorları** da deyilir.


Bipolyar tranzistorların işində eyni zamanda hər iki işarəli sərbəst elektrik yükleri, (elektronlar və deşiklər) iştirak edir. Bu tranzistorlar unipolyar tranzistorlara nisbətən daha geniş tətbiq və tədqiq tapdığından çox vaxt onlara sadəcə olaraq tranzistorlar deyirlər. Yaxud da əgər heç bir əlavəsiz «tranzistor» termini işlədirilsə, onda söhbətin məhz bipolyar tranzistoran getdiyi nəzərdə tutulur.

Tranzistorların baza oblastında injeksiya olunmuş yükdaşıyıcıların emitter kecidindən kollektor keçidinə daşınma mexanizmlərdən asılı olaraq onlar **dreyf** və **qeyri-dreyf tranzistorlarına** ayrılır.

§ 4.2.1. Bipolyar tranzistor

Bipolyar tranzistorun sxematik modelləri və enerji diaqramları uyğun olaraq şəkil 4.2.1. və 4.2.2-də göstərildiyi kimidir. Bipolyar tranzistor bir-birindən iki $p-n$ kecidə ayrılan üç hissədən ibarətdir. İki kənar hissələr eyni, orta

hissə isə onlara nəzərən əks keçiricilik tipinə malikdir. Bu baxımdan bipolar tranzistorlar iki qrupa: *p-n-p*, yəni kənar hissələri *p*-, orta hissəsi isə *n*- tip keçiriciliyə malik olan tranzistorlar və *n-p-n*, yəni əksinə – kənar hissələri *n*-, orta hissəsi isə *p*- tip keçiriciliyə malik olan tranzistorlara ayrıılır.



Şəkil 4.2.1. Sendviç (a), planar (b) və meza (c) quruluşlu bipolar tranzistorların sxematik təsviri.

Bipolar tranzistorun kənar hissələrindən biri **emitter** (E), orta hissə **baza** (B), ikinci kənar hissə isə - **kollektor** (K) adlanır. Emitter bazaya, bu hissə üçün qeyri-əsas olan yükdaşıyıcılar injeksiya edir. Kollektor isə, həmin yükdaşıyıcıları bazadan **ekstraksiya** edir (sorur). Emitterlə kollektor eyni keçiricilik tipinə, baza isə onlara nisbətən əks keçiricilik tipinə malik olur. Emitterlə baza arasındakı kecid - **emitter keçidi**, baza ilə kollektor arasındakı kecid isə - **kollektor keçidi** adlanır. Emitter kecidindən bazaya injeksiya olunan yükdaşıyıcıların mümkün qədər daha böyük hissəsinin kollektor kecidinə düşə bilməsi üçün, emitter kecidinin eninə ölçüləri kollektor kecidininkindən çox-çox kiçik görülür (şəkil 4.2.1).

Bipolar tranzistor **sendviç**, **planar** və ya **meza** texnologiyada hazırlanır (şəkil 4.2.1, a, b və c).


Sendviç strukturlu tranzistorlarda emitter və kollektor keçidləri bazanın əks üzlərində, planar strukturlarda - eyni üzündə yaradılır. Meza strukturlu tranzistorlar isə öz forması ilə digərlərindən fərqlənir.

Real bipolar tranzistorlarda ayrı-ayrı oblastlar bir-birinə nəzərən müxtəlif səviyədə aşqarlanır.


Adətən emitter oblastının aşqarlanması səviyyəsi, bazanınkına nəzərən bir neçə tərtib yüksək olur. Planar tranzistorlarda kollektor və emitter, sendviç strukturlarda isə – kollektor və baza oblastlarının aşqarlanması səviyyəsi təqribən eyni olur.

Bipolar tranzistorları bəzən hazırlanıqları materiallara görə qruplaşdırırlar. Məsələn, **germanium tranzistorları**, **silisium tranzistorları** və s.

Bundan başqa, bipolar tranzistorları onları təşkil edən oblastların keçiriciliyinin tipinə görə də qruplaşdırırlar: **n-p-n** və **p-n-p** tranzistorları (şəkil 4.2.2).




Şəkil 4.2.2. Termodinamik tarazlıq halında **p-n-p** (a) və **n-p-n** (b) tipli bipolar tranzistorun enerji diaqramı



Şəkil 4.2.3. Bipolar tranzistorun sxemlərdə qrafiki təsviri

Tranzistorlar hazırlanma texnologiyasına görə də
ərintili, mikroərintili və diffuziya tranzistorlar olaraq



Şəkil 4.2.4. Bipolyar tranzistorun dövrəyə qoşulma sxemləri.

qruplaşdırılır. İşçi tezlik diapazonuna görə **aşağı, orta və yüksək tezlikli tranzistorlar** da var.

Bipolyar tranzistorlar sxemlərdə qrafiki olaraq şəkil 4.2.3- dəkəi kimi işarə olunur. Burada ox işarəsi injeksiyanın istiqamətini göstərir. Əgər cərəyanın istiqamətini göstərmək nəzərdə tutulursa, onda n-p-n və p-n-p tipli bipolyar tranzistorlarda emitter kontaktında oxun istiqamətləri fərqli olar.

Bipolyar tranzistorun üç çıxışı olmasına baxmayaraq, sxemlərdə onlar həmişə iki dövrəyə (giriş və çıkış) qoşulur. Buna görə də tranzistorun bir çıkış elektrodu həmişə iki dövrə arasında ortaqlaşdırılır (ümmüniləşdirilir). Bu baxımdan tranzistorun elektrik dövrəsinə üç cür qoşulma sxemi var (şəkil 4.2.4): **ümumi baza** (şəkil 4.2.4,a), **ümumi emitter** (şəkil 4.2.4, b) və **ümumi kollektor** (şəkil 4.2.4, c).


Əksər hallarda **emitter** və **baza dövrələri giriş, kollektor dövrəsi** isə **çıxış dövrəsi** olur və bu dövrəyə yük (işlədici) müqaviməti qoşulur. Ümumi kollektor sxemində çıkış dövrəsi rolunu emitter dövrəsi oynayır.

İşçi dövrədə tranzistorun yerinə yetirməli olduğu funksiyadan asılı olaraq mənbəyin mənfi və ya müsbət qütbü ümmüniləşmiş elektroda qoşulur. Bu seçimdən asılı

olaraq, tranzistorun hər iki keçidi ya düzünə, ya da əksinə rejimdə qoşulur və uyğun olaraq, tranzistorun dörd müxtəlif mümkün **qoşulma rejimləri** bir-birindən fərqlənir (şəkil 4.2.5): **aktiv** (şəkil 4.2.5, a), **doyma** (şəkil 4.2.5, b), **kəsilmə** (şəkil 4.2.5, c) və **invers rejim** (şəkil 4.2.5, d). Aktiv rejimdə emitter keçidindəki gərginlik düzünə, kollektor keçidindəki gərginlik isə əksinə istiqamətdə qoşulmuş olur. Doyma rejimdə hər iki keçiddəki gərginlik düzünə, kəsilmə rejimdə hər iki keçiddəki gərginlik əksinə, invers rejimdə isə emitter keçidindəki gərginlik əksinə, kollektor keçidindəki gərginlik isə düzünə istiqamətdə qoşulmuş olur.


Bipolyar tranzistorun gücləndirmə prosesini izah etmək üçün sadə variant – ümumi baza sxemində qoşulmuş aktiv rejimdə işləyən $p-n-p$ tranzistor halıdır. Bu halda U_x – xarici gərginlik təsir etdikdə emitter keçidində potensial çəpərin φ_{k0} - hündürlüyü tarazlıq halındakına nisbətən U_x qədər kiçilər və $\varphi_k = \varphi_{k0} - U_x$ olar. Eyni zamanda emitter keçidində bağlayıcı təbəqənin eni də azalar.

Kollektor keçidinin hündürlüyü isə tarazlıq halındakına nəzərən artaraq, $\varphi_k = \varphi_{k0} + |U_x|$ olar. Bu zaman kollektor keçidinin bağlayıcı təbəqəsinin eni də böyüyər (şəkil 4.2.6).



Şəkil 4.2.5. Bipolyar tranzistorun dövrəyə qoşulma rejimləri

Emitter keçidinin hündürlüğünün kiçilməsi nəticəsində emitterdən bazaya əsas yükdaşıyıcıların diffuziyası güclənər



Şəkil 4.2.6. Ümumi baza sxemi üzrə aktiv rejimdə qoşulmuş $p-n-p$ tipli bipolyar tranzistorun xarici gərginlik tətbiq olunmadıqda (a) və xarici gərginlik təsir etdiqdə (b) enerji diaqramı.

tranzistorlarda bazanın eninin qiyməti elə seçilir ki, burada injeksiya olunmuş yükdaşıyıcıların emitter keçidindən kollektor keçidinə **diffuziya müddəti** (τ_d), **yaşama müddətindən** (τ_{e-b}) çox kiçik ($\tau_d \ll \tau_{e-b}$) olsun.

Nəticədə, emitterdən bazaya injeksiya olunmuş qeyri-əsas yükdaşıyıcıların böyük əksəriyyəti (~ 99%- ə qədəri) kollektor keçidinə çata bilir. Kollektor keçidi yaxınlığında bu yükdaşıyıcılar həmin keçidin sürətləndirici elektrik sahəsinə düşərək kollektor oblastına darterilir. Bununla da bipolyar tranzistorda qeyri-əsas yükdaşıyıcıların bazadan kollektora **ekstraksiyası** (sorulması) baş verir.


Beləliklə, emitter keçidindən axan I_e - cərəyanı **idarəedici**, bu cərəyandan asılı olan kollektor cərəyanı isə – **idarə**

və baza oblastının emitter keçidi yaxınlığındakı hissəsində onların konsentrasiyası tarazlıq halındakına nisbətən xeyli yüksələr. Bu halda baza oblastında injeksiya olunmuş yükdaşıyıcıların emitter keçidindən kollektor keçidinə doğru yönəlmış konsentrasiya qrädiyenti yarandığından, onların bazada emitter keçidindən kollektor keçidinə doğru diffuziyası baş verər. Bipolyar

olunan cərəyan rolunu daşıyır. Baza cərəyanı I_b - isə $I_e - I_k$ fərqi ilə təyin olunur. Baxılan halda kollektor keçidi əksinə istiqamətdə qoşulduğundan, I_k -nın qiyməti qeyri-əsas yükdaşıyıcıların konsentrasiyası ilə müəyyənləşir. İnjeksiya olunmuş yükdaşıyıcılar hesabına isə məhz bu konsentrasiya əsaslı şəkildə artmış olur.

Aktiv rejimdə emitter keçidinə düzünə gərginlik tətbiq edildiyindən, I_e və I_k -nın qiyməti emitter kecidindəki U_e -gərginlikdən güclü şəkildə asılı olur. Daha doğrusu, I_e böyüdükcə kollektor cərəyanı (I_k) eksponensial qanunla artır. Beləliklə, emitter kecidindəki gərginliyin qiymətini və ya istiqamətini dəyişməklə, tranzistordan axan cərəyanı asanlıqla və əhəmiyyətli dərəcədə idarə etmək mümkün olur. Ona görə də aktiv rejimdə ümumi baza sxemi üzrə qoşulmuş bipolar tranzistorun giriş dövrəsinə zəif (kiçik amplitudlu) dəyişən elektrik siqnali tətbiq etdikdə, onun çıkış dövrəsində həmin siqnalın dəfələrlə gücləndirilmiş əksini almaq mümkündür. Bu proses şəkil 4.2.7-də təsvir olunan sadə sxem vasitəsi ilə həyata keçirilə bilər.

Bu xüsusiyyətlərinə görə bipolar tranzistorla elektrovakuum cihazlarından olan pentod bir-birinə daha çox uyğun gəlir.



Şəkil 4.2.7. Ümumi baza sxemi üzrə aktiv rejimdə işləyən $p-n-p$ bipolar tranzistorun gücləndirici kimi dövrəyə qoşulmasının principial sxemi

Yarımkeçirici dioddan fərqli olaraq, bipolyar tranzistorun əsas parametr və xarakteristikaları məsələsi çox geniş mövzudur. Çünkü bipolyar tranzistorun həyata keçirə biləcəyi funksiyaları, dövrəyə qoşulma sxemləri, iş rejimləri və bu cihazların baza oblastında sərbəst yükdaşıyıcıların daşınma mexanizmləri çox rəngarəngdir. Sadə hallarda isə bipolyar tranzistor üçün ən ümumi, eləcə də ən geniş tətbiq tapmış qoşulma sxemi və iş rejimi üçün olan parametr və xarakteristikalara baxılır.

Bipolyar tranzistorun gücləndirmə xassəsi **cərəyanın ötürümə əmsali** ($K_{\ddot{o}}$) ilə xarakterizə olunur. Bu parametr, kollektor gərginliyinin sabit qiymətində çıxış dövrəsindəki cərəyanın dəyişməsinin, giriş cərəyanının dəyişməsinə olan nisbətinə bərabərdir:

$$K_{\ddot{o}} = \left| \frac{\Delta I_k}{\Delta I_e} \right|_{U_k=const} \quad (4.2.1)$$

Lakin gücləndirmə prosesi həmişə sabit bir cərəyan fonunda giriş və çıxışdakı cərəyanların dəyişən komponentləri ilə müəyyən olunduğundan, ötürümə əmsalını onların öz qiymətləri ilə də:

$$K_{\ddot{o}} = \left| \frac{I_k}{I_e} \right|_{U_k=const} \quad (4.2.2)$$

şəklində ifadə etmək olar.

Bipolyar tranzistorun digər parametrləri isə **emitterin effektivliyi** (p-n-p tranzistoru üçün):

$$\gamma_e = \frac{I_{pe}}{I_{pe} + I_{ne}} , \quad (4.2.3)$$

daşınma əmsali

$$\beta = \frac{I_{pk}}{I_{pe}} \quad (4.2.4)$$

və

$$\gamma_k = \frac{I_k}{I_{pk}} \quad (4.2.5)$$

kollektorun effektivliyidir.

4.2.2-4.2.6 ifadələrindən göründüyü kimi,

$$K_{\ddot{o}} = \gamma_e \beta \gamma_k \quad (4.2.6)$$

Emitterin effektivliyi (γ_e) emitter keçidindən axan I_{pe} -deşik (qeyri-əsas yükdaşıyıcısı) cərəyanının, $I_e = (I_{pe} + I_{ne})$ -ümumi emitter cərəyanındaki payını təyin edir. Məhz cərəyanın bu hissəsi, tranzistorun işi üçün əhəmiyyət kəsb edir.

β - daşınma əmsalı tranzistorun xarakteristikalarının tezlikdən və iş rejimindən asılılığını təyin edən baş parametrdür. Bu əmsal emitter keçidindən bazaya injeksiya olunmuş yükdaşıyıcıların hansı hissəsinin kollektor keçidinə gəlib çatdığını göstərir.

Kollektorun effektivliyi γ_k - isə kollektorun ümumi cərəya-nının ($I_k = I_{kn} + I_{kp}$) buradan axan deşik (qeyri-əsas yükdaşıyıcısı) cərəyanına (I_{kp}) olan nisbətini göstərir. Emitterin effektivliyindən (γ_e) fərqli olaraq, kollektorun effektivliyi (γ_k) həmişə vahiddən böyükdür, çünkü tranzistorun kollektor keçidindən həmişə qeyri-əsas yükdaşıyıcıların deşik cərəyanı (I_{kp}) ilə yanaşı, əsas yükdaşıyıcıların elektron cərəyanı (I_{kn}) da axır. Bu cərəyanın yaranmasına səbəb isə injeksiya olunmuş qeyri-əsas yükdaşıyıcıların (p-n tranzistoru halında) deşiklərin

kollektor keçidi ətrafında yaratdığı (müsbat) yükü kompensə etməsi üçün oraya əsas yükdaşıyıcıların (elektronların) gəlməsidir. Məhz bu prosesin nəticəsində tranzistorun bazasında elektroneytrallıq təmin edilir.

Bu deyilənlərdən əlavə, tranzistor da adı, təklənmiş *p-n* keçiddəki kimi, $r_e = \frac{dU_e}{dI_e} \Big|_{U_k=const}$ və $r_k = \frac{dU_k}{dI_k} \Big|_{I_e=const}$ şəklində təyin olunan **emitterin müqavimətləri, bazanın xüsusi müqaviməti** və ölçüləri ilə təyin olunan R_{baza} – **baza müqaviməti, emitterin diffuziya tutumu** (çünki emitter keçidi əksər hallarda düzünə istiqamətdə qoşulmuş olur),

$$C_{edif.} = \frac{e}{2kT} I \cdot \frac{W_B^2}{D_p}, \quad (4.2.7)$$

kollektorun çəpər tutumu (kollektor keçidi əksər hallarda əksinə istiqamətdə qoşulduğundan burada çəpər, yəni yük tutumu əsas olur):

$$C_{k.\text{çep}} = \sqrt{\frac{e\epsilon\epsilon_0}{2} \frac{N_D}{\varphi_{k0} - U_x}}, \quad (4.2.8)$$

ilə də xarakterizə olunur.

Müxtəlif qoşulma sxemi və iş rejimi halında tranzistorun uyğun giriş və çıxış volt-amper xarakteristikaları, eləcə də əsas parametrlərinin tezlikdən asılılığını göstərən tezlik xarakteristikası da var.

§ 4.2.2. Dreyf tranzistoru

Bipolar tranzistorun bazasına injeksiya olunmuş yükdaşıyıcılar, əksər hallarda bu oblastı nisbətən asta olan diffuziya prosesi hesabına keçir. Çünki baza oblastı hər iki tərəfdən *p-n* kecidlə məhdudlaşdırılmışdan tətbiq olunan xarici

gərginlik demək olar ki, tamamilə bu keçidlərdə düşür ($U_x \approx U_{ek} + U_{kk}$), baza oblastındaki gərginlik düşkübü (U_{baza}) və buradakı elektrik sahəsi (E_{baza}) isə təqribən sıfırə bərabər olur.

Əgər hər hansı bir yolla baza oblastında elektrik sahəsi yaradılsara, injeksiya olunmuş yükdaşıyıcıların həmin oblastdan daşınma müddəti kiçilər və uyğun olaraq bipolyar tranzistorun çevikliyi artar (ətalətliyi xeyli kiçilər).

Belə tranzistorlar **dreyf tranzistorları** adlanır.

Dreyf tranzistorlarının baza oblastında daxili elektrik sahəsi bir qayda olaraq, bazanın qeyri-bircins aşqarlanması hesabına yaradılır. Əgər baza boyunca aşqarlardan hər hansı birinin konsentrasiyasının qradienti mövcud olarsa, burada sərbəst elektron və ya deşiklərin aşqar atomlarının konsentrasiya qradienti istiqamətində (konsentrasiya böyük olan yerdən, konsentrasiyanın kiçik olduğu yerə doğru) diffuziyası baş verər. Nəticədə, baza boyunca aşqar ionlarının kompensə olunmamış yüksəklerinin qradienti və uyğun olaraq daxili elektrik sahəsi (E_d) yaranar. Bu sahə əvvəlcə, yəni diffuziya prosesi üstünlük təşkil etdiyi dövrdə zamandan asılı olaraq böyüyər və nəhayət, onun yaratdığı dreyf cərəyanı sərbəst yükdaşıyıcıların diffuziyası hesabına yaranan cərəyanı tamamilə tarazlaşdırıqdır, öz stasionar qiymətini alar. Daxili elektrik sahəsinin bu qiymətini (E_{ds}) tapmaq üçün stasionar halda yekun cərəyanın:

$$j_n = e\mu_n n E_{ds} + eD_n \nabla n = 0 \quad (4.2.9)$$

olması şərtindən istifadə edilir. Bu ifadədən:

$$E_{ds} = -(D_n / \mu_n)(\nabla n / n) \quad (4.2.10)$$

alınar.

Bazadakı aşqar atomların tamamilə ionlaşlığı ($n = N_D$) şəraitdə aşqar atomlarının konsentrasiyasının paylanması üçün iki xarakterik hala baxaq.

Birinci halda, yəni aşqar atomları baza boyunca

$$N_D(x) = N_{D_0} \cdot e^{-\alpha x} \quad (4.2.11)$$

kimi, eksponensial qanunla dəyişidikdə

$$n = n_0 e^{-\alpha x} \quad \text{və} \quad \nabla n = -an \quad (4.2.12)$$

Əgər (4.2.12)-də

$$\frac{kT}{e} = \frac{D_n}{\mu_n} \quad (4.2.13)$$

bərabərliyini (Eynşteyn münasibətini) nəzərə alsaq:

$$E = \frac{kT}{e} \alpha \quad (4.2.14)$$

olar. Yəni aşqar atomları bazada eksponensial qanunla paylandıqda bipolyar tranzistorun bazasında yaranan daxili elektrik sahəsinin (E_d) qiyməti, baza boyunca sabit qalar (koordinatdan asılı olmaz). (4.1.11), (4.1.12) və (4.1.14) ifadələrdəki α -kəmiyyəti, **aşqar atomlarının paylanması əmsalı** adlanır.

İkinci halda fərz edək ki, aşqar atomları bazada burada xətti qanunla paylanıb:

$$N(x) = N_0(x+1). \quad (4.2.15)$$

Bu halda

$$n = n_0(x+1) \quad (4.2.16)$$

və:

$$E(x) = -\frac{kT}{e} \cdot \frac{1}{x+1}. \quad (4.2.17)$$

Yəni bazada aşqar atomlarının xətti qanunla qeyri-bircins paylanması hesabına yaranan daxili elektrik sahəsi,

bazanın başlangıcında (emitter keçidinin yanında) maksimum olar və başlangıçdan uzaqlaşdıqca (kollektor keçidinə yaxınlaşdıqca) xətti qanunla kiçilər.

Baza oblastında aşqarların eksponensial qanunla paylandığı dreyf tranzistorlarında injeksiya olunmuş yükdaşıyıcıların dreyf hesabına daşınma müddəti

$$\tau_e = \frac{W_B}{\vartheta_E} = \frac{W_B}{\mu_p E} = \frac{e}{kT} \cdot \frac{W_B}{a\mu_p} = \frac{W_B}{aD_p}. \quad (4.2.18)$$

Yalnız diffuziya prosesi hesabına daşınma müddəti isə

$$\tau_D = \frac{W_B^2}{2D_p}. \quad (4.2.19)$$

(4.2.18) və (4.2.19) ifadələrindən görünür ki:


$$\frac{\tau_E}{\tau_D} = \frac{2}{\alpha W_B}. \quad (4.2.20)$$

§ 4.2.3. Unipolyar tranzistor

Adından göründüyü kimi, **unipolyar tranzistor** bipolyar tranzistordan ilk növbədə iş prosesin yalnız bir tip (əsas) sərbəst yükdaşıyıcıların (sərbəst elektronların, ya da deşiklərin) iştirak etməsi ilə fərqlənir. Cox vaxt bu tranzistor **sahə tranzistoru** da adlandırılır. Çünkü onun çıkış dövrəsindəki siqnal (cərəyan), bipolyar tranzistordakından fərqli olaraq, girişdəki cərəyanla deyil, elektrik sahəsi ilə idarə olunur. Daha doğrusu, bu tranzistorda idarə edən amil cərəyan yox, elektrik sahəsidir. Nəhayət, bu tranzistoru bəzən onun quruluşundan irəli gələrək **kanal tranzistoru** da adlandırırlar. Çünkü bu tranzistorda cərəyanın axması prosesində yalnız müəyyən **kanal** iştirak edir ki, onun da qalınlığı (eni) elektrik sahəsi ilə idarə olunur.

Beləliklə, **unipolyar tranzistor** – iş prinsipi cərəyan keçirən kanalının ölçülərinin eninə elektrik sahəsi ilə dəyişdirilməsinə əsaslanan və iş prosesində yalnız əsas sərbəst yükdaşıyıcılar iştirak edən iki omik kontaklı, bir $p-n$ keçidlə yarımkəçirici cihazdır.

Sadə unipolyar tranzistorun quruluşu sxematik olaraq şəkil 4.2.8-də təsvir edildiyi kimidir.



Şəkil 4.2.8. Unipolyar tranzistorun quruluşunun sxematik təsviri

Şəkildən göründüyü kimi, bu cihaz oturacaqlarında omik kontaktlar, yan üzündə isə $p-n$ kecid olan yarımkəçirici «barmaqcıqdan» ibarətdir.

Kanal dedikdə cihazın yan üzlərindən birində yaradılmış $p-n$ kecidlə (şəkil 4.2.8-də a-xətti) əks üzünün arasında qalan (şəkil 4.2.8-də b-xətti) keçirici kanal nəzərdə tutulur.

Kanal tranzistorunun ayrı-ayrı növləri bir-birindən başlıca olaraq idarəedici $p-n$ kecidin formasına və ya onun əsas işçi elementlə necə kontaktda olmasına görə fərqlənir.

Sadə quruluşlu kanal tranzistorunun timsalında cihazın əsas elementlərinə, dövrəyə qoşulma sxemlərinə, elektrik siqnallarını gücləndirmə mexanizminə, eləcə də cihazın başlıca parametr və xarakteristikalarına baxaq.


Şəkil 4.2.8-də təsvir olunmuş kanal, yarımkəçirici işçi elementin bir yan üzündəki $p-n$ kecidlə həmin elementin əks üzü arasında qalan hissədir. Lakin ola da bilər ki, $p-n$ kecid yarımkəçirici «barmaqcığın» bir tərəfində deyil, halqa («üzük») şəklində onun bütün üzlərini əhatə etməklə yaradılsın.

Unipolyar tranzistorun omik kontaktlarından biri **mənbə**, digəri isə **mənsəb** adlanır. **Mənbədən** kanala yükdaşıyıcılar daxil olur. **Mənsəb** isə bu yükdaşıyıcıları oradan sorur. Şəkil 4.2.9-da təsvir olunan halda mənsəb dövrəyə ümumiləşdirilmiş elektrod kimi daxil olur.

Unipolyar tranzistorun *p-n* keçidə qoşulmuş kontaktı **sürgü** adlanır.


Unipolyar tranzistor adətən **idarəedici *p-n* kecidli unipolyar tranzistor** və **izolə olunmuş sürgülü unipolyar tranzistor** olmaqla, iki qrupa ayrılır. Sonuncuya çox vaxt **MDY– (metal-dielektrik-yarımkeçirici) tranzistoru** da deyilir. Əksər hallarda bu tranzistorlarda dielektrik lay olaraq, oksid təbəqəsindən (məsələn, SiO_2) istifadə edildiyindən, onlar bəzən **MOY– (metal-oksid-yarımkeçirici) tranzistoru** da adlanır.

Unipolyar tranzistor kanalın keçiricilik tipinə görə də fərqləndirilir (***p*- və ya *n*-tip kanallı tranzistor**).



Şəkil 4.2.10. Unipolyar tranzistorun qrafiki təsviri

tezlik xarakteristikaları




Şəkil 4.2.9. Unipolyar tranzistorun ümumi mənsəb sxemi üzrə dövrəyə qoşulmasının principial sxemi

Qeyd edildiyi kimi, bipolyar tranzistordakından fərqli olaraq, unipolyar tranzistorda cərəyan yalnız əsas yükdaşıyıcıların hərəkəti ilə bağlıdır. Həm də bu hərəkət dreyf xarakterlidir. Buna görə də unipolyar tranzistorun və onların **impuls rejimindəki**

xüsusiyyətləri bipolyar tranzistordakından fərqlənir, daha doğrusu, başqa parametr və proseslərdən asılı olur.

Unipolyar tranzistoru bipolyar tranzistordan fərqləndirən digər bir əsas xüsusiyyət isə, cihazdakı cərəyanın elektrik sahəsinin köməyi ilə idarə olunmasıdır. Bu elektrik sahəsi idarəedici $p-n$ keçidə tətbiq olunan əksinə gərginliklə yaradılır.

Bütün hallarda **idarəedici dövrədəki cərəyan** çox-çox kiçik, cihazın **girişinin differensial müqaviməti** isə böyük ($\sim 10^8 \div 10^{10} \Omega$) olur. Bu baxımdan unipolyar tranzistor elektrovakuum lampalarına yaxındır. Buna görə də unipolyar tranzistorun gücləndirmə xassəsi bipolyar tranzistordan fərqli olaraq cərəyanı ötürmə əmsali ilə deyil, elektrovakuum lampalarındaki kimi, çıxışdakı (mənsəbdəki) cərəyanın girişə (sürgüyü) tətbiq olunan gərginlikdən asılılığını təsvir edən **xarakteristikaların dikliyi**



Şəkil 4.2.11. Unipolyar tranzistorun ümumi mənbə (a), ümumi mənsəb (b) və ümumi sürgü (c) rejimlərində dövrəyə qoşulma sxemləri.

ilə qiymətləndirilir.

Unipolyar tranzistor sxemlərdə qrafiki olaraq şəkil 4.2.10-dakı kimi təsvir olunur.

Bipolyar tranzistor kimi, unipolyar tranzistor da dövrəyə üç müxtəlif sxem üzrə qoşulur (şəkil 4.2.10): **ümumi mənbə** (şəkil 4.2.11, a), **ümumi mənsəb** (şəkil 4.2.11, b) və **ümumi sürgü** (şəkil 4.2.11, c).


Bu halların hamısında cihazın müqaviməti onun daralmış hissəsinin (kanalının) en kəsiyinin sahəsi ilə təyin edilir. Sürgüyə bağlayıcı istiqamətdə xarici gərginlik tətbiq edildikdə bu gərginliyin qiyməti artdıqca $p-n$ keçidin eninin böyüməsi nəticəsində tranzistorun kanalının en kəsiyinin sahəsi (S_k) kiçilər və buna uyğun olaraq cihazın mənbə və

mənsəb elektrodları arasındaki müqaviməti ($R_k = \rho \frac{\ell_k}{S_k}$)

böyüyər (burada, ρ - materialın xüsusi müqaviməti, ℓ_k və S_k isə uyğun olaraq, kanalın uzunluğu və en kəsiyi Nin sahəsidir. Nəticədə, bu hissəyə ardıcıl qoşulmuş (R_y) yük müqavimətindəki gərginlik düşküsü kiçilər.

Sürgüyə hər hansı formalı dəyişən xarici gərginlik tətbiq

olunarsa, onda $p-n$ keçidin eni də bu gərginliyin istiqaməti, tezliyi və amplituduna uyğun dəyişilməklə, kanalın en kəsiyini modulyasiya edər. Kanalın en kəsiyinin dəyişməsi isə mənbə-mənsəb dövrəsində tranzistorun keçirici kanalı ilə ardıcıl qoşulmuş yük müqavimətinin girişindəki kiçik amplitudlu



Şəkil 4.2.12. Sürgüyə xarici gərginlik tətbiq olunmadıqda mənbə-mənsəb gərginliyinin təsiri altında kanal tranzistorunda kanalın eninin dəyişməsinin sxematik təsviri

dəyişən elektrik siqnalının böyüdülülmüş əksinin alınmasını təmin edər.

Qeyd etmək lazımdır ki, tranzistorun keçirici kanalının en kəsiyi sürgüyə təsir edən gərginliklə yanaşı, mənbə-mənsəb arasındaki U_{mn} - gərginliyindən də asılı olaraq dəyişər. Daha doğrusu, U_{mn} gərginliyinin qiymətindən asılı


olaraq, kanalın konfiqurasiyası dəyişər. Belə ki, p - tip yarımkəciriçi halında U_{mm} - gərginliyi qoşulduğda mənbə ilə mənsəb arasında kanaldan kənar AB və CD hissələrindəki (şəkil 4.2.12) gərginlik düşküsünü nəzərə almadiqda kanalın mənbə tərəfindəki ucunda potensial sıfır, mənsəb tərəfindəki ucunda isə $U = U_{mm}$ olar. Nəticədə, mənsəb tərəfində $p-n$ keçidin eni, mənbə tərəfindəkindən böyük, kanalın en kəsiyi isə əksinə- mənbə tərəfində mənsəb tərəfindəkindən böyük olar. Əgər eyni zamanda sürgü ilə mənbə arasında da müəyyən U_{zmb} - gərginliyi təsir edərsə, onda mənbə yaxınlığında $p-n$ kecidə təsir edən gərginlik $|U_{zmb}|$, mənsəbə yaxın hissədə isə $|U_{zmb}| + U_{mm}$ olar. Yenə də kanalın mənsəbə tərəf olan hissəsində eni böyüyər, yəni kanal genişlənər.

Deyilənlərdən göründüyü kimi, kanaldan, yəni mənbə ilə mənsəb arasında axan cərəyanı həm U_{zmb} , həm də U_{mm} - gərginliyinin vasitəsi ilə idarə etmək olar. U_{zmb} - gərginliyinin elə mənfi qiymətləri ola bilər ki, həmin qiymətlərdə kanalın eni sıfra bərabər olsun. Bu halda tranzistor **tam bağlanır** və mənbə-mənsəb cərəyanı $I_m = 0$ olur. U_{zmb} - nin tranzistoru tam bağlayan qiymətinə **bağlama (kəsilmə) gərginliyi** deyilir.

Kanal tranzistorunun əsas xarakteristikaları $I_m = f_1(U_{zmb})_{U_{mm}=\text{const}}$ və $I_m = f_2(U_{mm})_{U_{zmb}=\text{const}}$ asılılıqlarını təsvir edən **düzünə ötürmə və çıxış xarakteristikalarıdır**.

$$I_m = f_2(U_{mm})_{U_{zmb}=\text{const}}$$

xarakteristikasına baxaq (şəkil 4.2.13). Əvvəlcə, daha doğrusu, U_{mm} -gərginliyinin kiçik qiymətlərində, onun böyüməsi ilə I_m -cərəyanı xətti qanunla artar. U_{mm} -in sonrakı böyüməsində isə isə $I_m(U_{mm})$ asılılığının



Şəkil 4.2.13. Kanal tranzistorunun çıxış volt-amper xarakteristikası

dəyişməsi yavaşşıyar və **doyma rejimi** adlanan rejim təmin olunar. Bu, hal keçirici kanalın en kəsiyinin U_{mm} -dən asılı olaraq kiçilməsi ilə izah olunur. Nəhayət, U_{mm} -in müəyyən böyük qiymətindən sonra, I_m -in xarici sahənin artması ilə böyüməsi, öz növbəsində kanalın en kəsiyinin kiçilməsinə gətirər. Kanalın belə daralması onun müqavimətini artırır, bu isə kanaldan axan cərəyanın kiçilməsinə səbəb olar. Nəticədə, U_{mm} -in artması, kanaldan axan cərəyanı ikili təsir göstərər (onu həm artırır, həm də azaldar). U_{mm} -in müəyyən qiymətindən sonra bu, əks istiqamətlərdə yönəlmiş iki təsir bir-birini tarazlaşdırar— I_m -cərəyanının U_{mm} -gərginliyindən asılılığında özünəməxsus bir dinamik tarazlıq təmin olunur (şəkil 4.2.13-də 1-əyrisi). Mənbə ilə mənsəb arasındakı U_{mm} -gərginliyinin belə doyma yaradan qiyməti U_{mmd} - **doyma gərginliyi** adlanır. Eyni zamanda sürgüyə


tətbiq edilən əksinə gərginlik isə kanalın en kəsiyini daha da kiçiltdiyindən, bu gərginliyin artması ilə U_{mmd} - doyma gərginliyinin qiyməti kiçilər (şəkil 4.2.13-də 2 və 3 əyrləri).

U_{mm} - gərginliyinin çox böyük qiymətlərində mənsəb yaxınlığındakı hissədə sürgünün $p-n$ keçidinin deşilməsi nəticəsində I_m - cərəyanının qiyməti kəskin artar. Sürgünün $p-n$ keçidinin bu deşilməsinə səbəb, həmin hissədə $p-n$ kecidə təsir edən yekun əksinə gərginliyin qiymətinin ən böyük həddə çatmasıdır.

Qeyd etmək lazımdır ki, kanal tranzistorunun **mənsəb xarakteristikaları** öz formasına görə **elektrovakuum pentodunun anod xarakteristikalarını** xatırladır.

Kanal tranzistorunun **düzünə ötürmə xarakteristikası** (**mənsəb-sürgü asılılığı**) şəkil 4.3.14-də təsvir olunduğu kimiidir. Bu halda cihazda cərəyan $|U_{zmb}| < |U_{zmb.bag}|$ şəraitində yaranır. Doyma rejimində U_{mm} - gərginliyi həmin xarakteristikaya praktiki olaraq təsir göstərmir.

Kanal tranzistorunun giriş xarakteristikası $p-n$ kecidin volt-amper xarakteristikasının əksinə qolunu xatırladır. Sürgü cərəyanı U_{mm} - gərginliyindən asılı olub, mənbə-mənsəb çıxışlarının qısa qapandığı halda öz maksimum qiymətini alır. Kanal tranzistorunun əsas parametrləri: **giriş**



Şəkil 4.2.14. Kanal tranzistorunun düzünə ötürmə xarakteristikası

və çıxış differensial müqavimətləri, eləcə də volt-amper xarakteristikasının dikliyidir.


§ 4.2.4. Tiristorlar

p-n kecidə əsasında işləyən yarımkəçirici cihazların maraqlı və əhəmiyyətli tətbiq imkanlarına malik olan bir qrupu da tiristorlardır. Ümumi halda *tiristor* dedikdə, iki dayanıqlı vəziyyəti olan, üç (və ya daha çox) düzləndirici kecidə malik, bağlı vəziyyətdən açıq vəziyyətə və əksinə (açıq vəziyyətdən bağlı vəziyyətə) kecidlər edə bilən yarımkəçirici cihazlar nəzərdə tutulur. Tiristorların volt-amper xarakteristikasında mənfi differensial müqavimətli oblast müşahidə olunur. Məhz bu xüsusiyyət, həmin cihazlardan çevirici element kimi istifadə etməyə imkan verir.

Çıxış elektrodlarının sayından asılı olaraq tiristorlar iki qrupa bölünür- diod tiristor, yaxud *dinistor* və triod tiristor, yaxud *trinistor*.

Dinistor – iki çıxışa malik tiristordur. Trinistorun isə, iki əsas çıxışla yanaşı, həmdə idarəedici funksiyasını daşıyan üçüncü bir çıxışı da var.


Tiristor n-p-n-p və ya p-n-p-n-quruluşlu ola bilir (Şəkil 4.2.15). Bu cihazın, xarici dövrədən cərəyan daxil olan



kənar hissəsi ***anod***, digər kənar hissəsi ***katod***, orta hissələri isə, adətən ***baza oblastları*** adlandırır.

Trinistorda, baza oblastlarından biri cihazın işini idarə etmək üçün istifadə olunur. Həmin bu baza – ***idarəedici elektrod*** adlanır.

Tiristorların iş prinsipi, əsas parametr və xarakteristikaları tətbiq sahələri ilə tanış olmazdan əvvəl, bu cihazın keçidlərini şərti olaraq K_1 , K_2 və K_3 -lə işarə edək (uyğun olaraq cihazın birinci, ikinci və üçüncü p-n keçidi).



Şəkil 4.2.16. Dimistorun dövrəyə qoşulma sxemi

Əvvəlcə dinistorun iş prinsipi ilə tanış olaq. Fərz edək ki, p-n-p-n dinistorunun anodu ilə katodu arasında şəkil 4.2.16-da göstərildiyi kimi qoşulmuş xarici gərginlik mənbəyi (batareya) vasitəsi ilə, çox da böyük olmayan U – gərginliyi təsir edir. Bu halda cihazın K_1 və K_3 - keçidləri düzünlə, K_2 – keçidi isə əksinə istiqamətdə qoşulmuş olur. Xarici gərginlik təsir etdiğində termodinamik tarazlıq pozulduğundan, K_1 – keçidində deşiklərin p – oblastından n_1 - oblastına injeksiyası baş verir. Həmin deşiklər bu hissədə diffuziya prosesi hesabına hərəkət edib, K_2 -keçidinə yaxınlaşır və bu keçiddəki E_{k3} elektrik sahəsinin təsiri ilə p_2 – oblastına atılır. Beləliklə, $p_1-n_1-p_2$ strukturu yükdaşıyıcıların hərəkətinin (baxılan halda deşiklərin soldan sağa) cərəyanın ötürülməsi əmsali ilə (α_1) xarakterizə olunduğu tranzistora oxşardır.

Eyni zamanda elektronların n_2 -oblastından p_2 - oblastına injeksiya olunub, sonra n_1 - oblastına sorulduğu K_3 -keçidində də tarazlıq pozulur. Uyğun olaraq, n_2 - p_2 - n_1 strukturunu da cərəyanın daşınma əmsali α_2 olan

(elektronlar sağdan sola hərəkət edir) ekvivalent tranzistor kimi təqdim etmək olar.


Bu iki tranzistorda elektron və deşiklər əks istiqamətlərdə hərəkət etdiyindən, onların yaratdığı və anoddan katoda axan yekun ik - cərəyanının toplananları olan elektron və deşik cərəyanları eyni istiqamətdə yönələr.

Sonradan deşiklərin p_2 -hissədən, n_2 - hissəyə hərəkəti, K_3 - keçidindəki, elektronların isə n_1 - oblastından p_1 - oblastına hərəkəti, K_1 - keçidindəki çox da böyük olmayan potensial çəpərlə məhdudlanır. Beləliklə, p_2 - bazasında deşiklərin, n_1 - bazasında isə elektronların toplanması baş verir. Lakin nə qədər ki, U - gərginliyinin qiyməti kiçikdir, yaranmış həcmi yüksək K₂ - keçidindəki potensial çəpəri kiçiltmək üçün kifayət etmir. Bu keçid əks istiqamətdə qoşulmuş gərginliyin təsiri altındaşıdır, i_{a-} - cərəyanı məhduddur və i - cərəyanına bərabərdir.

Uyğun olaraq, U - gərginliyinin müəyyən hüdüdlər çərçivəsində artması zamanı, cihazda axan cərəyan demək olar ki, sabit qalır (şəkil 4.2.17-də 1-hissəsi).

U - gərginliyinin sonrakı artmasında cihazda baş verən proseslərin xarakteri dəyişir.

Belə ki, K_2 - keçidindəki bağlayıcı təbəqənin eni böyüür və nəhayət, tətbiq olunmuş, daha doğrusu, keçiddəki U-gərginliyinin müəyyən bir qiymətində, həmin keçidin bağlayıcı təbəqəsində sərbəst yüksəkdaşıyıcıların konsentrasiyasının selvari çoxalması üçün şərait yaranır. Bu proses zamanı yaranmış yeni deşiklər, həmin keçiddəki




Şəkil 4.2.17. Dinistorun volt-amper xarakteristikası

sahə tərəfindən p_2 oblastına, elektronlar isə n_1 -oblastına atılır. Nəticədə, cihazdan axan cərəyan böyükür, n_1 - və p_2 - oblastlarında isə uyğun olaraq elektron və deşiklərin əlavə (artıq) konsentrasiyası artır. Bu konsentrasiyaların böyüməsi ilə K_1 - və K_3 - keçidlərində, eləcə də K_2 - keçidində potensial çəpərin hündürlüyü kiçilir. Bu zaman deşiklərin K_1 , elektronların isə K_3 - keçidlərindən injeksiyası daha da artır və bu prosesin selvari inkişafı nəticəsində, K_2 - keçidi açıq vəziyyətə keçir. Cihazdan axan cərəyanın böyüməsi isə, K_2 - keçidində bağlayıcı təbəqənin, eləcə də cihazın oblastlarının hamısının müqavimətinin kiçilməsinə səbəb olur. Buna görə də cihazdan axan cərəyanın böyüməsi anodla katod arasındaki gərginliyin kiçilməsinə gətirir. Dinistorun volt-amper xarakteristikasında bu, mənfi differensial müqavimətli hissənin yaranması ilə təzahür edir (şəkil 4.2.17-də, 2-hissəsi).

K_2 – keçidi açıq hala keçdikdən sonra, cihazın volt-amper xarakteristikası, düzünə istiqamətdə qoşulmuş diodun volt-amper xarakteristikasına uyğun gəlir (şəkil 4.2.17-də, 3-hissəsi).

Cihazdan axan cərəyanın gərginlikdən asılılığının qanunauyğunluğunu müəyyənləşdirməkdən ötrü, artıq deyildiyi kim dinistoru iki tranzistor şəklin təsvir edək (səkil 4.2.18).

P₁-n₁-P₂ tranzistorunda cərəyan



Şekil 4.2.18. Dinistorun iki ekvivalent tranzistorla təsviri

$$i_{b1} = (1 - \alpha_1) i_A - i_{k01}, \quad (4.2.21)$$

n₂-P₂-n₁ tranzistorunda isə

$$i_{k2} = \alpha_2 i_k + i_{k02} \quad (4.2.22)$$

ifadəsi ilə təyin olunur. Burada i_{k01} - birinci kollektorun əksinə cərəyanı, α_1 -birinci tranzistorun cərəyanı ötürmə əmsalı, i_{k02} - ikinci kollektorun əksinə cərəyanı, α_1 -isə ikinci tranzistorun cərəyanı ötürmə əmsalıdır.

Şəkil 4.2.18-dən göründüyü kimi, $i_{b1} = i_{k2}$. Əgər $i_a = i_k$ olduğunu nəzərə alsaq və cihazdan axan cərəyanı $i = i_a = i_k$ ilə işarə etsək,

$$i = \frac{i_{k0}}{1 - \alpha} \quad (4.2.23)$$

ifadəsini alarıq. Burada $i_{k0} = i_{k01} + i_{k02}$ kəmiyyəti, K₂ - keçidindən axan cərəyandır. Bu cərəyan, üç cərəyanın, yəni istilik, termogenerasiya və sızma cərəyanlarının cəminə bərabərdir. (4.2.23) ifadəsindəki $\alpha = \alpha_1 + \alpha_2$ kəmiyyəti isə cərəyanın K₁ - və K₃ - keçidlərindən, K₂ - keçidinə yekun ötürülmə əmsalıdır.

Əgər K₂- keçidində sərbəst yükdaşyıcıların selvari çoxalmasını nəzərə alsaq, onda (4.2.23) ifadəsi

$$i = \frac{M i_{k0}}{1 - M \cdot \alpha} \quad (4.2.24)$$

şəklinə düşər. Buradakı M- kəmiyyəti K₂ - keçidində elektron və deşiklərin

$$M = \frac{N_1 + N_2 + N'_2}{N_1} \quad (4.2.25)$$

şəklində təyin olunan çoxalma əmsalıdır. (4.2.25) ifadəsində N₁ - bağlayıcı təbəqəyə daxil olan, N₂- elektronların zərbələri ilə ionlaşma hesabına yaranan, N'₂ - isə deşiklərin zərbələri ilə ionlaşma hesabına yaranan hissəciklərin sayıdır.

Əgər p-n keçidin sel deşilməsi üçün məlum olan

$$M = \frac{1}{1 - \left(\frac{U}{U_{sel.des}} \right)^b} \quad (4.2.26)$$

ifadəsini nəzərə alsaq, (4.2.24) ifadəsindən

$$U \approx U_{sel.das} \sqrt[b]{1 - \frac{\alpha i + i_{ko}}{k}} \quad (4.2.27)$$

olar. (4.2.22) və (4.2.25) ifadələri dinistorun volt-amper xarakteristikasını təqribən təsvir edir. O, xarakteristikanın 1 və 2 hissələrindəki cərəyanı və gərginliyi təqribən qiymətləndirmək üçün istifadə oluna bilər.

İndi də trinistorun iş prinsipinə baxaq. Artıq qeyd etdiyimiz kimi, trinistorda orta oblastlardan biri cihazın işini idarə etmək üçün istifadə olunur. İdarəedici elektrod olaraq, adətən cərəyanı daşma əmsalı (α) vahidə yaxın olan ən kiçik enə malik orta hissə götürülür. Şəkil 4.2.15-də a-da bu elektrod uyğun olaraq n_2 və p_2 -oblastlarına, şəkil 4.2.15 b-də isə p_2 -oblastına uyğun gəlir.

Trinistorun dövrəyə qoşulma sxemi şəkil 4.2.19-da göstərildiyi kimidir. Bu şəkildən görünür ki, idarəedici elektroddan p_2 -oblastına daxil olan i_i - cərəyanı cihazın ümumi cərəyanı ilə toplanır. Bu isə öz növbəsində cərəyanın daşınma əmsalinin (α_2 -nin) böyüməsi ilə ekvivalentdir.

Bu halda (4.2.25) ifadəsini

$$i = \frac{Mi_{ko} + Ma_2 + i_2}{1 - M\alpha} \quad (4.2.28)$$

şəklində yazmaq olar. Buna uyğun olaraq trinistor üçün (4.2.27) ifadəsi

$$U \approx U_{sel.das} \sqrt[b]{1 - \frac{\alpha i + i_{ko} + \alpha_2 i_i}{i}} \quad (4.2.29)$$

kimi olar. Bu ifadələrdən görünür ki, trinistorda idarəedici i_i - cərəyanı

böyüdükcə, cərəyanın selvari artmasına uyğun gələn U_{qos} (qoşulma) gərginliyinin qiyməti kiçilir, trinistorun qoşulma

$$\left(r_{dif} = \frac{dU}{di} = 0 \right) \quad \text{nöqtəsindəki}$$

cərəyanın i - qiyməti isə artır. Beləliklə, i_i - idarəedici cərəyanı dəyişməklə, trinistorun qapalı haldan açıq hala keçməsi

(çeviricilik) prosesini idarə etmək olar.

İdarəedici cərəyanın müxtəlif qiymətlərində trinistorun volt-amper xarakteristikaları şəkil 4.2.20-də təsvir edildiyi kimi olar.

Tiristorun (dinistor və trinistorun) əsas parametrləri olaraq, onun volt-amper xarakteriskasının


xarakterik nöqtələrinə uyğun gərginliyin və cərəyanın qiymətləri götürülür (şəkil 4.2.17 və şəkil 4.2.20). Bu

parametrlərə: tiristorun U_{qos} - qoşulma gərginliyi, yəni tiristorun qoşulduğu


$$\text{nöqtədəki } \left(r_{dif} = \frac{dU}{di} = 0 \right) \text{ əsas}$$

gərginliyin qiyməti; i_{qos} - qoşulma cərəyanı, yəni tiristorun

qoşulma nöqtəsindəki əsas cərəyan; tiristorun i_{sax} - saxlayıcı cərəyanı, yəni tiristorun qoşulma nöqtəsindəki əsas cərəyan; tiristorun i_{sax} - saxlayıcı cərəyanı, yəni tiristorun açıq vəziyyətdə saxlamaq üçün lazımlı olan



Şəkil 4.2.19. Trinistorun dövrəyə qoşulma sxemi



Şəkil 4.2.20. Trinistorun volt-amper xarakteristikası

minimal cərəyandır. Əsas gərginlik dedikdə, tiristorun əsas elektrodları (cihazın yüksək müqavimətinə qoşulduğu elektrodlar) arasındakı gərginlik, əsas cərəyan dedikdə isə-bu elektrodlardan axan cərəyan nəzərdə tutulur.

Tiristorların digər bir qrup parametrləri isə, onların çevirici kimi işini xarakterizə edən zaman intervallarıdır. Bu parametrlər sırasına tiristorun t_l - ləngimə müddəti, t_a - artma müddəti, t_g - gecikmə müddəti, t_d - düşmə müddəti, t_q -qoşulma müddəti və t_s - söndürülmə müddəti daxildir.

FƏSİL 4.3

YARIMKEÇİRİCİ QEYDEDİCİLƏR VƏ ÇEVİRİCİLƏR

§ 4.3.1. Qann diodları

Digər yarımkəçirici dioddardan fərqli olaraq, Qann diodları p-n keçidə malik deyil. Bu cihazlar (Qann diodları), yalnız xüsusi quruluşlu enerji zonasına malik və sərbəst yükdaşıyıcıların yüyürtlüyü böyük qiymətə malik olan yarımkəçirici materiallardan hazırlanıa bilir. Bu zaman istifadə olunan işçi elementin ölçülərinin yalnız müəyyən qiymətlər çərçivəsində dəyişə bilməsi ilə yanaşı, həm də yüksək dərəcədə bircins və təkmil monokristal olması tələb edilir. Qann diodunun iki cərəyan kontaktı var və onlardan biri anod, digəri isə katoddur. Cihazın çalışdığı rejimdə onun işçi elementinin daxilində güclü sabit elektrik sahəsi yaradılmalıdır. Belə bir şəraitdə olan cihaz ifrat yüksək tezlikli ($f \approx 10^9 \div 10^{10} \text{ Hz}$), amplitudu isə $\sim 1\text{A}$ və daha böyük ola bilən periodik elektrik (cərəyan) rəqsləri generasiya edir.

Qann diodları 1963-cü ild ingilis mühəndisi C.Qann tərəfindən n-GaAs yarımkəçiricisində müşahidə olunmuş və sonralar məhz onun şərəfəinə Qann effekti adlandırılan hadisənin əsasında işləyir.

Qann effektinin əsas mahiyyəti onlan ibarətdir ki, yüksək dərəcədə təkmil və bircins n-GaAs monokristallarından hazırlanmış nazik (kiçik en kəsikli), uzunluğu müəyyən minimal (I_{\min}) və maksimal (I_{\max}) qiymətlər arasında olan, iki omik kontaktlı nümunələr, onlara tətbiq olunan xarici

sabit elektrik sahəsinin qiyməti müəyyən kritik (E_{kr}) qiymətə çatdıqdan sonra ifrat yüksək tezlikli periodik eletkrik (cərəyan) rəqsłəri generasiya edir.

Cihazın iş prinsiri aşağıdakı hadisələrlə bağlıdır. n-GaAs kristalının keçirici zonasında $k=0$ qiymətindəki əsas minimumla yanaşı, bu minimuma nəzərən k -oxu boyunca [100] istiqamətində müəyyən qədər sürüşmiş və ondan $\Delta\varepsilon_2 = 0,36\text{ eV}$ qədər yuxarıda yerləşən, enerji hallarının sıxlılığı daha böyük olan ikinci bir enerji minimumu da var. Bu materialın zona-enerji quruluşu şəkil 4.3.1-də təsvir edildiyi kimidir.

Əsas enerji minimumunda yükdaşıyıcıların (elektronların) effektiv kütləsi ($m_2^* = 0,072/m_0$), ikinci minimumdakindan ($m_2^* = 1,2m_0$) kiçik, 300 K-də əlavə minimumdakı yüyürüklüyü isə ($\mu_l = 8 \cdot 10^3 \text{ sm}^2/\text{s}$) xeyli böyükdür.

Zəif eletkrik sahələrində ($E < E_{kr}$) kristaldakı ümumi konsentrasiyası (n_0) olan sərbəst elektronların ($n_0 = n_{01} + n_{02}$) böyük əksəriyyəti (n_{01}) əsas minimumda, çox cüzi hissəsi isə n_{02} əlavə minimumda məskunlaşır ($n_{01} \gg n_{02}$). Bu halda kristaldan axan cərəyanın sıxlığı


$$j_1 = en_{10}\mu_l E + en_{20}\mu_2 E, \quad (4.3.1)$$

kristala tətbiq edilən xarici gərginlikdən xətti asılı olur.

$E < E_k$ olduqda sərbəst yükdaşıyıcılar başlıca olaraq əsas minimumda yerləşir. Lakin $E \geq E_{kr}$ qiymətlərində böyük (μ_l) yüyürüklüyü malik oan bu sərbəst elektronların kinetik enerjisi elektrik sahəsinin təsiri ilə xeyli ($\Delta\varepsilon_k$ qədər)

artır. Yəni əsas minimumdakı elektronlar qızır (onların T_e - effektiv temperaturu qəfəsin T_0 temperaturundan xeyli yüksək olur). Nəhayət, $\Delta\varepsilon_k \geq \Delta\varepsilon_2$ olduqda, qızmış elektronlar kollektiv şəkildə əsas minimumdan ikinci – əlavə minimuma keçməyə başlayır. Kristaldakı sərbəst yükdaşıyıcıların böyük əksəriyyəti əlavə minimuma keçdiğindən sonra, baxılan yarımkəcərıcı özünü sərbəst yükdaşıyıcıların konsentrasiyası $n_2 \gg n_1$ və $n_0 = n_1 + n_2$ olan yeni bir yarımkəcərıcı material kimi aparır. Bu halda kristaldan axan cərəyanının sıxlığı:

$$j_1 = e(n_{10}\mu_1 E + e n_{20}\mu_2)E, \quad (4.3.2)$$



Şəkil 4.3.1. n-GaAs kristalının k oxu istiqamətində zona-enerji quruluşu

olub, yenə də xarici elektrik sahəsindən asılı olaraq xətti qanunla dəyişir (şəkil 4.3.2). Bununla belə, $E < E_k$ və $n_2 \gg n_1$ qiymətlərində bu asılılığın meyli μ_1 -ə bərabər idisə, $n_2 \gg n_1$ ($E > E_k$) halında μ_2 olur. Xarici elektrik sahəsinin qiyməti tədricən E_{kr} -ə qədər artırıldığda kristaldan axan cərəyanın sıxlığı böyüyür və $E = E_{kr}$ halında öz maksimum qiymətinə çatır. Eletkrik sahəsinin E_{kr} -dən E_{min} -a qədərki sonrakı artması ilə yükdaşıyıcıların


əsas minimumdan əlavə minimuma keçidi nəticəsində kristaldan axan cərəyanın sıxlığı j_{\max} -dan j_{\min} -a qədər kiçilir. Nəhayət, sərbəst yükdaşıyıcıların hamısı da olmasa, böyük əksəriyyəti əlavə minimuma keçdikdən sonra $j = j_{\min}$ olur. Xarici elektrik sahəsinin $E > E_{\min}$ oblastındaki sonrakı böyüməsi, artıq qeyd edildiyi kimi, kristaldan axan cərəyanın sıxlığının

$$j \approx j_2 \approx e n_2 \mu_2 E \approx e n_2 \mu_2 E, \quad (4.3.3)$$

xətti qanunu ilə artmasına səbəb olur. Bu deyilənlər qrafiki olaraq şəkil 4.3.2.-də təsvir olunub.

Şəkil 4.3.2-dən göründüyü kimi, elektrik sahəsinin $E_{kr} \leq E \leq E_{\min}$ qiymətlərində kristala tətbiq edilən gərginliklə cərəyanının dəyişmələri əks işarəlidir ($\Delta U > 0$ və $\Delta i < 0$). Bu isə o deməkdir ki, VAX-ın həmin hissəsində baxılan sistem mənfi differensial keçiriciliyə malik olur.

Əgər yüksək dərəcədə bircins və təkmil n-GaAs kristalına xarici gərginlik tətbiq olunubsa, onun cərəyan kontaktları yaxınlığında oblastında həmin kontaktlar yaradılarkən müxtəlif texnoloji səbəblərdən əmələ gəlmış qeyri-bircinslikdə gərginlik düşkübü və uyğun olaraq elektrik sahəsinin E_i - intensivliyi, kristalın digər hissələrindəki sahə



Şəkil 4.3.2. Çoxminimumlu zona enerji quruluşuna malik yarımcəricidə cərəyanın sıxlığının elektrik sahəsində asılılığı

intensivliyindən (E_0) böyük olar ($E_t > E_0$). Xarici gərginlik tədricən artırıldıqda həm E_t , həm də E_0 artar. Lakin həmişə ($E_t > E_0$) qalar və xarici gərginliyin müəyyən qiymətində digər hissələrdə hələ $E_0 < E_{kr}$ olmasına baxmayaraq, kontaktyanı qeyri-bircins oblastda sərbəst elektronların əsas minimumdan əlavə minimuma kollektiv şəkildə keçməsi nəticəsində, onların yüyürüklüyü, uyğun olaraq həm də sürəti, kəskin azalar. Nəticədə, nümunə daxilində çox kiçik sürətə malik bir elektron layı yaranar. Bu laydan anoda tərəf olan elektronlar böyük sürətlə hərəkət edərək ondan uzaqlaşar, katoda tərəf olan elektronlar isə – arxa tərəfdən ona (həmin laya) doğru daha çox sıxırlar. Beləliklə, kristall daxilində katoddan anoda doğru hərəkət edən bir-biri ilə bağlı olan elektronlarla zəngin və elektronların tükəndiyi oblamtlardan ibarət bütöv bir sistem yaranıb katoddan anoda doğru hərəkət edər. Belə iki laylı yük'lər sisteminə **elektrik domeni** deyilir.

Elektrik sahəsinin $E \geq E_{kr}$ şərtini ödəyən, lakin çox da böyük olmayan qiymətlərində bu domen hələ formalaşma mərhələsində olur. Nəhayət, domen tam formalaşdıqdan sonra, kristal daxilində onun anoda doğru bərabərsürətli hərəkəti baş verir. Domenin ön cəbhəsi anoda çatdıqdan sonra o (domen), tədricən anod tərəfindən sorulur və kristaldan çıxır. Bu domen kristaldan tam sorulduqdan sonra xarici gərginlik yenidən nümunə boyunca bərabər paylanar. Cünki domen yarandıqdan sonra kristala tətbiq edilən xarici gərginliyin böyük hissəsi həmin domendə düşürdü. Birinci domen nümunədən sorulduqdan sonra, katod yaxınlığında növbəti ikinci; ikinci sorulduqdan sonra həmin yerdə növbəti üçüncü və s. domen yaranır. Bu proses periodik olaraq təkrarlanar. Elektrik domeninin yaranıb,

tam formalaşıb, kristal boyunca hərəkət edərək anoda çatması və sorulması proseslərinin periodik təkrar olunmasına uyğun olaraq, kristaldan axan cərəyanın qiymətinin də periodik dəyişməsi, yəni kristalda ifrat yüksək tezlikli (İYT) böyük amplitudlu cərəyan rəqslərinin generasiyası baş verir.

Bu mənzərə sxematik olaraq şəkil 4.3.3-də təsvir edilib. Burada t_f - domenin formalaşma, t_{uc} - domenin katoddan anoda uçuş, r_s - isə domenin anod tərəfindən sorulma müddətləridir. Bu kəmiyyətlər həm də uyğun olaraq generasiya olunan cərəyan rəqslərinin həyəcanlaşma, sönmə və fasıl müddətləri adlandırılır.

Kristalın elektrodlar arasındaki uzunluğu l_{kr} , domenin hərəkət sürəti isə - ϑ_{dom} olduqda,

$$t_{uc} = \frac{l_{kr}}{\vartheta_{dom}}. \quad (4.3.3)$$

Buradan isə generasiya olunan cərəyan rəqslərinin tezliyi:

$$f = \frac{\vartheta_{dom}}{l_{kr}}. \quad (4.3.4)$$

n-GaAs monokristallarında $l_{kr} \approx 10^{-3} sm$ olduqda $\vartheta_{dom} \approx 10^7 sm/s$ və $f \approx 10^{10} Hz = 10 QHz$.

Əgər istifadə edilən nümunənin uzunluğu $l > l_{kr}$ olarsa, onun həcmində eyni zamanda bir yox, daha çox sayıda qeyri-bircinsliklər mövcud ola bilər. Buna görə də belə nümunənin daxil olduğu dövrədə yaranan cərəyan rəqsləri monoxromatik olmaz. Daha kiçik uzunluğa malik kristallarda isə hər iki elektrod (anodun və katodun) kontaktyanı oblastları bir-birini bürüyər və nəticədə, domenin yaranıb sorulma prosesləri bir-birindən ayırd

edilməz. Ona görə də, Qann diodlarında işçi elementin uzunluğu və uyğun olaraq, Qann diodlarının generasiya etdiyi rəqslərin tezliyi yalnız müəyyən diapazon daxilində dəyişə bilər.


İstifadə olunan kristalda anod yaxınlığında da texnoloji qeyri-bircinsliklər mövud olur və bu oblastda da domenlər yaranır, lakin həmin domenlər formallaşmağa imkan tapmamış anod

tərəfindən sorulur və onların mövcudluğu əsas rəqslərin fonunda özünü təzahür etdirə bilmir.

Qann diodlarında işçi maddənin bütün həcmi generasiya prosesində iştirak etdiyindən bu cihazlarda p-n keçidli cizahlardakından böyük güc əldə etmək mümkündür. Çünkü p-n keçidin həcmi çox kiçikdir.

İndiki dövrdə kəsilməz rejimdə işləyə bilən və gücü onlarla vatt, eləcə də impuls rejimində işləyən və gücü bir neçə kilovatt, faydalı iş əmsali isə onlarla faiz ola bilən Qann diodları mövcuddur.

Əgər Qann diodunun hazırlandığı kristal yüksək dərəcədə təkmil olmazsa, onun generasiya etdiyi elektrik rəqsləri monoxromatik və eyni amplitudlu olmaz.




Səkil 4.3.3. Qann diodundan axan cərəyanın zamandan asılılığının sxematik təsviri

§ 4.3.2. Tenzoelektrik cihazları

Yarımkeçirici materialdan hazırlanmış nümunə deformasiya olunduqda onu təşkil edən atomlar arasındakı məsafə dəyişdiyindən, həmin materialın enerji zonalarının quruluşu və forması, yəni keçirici zonanın dibinin və valent zonanın tavanının uyğun gəldiyi enerjinin qiyməti dəyişir. Bu zaman, izoenerji səthlərinin formasının dəyişməsi ilə əlaqədar olaraq keçirici və valent zonalardakı N_c - və N_v - hal sixlıqlarının qiymətləri də dəyişir. Sözsüz ki, bu da öz növbəsində materialın fiziki xassələrinin dəyişməsinə səbəb olur. Bu hadisə, yəni deformasiya hesabına materialın hər hansı fiziki xassəsinin və ya xassələri toplusunun dəyişməsinə **tenzoeffekt** deyilir. Tenzoeffekt elektrik xassələrinin dəyişməsi ilə bağlıdır, o, **tenzolektrik effekti** adlanır.

Tenzoeffektin qiyməti deformasiyanın növündən əhəmiyyətli dərəcədə asılıdır. Hərtərəfli sıxılma deformasiyasında kristalın simmetriyi dəyişmədiyindən, baş verən tenzoeffekt çox zəif olur.

Çox minimumlu enerji zonalarına malik yarımkəcirlilərdə sərbəst yükdaşıyıcıların yüklülüğünün deformasiyadan asılılığı, başlıca olaraq, sərbəst yükdaşıyıcıların enerji minimumları arasında yenidən paylanması hesabına güclü şəkildə dəyişir.



Şəkil 4.3.4. Tenzorezistorun iş rejiminin sxematič təsviri

Tenzoeffektlərin praktiki tətbiqi, bir sıra yarımkəciriçi cihazların düzəldilməsinə imkan versə də, onların sırasında daha sadə quruluşa və iş prinsipinə malik, lakin daha geniş istifadə olunan və intensiv tədqiq edilən cihazlar

tenzorezistorlar və tenzdiodlardır.

Tenzorezistor - cihazın işçi elementi adlanan iki omik kontaktlı yarımkəciriçi lövhə və ya çubuqdan («barmaqcıqdan») ibarətdir. Həmin işçi elementin bir ucu tərpənməz dayağa bərkidilir, digər ucuna isə ölçülən (deformasiya yaranan) qüvvə təsir edir (şəkil 4.3.4). Deformasiya zamanı işçi elementin elektrik müqavimətinin dəyişməsi tenzorezistorun

$$m = \frac{\Delta R/R_0}{\Delta \ell/\ell_0} = \frac{\Delta \rho/\rho_0}{\Delta \ell/\ell_0} \quad (4.3.5)$$

şəklində təyin edilən **tenzohəssaslıq əmsalı ilə xarakterizə olunur.**

Tenzohəssaslıq əmsali - deformasiya zamanı işçi elementin elektrik müqavimətinin (yaxud xüsusi müqavimətinin) nisbi dəyişməsinin, həmin elementin uzunluğunun uyğun nisbi dəyişməsinə nisbətini göstərir. Buna görə də m - tenzohəssaslıq əmsalının ifadəsindəki R_0, ρ_0, ℓ_0 - kəmiyyətləri uyğun olaraq işçi elementin deformasiyadan əvvəlki elektrik müqaviməti, xüsusi müqaviməti və uzunluğu, $\Delta R, \Delta \rho, \Delta \ell$ - isə həmin kəmiyyətlərin deformasiya hesabına baş verən dəyişmələrinin mütləq qiymətləridir.

Tenzorezistorun işinə temperaturun təsirini azaltmaq üçün onun işçi elementi, bir qayda olaraq, aşqarlanmış yarımkəciriçidən hazırlanır. Məlumdur ki, belə yarımkəciriçidə sərbəst yüksəkdaşıyıcıların konsentrasiyası müəyyən temperatur oblastında yalnız aşqar atomlarının konsentrasiyasından asılı olur. Bu konsentrasiya isə digər amillərdən, o cümlədən deformasiyadan da, asılı deyil. Buna görə də deformasiya prosesində tenzorezistorun işçi elementinin elektrik müqavimətinin müşahidə edilən

dəyişməsi yalnız sərbəst yükdaşıyıcıların yüyürüklüğünün deformasiyadan asılılığı hesabına baş verir.

Germanium və silisium yarımkəcərıcıiləri üçün tenzohəssaslıq əmsali, $m = 140 \div 180$ tərtibindədir. Bu kəmiyyət yarımkəcərıcıının keçiricilik tipindən və deformasiyanın kristalın oxlarına nəzərən yönəlmə istiqamətindən də güclü asılıdır. Məsələn, n - Si-da $m < 0$ olmaqla, həm də [111] istiqamətində maksimal, [100] istiqamətində minimal; p - Si - da isə $m > 0$ olmaqla, həm də [100] istiqamətində maksimal, [111] istiqamətində - minimal qiymətə malikdir. Germanium yarımkəcərıcıisindən hazırlanmış tenzorezistorda hər iki tip keçiricilikli materialda [111] istiqamətində tenzoelektrik effekti güclüdür. Lakin n - Ge - da $m < 0$, p - Ge - da isə $m > 0$.

GaSb, InSb, PbTe və bir sıra başqa yarımkəcərici materialların kristalları da yüksək tenzohəssaslığa malikdir.

Tenzorezistordan, başlıca olaraq müxtəlif növ deformasiyaları, təzyiqi, qüvvəni, yerdəyişməni, sürüşməni və hərəkət təcilini ölçmək üçün, eləcə də mikrofon vəzifəsində istifadə edilir.

Tenzorezistorda elektrik müqavimətinin temperaturdan arzuolunmaz asılılığının cihazın işinə mənfi təsirini aradan qaldırmaq üçün, əksər hallarda körpü sxemli ölçü qurğusunda körpünün qollarında eyni temperatur əmsalli iki tenzorezistordan istifadə edilir. Bu tenzorezistorlardan yalnız biri tenzoqeydedici vəzifəsini daşıyır. İkinci tenzorezistor isə - birincinin müqavimətinin qiymətinin temperaturdan asılı olaraq dəyişməsini kompensə etməyə xidmət göstərir.

Tenzodiod - bir $p-n$ kecid və iki cərəyan kontaktına malik olub, iş prinsipi $p-n$ keciddən axan əksinə cərəyanın, daha doğrusu doyma cərəyanının, qiymətinin deformasiyadan

asılılığına əsaslanan yarımkəcərıcı cihazdır.

p - n keçidin Şoklu nəzəriyyəsindən məlumdur ki, qeyri-simetrik, məsələn p^+ - n tipli keçiddə deformasiya olunmamış halda doyma cərəyanı:

$$j_0 = \sqrt{ekT \frac{p_n^2 \mu_{p0}}{\tau_p}} \quad (4.3.6)$$

Aşqar keçiricilikli yarımkəcərıcıda qeyri-əsas yükdaşıyıcıların τ_p - yaşıma müddətinin deformasiyadan asılı olmadığını qəbul etmək mümkün olduğundan, deformasiya zamanı yalnız bu yükdaşıyıcıların μ_p -yürüklüyü və p_n - konsentrasiyası dəyişər. Digər tərəfdən, qeyri-əsas yükdaşıyıcıların p_n - konsentrasiyasının deformasiya zamanı dəyişməsi

$$p_n = p_{n0} \exp\left(-\frac{\Delta \varepsilon_{def}}{kT}\right) \quad (4.3.7)$$

şəklində təyin olunduğundan (burada $\Delta \varepsilon_{def} = \Delta \varepsilon_g + kT \ln \frac{N_c N_v}{N'_c N'_v}$ - qadağan olunmuş zonanın eninin effektiv dəyişməsi, $\Delta \varepsilon_g = (\dot{\varepsilon}_c - \varepsilon_c) - (\dot{\varepsilon}_v - \varepsilon_v)$ - isə qadağan olunmuş zonanın eninin həqiqi dəyişməsidir), deformasiya olunmuş p^+ - n keçiddə doyma cərəyanının qiyməti:

$$\dot{j}_0 = \sqrt{\frac{ekT \mu_p p_n^2}{\tau_p} \exp(-\Delta \varepsilon_{def} / kT)}, \quad (4.3.8)$$

deformasiya hesabına doyma cərəyanının nisbi dəyişməsi isə

$$\frac{\Delta j_0}{j_0} = \frac{\dot{j}_0 - j_0}{j_0} = \left(\frac{\mu_p}{\mu_{p0}} \right)^{\frac{1}{2}} \exp\left(-\frac{\Delta \varepsilon_{def}}{kT}\right) - 1 \quad (4.3.9)$$

olar.

Aydındır ki, tamamilə oxşar ifadəni $n^+ - p$ keçidi üçün də yazmaq mümkündür. Bu halda:

$$\frac{\Delta j'_0}{\Delta j_0} = \left(\frac{\mu_n}{\mu_{n0}} \right)^{\frac{1}{2}} \exp\left(-\frac{\Delta \varepsilon_{def}}{kT}\right) - 1. \quad (4.3.10)$$

Maksimal tenzohəssaslıq ala bilmək üçün $\Delta \varepsilon_{def}$ və μ kəmiyyətlərinin dəyişməsi cərəyana görə əlaqəli (uzlaşmış) şəkildə olmalıdır. Daha doğrusu, əgər $\Delta \varepsilon_{def}$ - artırısa, onda μ - azalmalıdır və əksinə.

Eyni şəraitdə $p-n^+$ keçidlərdə tenzohəssaslıq p^+-n keçidlərdəkindən dəfələrlə böyük olur.

Tenzodiodda $p-n$ keçidlərin müstəvisinin yönəlməsi istiqaməti onların deformasiya olunması üsuluna uyğun olaraq seçilir. Tenzorezistorla müqayisədə tenzodiodun üstünlüyü, həm tenzodiodun daha yüksək həssaslığı malik olması, həm də onun vasitəsi ilə hərtərəfli sıxılma halında da deformasiyanı ölçməyin mümkünüyündür. Tenzorezistor isə hərtərəfli sıxılmaya az həssasdır. Ona görə ki, baxılan halda başlıca olaraq qadağan olunmuş zonanın eni dəyişir, yürüklük isə demək olar ki, sabit qalır.

§ 4.3.3. Maqnit sahəsi qeydediciləri

Maraqlı iş prinsipinə və dəyərli tətbiqlərə malik elektron cihazlarından bir qrupu da maqnit sahəsinə həssas yarımkəcirici cihazlardır. Bu cihazlar adətən maqnit sahəsini qeyd etmək və ölçmək üçün işlədir. Onların sırasında quruluşunun, iş prinsipinin və hazırlanma texnologiyasının sadələyinə görə **Holl qeydediciləri**, **maqnitorezistorlar**, və **maqnitodiodlar** daha önəmlidir.


Holl effekti əsasında işləyən və maqnit sahəsi induksiyasını ölçən yarımkəcərıcı cihazlar – **Holl qeydedicisi** adlanır.

Holl qeydedicisini dəyişən maqnit sahəsində yerləşdirib, ondan sabit cərəyan buraxmaqla, **Holl kontaktlarının** dövrəsində dəyişən cərəyan almaq mümkündür. Bu halda alınan dəyişən cərəyanın tezliyi, qeydediciyə təsir edən dəyişən maqnit sahəsinin tezliyinə bərabər olur. Sabit cərəyanı dəyişən cərəyana çevirən belə cihaz - **cərəyan çeviricisi** adlanır.

Cərəyan çeviricisi rejimində işləyən Holl qeydedicisinin işini xarakterizə etmək (qiymətləndirmək) üçün

$$\eta = \frac{P_y}{P_{gir}} \quad (4.3.11)$$

Şəklində təyin olunan və **qeydedicinin istifadə etmə əmsalı** adlanan kəmiyyətdən istifadə edilir. Bu kəmiyyət, qeydedicinin Holl kontaktları dövrəsindəki R_y - yüksək məqavimətində ayrılan P_y - **yük gücünün**, giriş dövrəsində sərf olunan P_{gir} - **giriş gücünə** nisbəti ilə təyin olunur (şəkil 4.3.6). Əgər nəzərə alınsa ki:



Şəkil 4.3.5. Holl qeydedicisinin iş rejimində dövrəyə qoşulmasının sxematik təsviri

$$P_{gir} = I_{gir}^2 \cdot R_{gir}$$

$$P_y = I_H^2 R_y$$

$$I_H = \frac{U_H}{R_0 + R_y}, \quad (4.3.12)$$

(burada I_{gir} - giriş, I_H - isə çıkış dövrəsindəki cərəyanın şiddəti, R_{gir} və R_y - uyğun olaraq giriş və yük müqavimətləri, R_0 - isə cihazın Holl kontaktları arasındakı müqavimətdir), onda:

$$P_y = U_H^2 R_y / (R_0 + R_y)^2 \quad (4.3.13)$$

Yük müqavimətinin $R_0 = R_y$ qiymətində isə:

$$P_y = U_H^2 / 4R_0 \quad (4.3.14)$$

Lakin Holl effekti nəticəsində yaranan gərginlik

$$U_H = \frac{R_H}{d} IB$$

olduğundan:

$$P_y = \frac{R_H^2 I_{gir}^2}{4d^2 R_0} B^2$$

və

$$\eta = \frac{P_y}{P_{gir}} = \frac{R_H^2 I_{gir}^2}{4d^2 R_0 R_{gir} I_{gir}^2} B^2 = \frac{R_H^2}{4d^2 R_0 R_{gir}} B^2 \quad (4.3.15)$$

Sonuncu ifadədəki R_0 və R_{gir} müqavimətləri materialın

$$\rho = \frac{1}{en\mu_n} \quad (4.3.16)$$

xüsusi müqaviməti ilə mütənasib, R_H - Holl sabiti isə

$$R_H = \frac{A}{en} \quad (4.3.17)$$


olduğundan (burada n və μ_n - əsas yükdaşıyıcıların konseñtrasiyası və yüyürlüyü, A - sərbəst yükdaşıyıcıların kristaldakı səpilmə mexanizmi ilə təyin olunan sabitdir) yazmaq olar ki:

$$\eta = C(\mu_n \cdot B)^2 \quad (4.3.18)$$

Burada C - kristalın həndəsi ölçüləri və A - kəmiyyətinin qiyməti ilə təyin olunan sabit kəmiyyətdir. Sonuncu ifadədən göründüyü kimi, $\eta \sim \mu_n^2$. Başqa sözlə, Holl qeydedicisinin istifadə etmə əmsalı, sərbəst yükdaşıyıcıların yüyürüklüyünün kvadratı ilə mütənasibdir. Bu səbəbdən də Holl qeydedicisi ($n\text{-Ge}$ ($\mu_n \approx 3800 \text{ sm}^2 / V \cdot s$)), $n\text{-GaAs-dən}$ ($\mu_n = 8500 \text{ sm}^2 / V \cdot s$) və $n\text{-InSb}$ ($\mu_n = 77000 \text{ sm}^2 / V \cdot s$) kimi, əsas yükdaşıyıcıların yüyürüklüyü böyük olan yarımkəcərıcıldən hazırlanır.

\vec{B} -induksiyalı maqnit sahəsində yerləşdirilmiş yarımkəcərıcıdən maqnit induksiyası ilə müəyyən $\varphi \neq 0$ bucaq altında yönəlmüş I - cərəyanı axdıqda, sərbəst yükdaşıyıcılara Lorens qüvvəsi ilə yanaşı, həm də eninə istiqamətdə yaranmış **Holl elektrik sahəsi** təsir edir və bu qüvvələr bir-birinin əksinə yönəlir. Stasionar halda kristalda Holl elektrik sahəsi elə qiymətə çatır ki, onun kristaldakı sərbəst yükdaşıyıcılara F_H - təsiri, F_L - Lorens qüvvəsinin təsirini tam kompensə edir ($F_H = -F_L$). Bu halda cərəyan xətləri kristalın yan üzlərinə paralel yönəlmış olur.

Yarımkəcərıcıdə yükdaşıyıcıların hamısının hərəkət sürəti isə heç də eyni olmur. Belə ki, xaotik istilik hərəkəti hesabına kristaldakı sərbəst yükdaşıyıcıların elektrik sahəsindəki hərəkət sürətinin qiyməti müəyyən qədər yayılmış («bulanıq») olur. Ona görə də Holl elektrik sahəsinin F_H - təsir qüvvəsi yalnız orta sürətli




Şəkil 4.3.6. Maqnit sahəsində yerləşdirilmiş cərəyan axan yarımkəcərıcı kristalda yükdaşıyıcıların sürətlərinə görə qruplaşmasının sxematik təsviri

yükdaşıyıcılara xarici maqnit sahəsi tərəfindən göstərilən F_L - Lorens qüvvəsini kompensə edir. Bu halda kiçik sürətli yükdaşıyıcılara Holl sahəsi, böyük sürətli yükdaşıyıcılara isə Lorens qüvvəsi daha güclü təsir göstərir. Ona görə də kristalın elektrik keçiriciliyində orta sürətli yükdaşıyıcılar daha həllədici rol oynayır. Kiçik və böyük sürətli yükdaşıyıcıların isə keçiricilikdəki payı çox az olur (şəkil 4.3.6).

Nəticədə, cərəyanla müəyyən $\varphi \neq 0$ bucaq əmələ gətirən (eninə) maqnit sahəsində yarımkəcīrinin müqaviməti artır. Bu hadisə, yəni eninə maqnit sahəsində yarımkəcīrinin elektrik müqavimətinin artması (keçiriciliyin azalması) **Qauss effekti** və ya **maqnitorezistiv effekt (maqnit müqaviməti effekti)** adlanır.

Eyni zamanda iki növ sərbəst yükdaşıyıcıları olan yarımkəcirici kristalda E_H - Holl elektrik sahəsinin qiyməti kiçik olur. Buna görə də belə yarımkəciricidə maqnit sahəsində cərəyan xətləri kristalın yan üzlərinə paralel olmur və böyük (güclü) maqnitomüqavimət effekti müşahidə olunur.




Şəkil 4.3.7. Korbino diskı əsasında düzəldilmiş maqnitorezistorun iş rejimində dövrəyə qoşulması sxemi

Yarımkeçiricidə Holl elektrik sahəsinin sərbəst yükdaşıyıcılara təsirini müxtəlif üsullarla aradan qaldırmaq mümkündür. Bu məqsədlə daha geniş tətbiq edilən üsul kristalın disk şəklində hazırlanması və elektrik kontaklarının konsentrik çevrələr formasında yerləşdirildiyi **Korbino** disk adlanan elementdən istifadə üsuludur (Şəkil 4.3.7). Bu elementin səthi müstəvisinə perpendikulyar

istiqamətdə yönəlmış xarici maqnit sahəsinin təsiri altında sərbəst yükdaşıyıcılar cərəyanın axdığı radiuslardan kənara əyilsələr də, onların yan üzlərdə toplanması, daha doğrusu, Holl elektrik sahəsi yaranmır. Korbino disklərində verilmiş material üçün maksimal maqnitomüqavimət effekti müşahidə olunur.

Holl effektini yarımkəcərici lövhənin yan üzlərinə Holl potensiallar fərqini qısa qapayan nazik metal zolaqlar çəkməklə də aradan qaldırmaq mümkündür. Bu zolaqlar eyni zamanda həm cərəyanın, həm də maqnit sahəsinin istiqamətinə perpendikulyar yönəlməlidir (şəkil 4.3.8-də MZ-zolaqları). Əksər hallarda səthə çəkilmiş nazik metal zolaqlar əvəzinə, kristalın daxilinə müxtəlif üsullarla çox nazik metal iynəciklər yeridilir. Bu varianta misal olaraq, geniş tətbiq tapmış $InSb+NiSb$ materialından hazırlanmış maqnitorezistoru göstərmək olar. Burada $InSb$ kristali daxilində müxtəlif istiqamətlərdə yönəlmış nazik $NiSb$ metal iynələri səthə çəkilmiş metal zolaqların vəzifəsini yerinə yetirir. Bu məqsədlə $Cd_xHg_{1-x}Te$ bərk məhlullarının kristallarından da istifadə edilir. Maqnitorezistiv effektin qiyməti yarımkəcəridəki sərbəst yükdaşıyıcıların yüyürəklüyü ardıcıkca böyüdüyündən, maqnitorezistor hazırlamaq üçün məhz sərbəst yükdaşıyıcıların yüyürəklüyü böyük olan yarımkəcərici materialdan istifadə edilir. Müəyyənləşdirilmişdir ki, zəif maqnit sahələrində maqnitorezistiv effekt sahədən kvadratik, daha böyük maqnit sahələrində isə - xətti qanunla asılı olur.



Şəkil 4.3.9. Səthində nazik metal zolaqlar çəkməklə Holl gərginliyi aradan qaldırılmış maqnitorezistorun sxematik təsviri

Uzun (baza hissəsinin ölçüləri böyük olan) yarımkəcərıcı dioddan axan cərəyan baza oblastının tarazlıqda olmayan keçiriciliyi ilə təyin olunur. Baza oblastında tarazlıqda olmayan sərbəst yükdaşıyıcıların paylanması isə onların yürüklüyündən və effektiv yaşama müddətindən asılıdır. Eninə maqnit sahəsində maqnitorezistiv effekt nəticəsində yükdaşıyıcıların yürüklüğünün qiyməti azaldığından bazanın elektrik keçiriciliyi daha da güclü dəyişir. İnjeksiya hesabına maqnitorezistiv effekt on və yüz dəfələrlə güclənir və **uzun diodlarda** maqnitohəssaslıq maqnitorezistorların maqnit həssaslığından qat-qat yüksək olur. Bu xüsusiyyət uzun diodların da, maqnit sahəsini qeyd etmək və ya ölçmək üçün istifadə olunmasını mümkün edir. Baza oblastının müqaviməti maqnit sahəsinin qiymətindən asılılığına əsaslanan və maqnit sahəsini qeyd etmək, eləcə də ölçmək üçün istifadə oluna bilən yarımkəcərıcı diod **maqnitodiod** adlanır.

Qeyd etmək lazımdır ki, maqnit sahəsi maqnit diodunda təkcə sərbəst yükdaşıyıcıların yürüklüğünü azaltır, o, həm də cərəyan xətlərini əyir. Adətən bu diodlarda sərbəst elektron və deşiklərin konsentrasiyasının bərabərliyi təmin olunduğundan bazada Holl sahəsi yaranır. Cərəyan xətlərinin əyilmə hesabına uzanması tarazlıqda olmayan sərbəst yükdaşıyıcıların bazaya daxil olma dərinliyinin kiçilməsinə və injeksiya olunmuş yükdaşıyıcılar hesabına baza oblastının keçiriciliyinin modulyasiyasının azalmasına, yəni maqnitohəssaslığın yüksəlməsinə səbəb olur (şəkil 4.3.9).

Diodun baza hissəsində cərəyan xətlərinin əyilməsi yan üzlərdən birində sərbəst yükdaşıyıcıların konsentrasiyasının artmasına, digərində isə azalmasına


səbəb olur. Lakin nazik lövhələrdə tarazlıqda olmayan sərbəst yükdaşıyıcıların effektiv yaşama müddəti, başlıca olaraq səth rekombinasiyası ilə müəyyənləşdiyindən, sərbəst yükdaşıyıcıların belə paylanması cərəyanada səth rekombinasiyasının rolunun və yükdaşıyıcıların effektiv yaşama müddətinin dəyişməsinə gətirir. Nəticədə, sərbəst yükdaşıyıcıların meyl etdirildiyi üzün səth rekombinasiyasında rolü artır, əks üzünkü isə ya azalır, ya da tamamilə aradan qalxır.

Əgər hər iki üzdə rekombinasiya sürəti (S_r) eyni olarsa, onda sərbəst yükdaşıyıcıların effektiv yaşama müddəti və belə maqnit diodundan axan cərəyanın qiyməti maqnit sahəsində kiçilir.

Bazanın yan üzlərində yükdaşıyıcıların rekombinasiya sürətləri bir-birin-dən kəskin fərqləndikdə isə, sərbəst yükdaşıyıcılar rekombinasiyanın sürəti kiçik olan üzə meyl etdirilməklə, onların effektiv yaşama müddətinin qiyməti artırılır. Nəticədə, maqnitodiordan axan cərəyan da böyükür.

Maqnit sahəsinin əks istiqamətində isə - adı maqnitodiod effekti müşahidə olunur və maqnit sahəsinin intensivliyi artdıraqca cərəyan kəskin azalır.

Maqnitorezistorların və maqnitodioların, eləcə də bəzi digər **galvanomaqnit cizahları** əsas xarakteristikası **volt-maqnit həssashlığıdır**. Bu kəmiyyət kristaldakı gərginlik düşküsünün ΔU - dəyişməsinin, həmin kristaldan axan I -



Şəkil 4.3.10. Maqnitodioldarda maqnit sahəsinə həssashığın yaranmasının principial sxemi

cərəyana və gərginliyin bu dəyişməsini yaradan ΔB - maqnit sahəsi dəyişməsinə nisbətinə bərabərdir:

$$\Delta\gamma_H = \Delta U / (\Delta B \cdot I) \quad (4.3.19)$$

Ge və *Si*-dan hazırlanan maqnitodiodlarda
 $\gamma_H \approx 30 \div 90 V/A \cdot Tl.$

F ƏSİL 4.4

İSTİLİK VƏ TERMOELEKTRİK CİHAZLARI

4.4.1.Termorezistor

Yarımkeçirici materialların elektrik keçiriciliyinin və ya müqavimətinin temperaturdan güclü asılı olması bu materialların əsasında temperaturu ölçmək üçün cihazlar, eləcə də müxtəlif sxemlərdə tətbiq edilə bilən temperatur tənzimləyiciləri və temperatur releleri hazırlaşmağa imkan verir. Bu baxımdan ən maraqlı yarımkəçirici cihaz termorezistordur.

Termorezistor – iş prinsipi materialın elektrik müqavimətinin temperaturdan asılılığına əsaslanan rezistordur.

Termorezistorun **termistor**, **bolometr**, **pozistor** kimi müxtəlif növləri var.

Bolometr – optik şüalanmanın istilik təsirini qeydə almaq və onun gücünü ölçmək üçün istifadə edilən cihazdır.

Pozistor isə – elektrik müqavimətinin temperatur əmsali müsbət olan, yəni müqaviməti temperaturun artması ilə böyükən termorezistordur.

Termorezistorun daha maraqlı iş prinsipinə malik oları və geniş tətbiq edilən növü termistordur. **Termistor** – müqavimətinin temperatur əmsalı mənfi olan termorezistordur. Bu cihazın iki növü var – birbaşa və dolayı yolla qızdırılan termistor. Birbaşa qızdırılan termistorda müqavimətin dəyişməsi, ya birbaşa cihazın işçi elementindən keçən cərəyan hesabına onun qızması, ya da işçi elementin istilik şüalandırmasının dəyişməsi, (məsələn, ətraf mühitin temperaturunun dəyişməsi) nəticəsində baş-

verir.

Temperaturun yüksəlməsi ilə yarımkəcərıcı materialın müqavimətinin azalması, yəni müqavimətin mənfi temperatur əmsalı bir neçə müxtəlif səbəblərdən baş verə bilər. Bunlardan ən başlıcası temperaturun yüksəlməsi ilə materialdakı sərbəst yükdaşıyıcıların konsentrasiyasının artması, dəyişən valentli ionlar arasındaki elektron mübadiləsinin intensivliyinin böyüməsi və yarımkəcərıcı materialda faza çevrilməsinin baş verməsidir.

Bu hadisələrin hər biri heç də yarımkəcərıcı materialın hamısında yox, onların növündən asılı olaraq (koalent və ion rabitəli yarımkəcərıcılar, bəzi oksid yarımkəcərıcılar və s.) müəyyən bir qrupunda daha üstün təzahür edə bilir.

Temperaturun yüksəlməsi ilə müqavimətin azalmasının (müqavimətin temperatur əmsalinin $\alpha_T < 0$ olmasının), sərbəst yükdaşıyıcıların konsentrasiyasının artması hesabına baş verəsi, başlıca olaraq kovalent rabitəli yarımkəcərıcılardən (Ge, Si, SiC, A₃B₅ birləşmələri və s.) hazırlanmış termistorlara xasdır. Belə yarımkəcərıcılar həm aşqar, həm də məxsusi keçiriciliyin baş verdiyi temperatur diapazonlarında müqavimətin temperatur əmsalinin mənfi qiymətinə malik olur. Hər iki halda elektrik keçiriciliyinin (müqavimətin) temperaturdan asılılığı əsasən yükdaşıyıcıların konsentrasiyasının temperaturdan asılılığı hesabına baş verir. Çünkü sərbəst yükdaşıyıcıların yüyürlüyüünün temperaturdan asılılığı bu halda nəzərə alınmayacaq səviyyədə olur.

Aşqar və məxsusi keçiriciliyin baş verdiyi temperatur diapazonlarında yarımkəcərıcıının müqavimətinin temperaturdan asılılığı

$$R = R_0 \exp(B_T/T) \quad (4.4.1)$$

ifadəsi ilə təsvir olunur. Burada B_T – materialın müqavimətinin temperatur həssaslığı əmsali., R_0 – isə termistorun hazırlandığı materialdan və cihazın işçi elementinin həndəsi ölçülərindən asılı olan kəmiyyətdir. Daha doğrusu, R_0 -verilmiş müəyyən temperaturda cihazın müqavimətidir.

Yarımkeçiricidəki fəal aşqar atomlarının tam ionlaşmadığı və kompensənin olmadığı halda

$$B_T \approx \Delta\varepsilon_a / 2k \quad (4.4.2)$$

Bu ifadədə $\Delta\varepsilon_a$ - aşqar (donor və ya akseptor) atomlarının daxil edildikləri yarımkeçirici maddədə ionlaşma enerjisi, k - isə Bolsman sabitidir.

Kompensə olunmuş, lakin aşqar atomlarının tam ionlaşmadığı yarımkeçiricidə:

$$B_T \approx \Delta\varepsilon_a / k \quad (4.4.3)$$

Məxsusi keçiricilik halında isə:

$$B_T \approx \Delta\varepsilon / 2k \quad (4.4.2)$$

Sonuncu ifadədəki $\Delta\varepsilon_a$ - yarımkeçiricinin qadağan olunmuş zonasının enidir.

Termistorın əksər halda oksid yarımkeçiricilərin, daha doğrusu, kimyəvi elementlərin dövri sistemində, titandan sinkə qədər sıradı yerləşən keçid qruppu materialların («keçid elementlərinin») oksidləri əsasında düzəldilir.

Qeyd etmək lazımdır ki, ion rabiəsinin üstünlük təşkil etdiyi belə oksid yarımkeçiricilərin elektrik keçiriciliyi, kovalent rabiəli yarımkeçiricilərindən fərqlənir. Belə ki, keçid elementləri üçün dolmamış elektron təbəqələrinin mövcud olması və dəyişən valentlik xarakterikdir. Bunun da nəticəsində, həmin kimyəvi elementlərin oksidləri əmələ gələrkən müəyyən şəraitdə eyni kristalloqrafik vəziyyətdə


yerləşən ionlar müxtəlif yüklərə malik olur. Belə materialların elektrik keçiriciliyi qonşu ionlar arasında baş verən elektron mübadiləsi ilə əlaqədar olur. Temperaturun dəyişməsi ilə maddədəki ionlar arasında elektron mübadiləsinin intensivliyinin dəyişməsi nəticəsində oksid yarımkəcəricidən hazırlanmış termistorda da müqavimətin temperaturdan asılılığı əsasən kovalent yarımkəcəricidən hazırlanmış termistordakı kimidir. Bu iki hal arasındaki başlıca fərq yalnız ondan ibarət olur ki, B_T – temperatur həssaslığı əmsalı oksid yarımkəcəricidən hazırlanmış termistorda sərbəst yükdaşıyıcıların konsentrasiyasının dəyişməsini deyil, ionlar arasında elektron mübadiləsinin intensivliyini əks etdirir.

Bəzi oksid yarımkəcəricilərdə (məsələn, V_2O_4 və V_2O_3 -də) faza çevrilməsi temperaturlarında (68°C və – 110°C) xüsusi müqavimətin bir neçə tərtib azalması müşahidə olunur. Bu hadisə həmin yarımkəcəricilərdən faza çevrilməsinin baş verdiyi temperatur diapazonunda işləyən və müqavimətin temperatur əmsalının böyük mütləq qiymətə malik olduğu termistor düzəltməyə imkan verir. Belə termistorda $B_T < 0$.


Birbaşa qızdırılan termistorun əsas parametrləri, nominal müqavimət, temperatur həssaslığı əmsalı, müqavimətin temperatur əmsalı, səpilmə əmsalı, yol verilən maksimal işçi temperatur, yol verilə bilən maksimal səpilmə gücü, enerji həssaslığı əmsalı və zaman sabitidir. Bu cihazın əsas xarakteristikaları isə statik volt-amper xarakteristikası və temperatur xarakteristikasıdır.

Termistorun temperatur xarakteristikası – onun müqavimətinin temperaturdan asılığına (Şəkil 4.4.1), **statik voltamper xarakteristikası** – isə termistorla ətraf mühit arasında istilik tarazlığı qərarlaşduğu şəraitdə, termistordakı

gərginlik düşküsünün ondan keçən cərəyandan asılılığına deyilir (şəkil 4.4.2). Termistorun VAX-nin kiçik cərəyan və gərginlik oblastında xətti olması onunla izah edilir ki, bu halda termistorda ayrılan Coul gücü cihazın temperaturunu nəzərə çarpacacaq dərəcədə dəyişə bilmir. Lakin cərəyanın sonrakı artması ilə, termistorda ayrılan Coul istiliyi cihazın temperaturunu nəzərə çarpacacaq qədər dəyişir. Bu halda cihazın yekun temperaturu iki amillə, daha doğrusu, ətraf mühitin temperaturu və termistorun Coul istiliyi hesabına qızmasının ilə təyin olunur. Termistordan axan cərəyanın belə qiymətlərinə cərəyanın artması ilə termistorun müqaviməti kiçilir və nəticədə cihazın statik volt-amper xarakteristikasının xəttılıyi pozulur. Daha böyük cərəyanlarda isə cihazda ayrılan Coul istiliyinin kifayət qədər böyük olması nəticəsində, hətta statik VAX-da düşən (mənfi differential müqavimətli) oblast da müşahidə oluna bilir.



Şəkil 4.4.1 Termistorun temperatur xarakteristikası



Şəkil 4.4.2 Termistorun statik volt-amper xarakteristikası

Termistorun nominal müqaviməti – adətən $20^{\circ}C$ -də onun malik olduğu müqavimət, B_T - temperatur həssaslığı isə - müqavimətin temperaturdan asılılığının ifadəsində (temperatur xarakteristikasında) eksponentin üstünü göstərir. Bu parametr (B_T) təcrübi olaraq, termistorun müqavimətini iki müxətlif (T_1 və T_2) temperaturda ölçməklə

$$B_T = \frac{\ln(R_2 / R_1)}{\frac{1}{T_1} - \frac{1}{T_2}} \quad (4.4.5)$$

ifadəsindən təyin edilir.

Termistorun müqavimətinin temperatur əmsalı (R_T) - cihazın müqavimətinin $\frac{dR}{R}$ - nisbi dəyişməsinin, həmin dəyişmənin baş verdiyi dT - temperatur dəyişməsinə nisbətini göstərir:

$$R_T = \frac{1}{R} \frac{dr}{dT} \quad (4.4.6)$$

Bu əmsalın qiyməti temperaturdan asılı olduğundan, həmişə onun indeksində, R_T -nin verilmiş qiymətinin ölçüldüyü temperatur göstərilir. Bu əmsalın temperatur asılılığının ifadəsini

$$R_T = R_0 \exp\left(\frac{B_T}{T}\right) \quad (4.4.7)$$

$$R_T = \frac{1}{R} \frac{dR}{dT} \quad (4.4.8)$$

ifadələrindən istifadə etməklə müəyyənləşdirmək mümkündür. Bu əməliyyatlar nəticəsində

$$R_T = -B_T T^2 \quad (4.4.9)$$

olar. Müxtəlif termistorlar üçün otaq temperaturunda $R_T \approx -(0.8 \div 6.0) \cdot 10^{-2} K^{-1}$.

Termistorun səpilmə əmsalı (H) – ədədi qiymətcə, cihazla ətraf mühit arasında 1 K temperatur fərqi mövcud olduqda, termistor tərəfindən səpilən, yaxud da termistoru 1 K qızdırmaq üçün onda ayrılmazı lazımlı gələn gücü göstərir.

Termistorun yol verilən maksimal işçi temperaturu - elə ən yüksək temperaturdur ki, bu temperaturda hələ də cihazda dönməyən istilik prosesləri, yəni parametr və xarakteristikaların dönməyən dəyişmələri baş vermir. Bu temperatur həm termistorun hazırlanlığı materialla, həm də onun konstruksiya xüsusiyyətləri ilə təyin olunur.

Termistorun yol verilə bilən maksimal səpilmə gücü isə - elə gücdür ki, cihazda otaq temperaturunda (20°C) bu qədər güc ayrıldıqda, o, yol verilən maksimal işçi temperatura qədər qızır bilir.

Termistorun enerji həssaslıq əmsali (G) – cihazın müqavimətini 1% dəyişə bilən gücə deyilir.

Termistorun həssaslıq və səpilmə əmsalları arasında

$$G = \frac{H}{R_T} \quad (4.4.10)$$

şəklində əlaqə mövcuddur.

Termistorun zaman sabiti (τ_T) - elə zaman müddətidir ki, həmin müddət ərzində cihazın ətraf mühitə nəzərən temperaturu e - ədədi dəfə, yəni $\sim 63\%$ azala bilsin. Bu kəmiyyət termistorun istilik ətalətini müəyyən edir və cihazın konstruksiyasından, eləcə də ölçülərindən asılı olmaqla, həm də termistorun yerləşdiyi mühitin istilik keçirməsi ilə təyin olunur. Müxtəlif tip termistorlar üçün $\tau_T \approx 0.5 \div 140$ saniyə tərtibində olur.

Dolayı yolla qızdırılan termistor, əlavə istilik mənbəyinə, yəni qızdırıcıya malik olur.

Bu növ termistor müxtəlif konstruksiyalarda hazırlananda onların hamısı üçün ümumi bir xüsusiyyət var. Bu ümumi xüsusiyyət ondan ibarətdir ki, bütün konstruksiyalarda cihazda bir-birindən təcrid edilmiş iki elektrik dövrəsi mövcud olur. Həmin elektrik dövrələrindən biri idarə edən, digəri isə – idarə olunan dövrədir.

Dolayı yolla qızdırılan termistorun, birbaşa qızdırılan termistora aid olan parametr və xarakteristikalarla yanaşı, həm də yalnız onun özünə xas olan parametr və xarakteristikaları da var.

Həmin paramerlərdən ən başlıcası termistorun qızdırılma xarakteristikasıdır.

Termistorun qızdırılma xarakteristikası – onun müqavimətinin qızdırıcı spiralda (dövrədə) ayrılan gücdən asılılığını göstərir.

Digər parametrlər sırasında isə termistorun istilik rabitəsi əmsalını və zaman sabitini göstərmək olar.

Dolayı yolla qızdırılan **termistorun istilik rabitəsi əmsali** (k_0) – termistorun termohəssas elementini birbaşa (P_T) və dolayı yolla (P_q) eyni bir temperatura qədər qızdırmaq üçün lazım olan güclərin nisbətini $\left(k_0 = \frac{P_T}{P_q} \right)$ göstərir.

Dolayı yolla qızdırılan termistorun **istilik ətaləti** iki zaman sabiti ilə xarakterizə olunur. Bunlardan birincisi, dolayı yolla qızdırılan termistorun bütövlükdə, yəni bütün qurğunun, ikincisi isə, yalnız onun termohəssas elementinin istilik ətalətini xarakterizə edir.

§ 4.4.2. Termoelektrik hadisələri. Termoelektrik generatoru

Termoelektrik hadisələri, yəni Zeyebek və Peltye effektləri əsasında işləyən cihazlar bütövlükdə termoelektrik cihazları adlanır. Bu cihazlara termoelektrik generatoru, termoelektrik soyuducusu, termoelektrik qızdırıcısı və ya termoelektrik istilik nasosu aiddir. Termoelektrik hadisələri yarımkərinci materiallarda daha güclü müşahidə olunduğundan termoelektrik cihazları başlıca olaraq bu materiallardan hazırlanır.

Termoelektrik cihazları adətən **termocüt**, yaxud **termoelement** adlanan və müxtəlif keçiricilik tipinə malik iki qoldan ibarət sadə işçi tərkib hissələrindən təşkil olunur. Həmin qolların bir-biri ilə qoşulma nöqtəsi – kontakt adlanır.

Termoelektrik qurğuları – isə çoxlu sayıda termoelementdən təşkil olunur. Belə qurğu **termobatareya**, yaxud da **termoblok** adlanır.

Termoelementin kontaktları arasında temperatur fərqi mövcud olduqda həmin termoelementin daxil olduğu dövrədə elektrik hərəkət qüvvəsi (e.h.q.) yaranır. Bu e.h.q.-nə **termoelektrik hərəkət qüvvəsi** (termo- e.h.q.) deyilir (şəkil 4.4.3).

Termo- e.h.q. ümumi halda üç komponentdən ibarət ola bilər. Birinci komponent sistemdə sərbəst yüksəkdaşıyıcıların isti kontaktdan soyuq kontakta diffuziyası ilə bağlıdır. Belə diffuziya iki səbəbdən, yəni isti ucda sərbəst yüksəkdaşıyıcıların konsentrasiyasının, həm də kinetik enerjisinin soyuq ucdakından yüksək olması hesabına baş verə bilir. İsti ucdan əsas yüksəkdaşıyıcıların soyuq uca tərəf getməsi nəticəsində burada (isti ucda) onların yükünü kompensə


edən əks işarəli bağlı ionlar qalır. Nəticədə, soyuq və isti uclar arasında potensiallar fərqi yaranır. Termoelementin qolları müxtəlif keçiricilik tipinə malik yarımkəcəricilərdən təşkil olunduğundan, baxılan sistem bütövlükdə özünü ardıcıl qoşulmuş gərginlik elementləri batareyası, yəni sabit cərəyan mənbəyi kimi aparır. Ola bilər ki, baxılan temperaturda termoelementin hər iki qolunun isti ucunda artıq əvvəlcədən bütün aşqar atomları ionlaşmış olsun və buna görə də sərbəst yüksəkdaşıyıcıların diffuziyası yalnız isti və soyuq uclarda kinetik enerjinin fərqlənməsi hesabına baş versin.

Hər iki halda elektronların n-tip keçiricikli qoldan p-tip keçiriciikli qola və deşiklərin isə p-tip keçiricikli qoldan n-tip keçiricikli qola diffuziyası mümkün deyil. Çünkü belə diffuziya prosesini kontaktlarda mövcud olan daxili kontakt potensiallar fərqi hesabına yaranmış potensial çəpər əngəlləyir.

Termoelementdə yaranan termo-e.h.q.-nin ikinci komponenti, cihazın hər iki qolunun kontaktında mövcud olan

$$\varphi_{k0} = \frac{kT}{e} \ln \frac{p_p n_n}{n_i^2} \quad (4.4.11)$$

kontakt potensiallar fərqiinin, temperaturdan asılılığı hesabına isti və soyuq kontaktlardakı potensiallar fərqiinin



Şəkil 4.4.3 Termoelementin dövrəsində termelektrik hərəkət qüvvəsinin yaranmasının sxematik təsviri

bir-birinden fərqlənməsi ilə ($\varphi_{k,ist} \neq \varphi_{k,soyuq}$ olması) bağlıdır. Belə asılılığın mövcud olması nəticəsində termoelementin dövrəsində **termo- e.h.q.-nin diffuziya komponenti** ilə eyni istiqamətdə yönəlmış kontakt komponenti də yaranır.

Nəhayət, termoelementin isti ucunda temperatur yüksəldikcə fononların sayı artıqdan, onların isti ucdn soyuq uca doğru diffuziyası baş verir. Termo- e.h.q.-nin üçüncü komponenti isti ucdn soyuq uca diffuziya edən fononların sərbəst yükdaşıyıcıları özlərinin ardınca dartmasıdır. Bu komponent **termo- e.h.q.-nin fonon sövqü komponenti** adlanır.

Göstərilən üç komponentdən təşkil olunan yekun termo- e.h.q. – termoelementin kontaktlarının (birləşmə yerlərinin) $\Delta T = T_2 - T_1$ temperaturları fərqindən və termoelementi təşkil edən yarımkəcəricilərin elektrofiziki xassələrindən asılı olur. Temperaturların çox da böyük olmayan fərqləri diapazonunda praktiki məqsədlər üçün kifayət sayıla bilən dəqiqliklə termo- e.h.q.-nin qiyməti (ε_T) - termoelementin kontaktlarının temperaturları fərqi (ΔT) ilə mütənasib olduğunu

$$\varepsilon_T = \alpha_T \Delta T$$

qəbul etmək mümkündür. Buradakı α_T - mütəçnasiblik əmsalı, **termo- e.h.q. əmsalı** adlanır.

Termoelementdən sabit cərəyan keçdiğdə həmin cərəyanın istiqamətindən asılı olaraq, elementin birləşmə yerlərində (kontaktlarında) Coul istiliyindən əlavə istilik ayrılır və ya udulur. Bu hadisə **Peltje effekti**, ayrılan istilik isə, **Peltje istiliyi** adlanır. Ayrılan Peltje istiliyinin miqdarı kontaktdan keçən cərəyanın qiymətindən (I) və onun keçmə müddətindən (t) düz mütənasib asılıdır:

$$Q_p = \pm P_0 I t \quad (4.4.13)$$

Burada, P_0 - mütənasiblik əmsali olub, **Peltye sabiti** adlanır.


Sonuncu ifadədəki «müsbat» və «mənfi» işarələri, uyğun olaraq, Peltye istiliyinin ayrılması və udulmasını göstərir. İstiliyin ayrılması ($Q_p > 0$) və udulması ($Q_p < 0$) isə, artıq deyildiyi kimi kontaktdan keçən cərəyanın istiqamətindən asılıdır.

Peltye effektinin başvermə səbəbini termoelementin enerji diaqramına əsasən keyfiyyətcə aşağıdakı kimi izah etmək olar.

Termoelementdən cərəyan axlığda həmin cərəyanın istiqamətindən asılı olaraq (şəkil 4.4.4, a) kontaktda yükdaşıyıcıların cərəyanda iştirak etməsindən başqa, həmdə onları kontaktın $e\varphi_k$ - potensial çəpərindən aşırmaq üçün

$\Delta\varepsilon = e\varphi_k$ miqdarda enerji sərf olunur. Bu əlavə enerji elektronlara qəfəsin enerjisi hesabına verildiyindən kontakt soyuyur.

Cərəyanın eks istiqamətində isə, yükdaşıyıcılar həmin kontaktdan keçidikdə (şəkil 4.4.4, b) əksinə hadisə baş verir. Bu halda potensial çəpərə düşən yükdaşıyıcılar öz enerjisini, düşdükləri hissədəki yükdaşıyıcıların enerjisi ilə bərabərləşdirmək üçün $\Delta\varepsilon = e\varphi_k$ - qədər enerjini kristal qəfəsə verir. Nəticədə,



Şəkil 4.4.4 Cərəyanın istiqamətindən asılı olaraq termoelementin kontaktlarında Peltye istiliyinin udulması (a) və ayrılmاسını (b) izah edən enerji diaqramları

yükdəşiyicilərin özləri soyuyur, kristal qəfəsin kontakt oblastındakı hissəsi isə qızır. Beləliklə, cərəyanın bu istiqamətində kontaktda Coul istiliyindən əlavə istilik ayrılır.

Əgər termoelementdən sabit cərəyan buraxılsada, onun kontaktlarından biri soyuyar, digəri isə qızar. Bu halda sanki sistemdən axan cərəyan istiliyi onun bir kontaktından alıb, digər kontaktına ötürən istilik nasosu rolunu oynayır.

Peltye effekti Zeyebek effektinin tərsinə olan prosesdir. Buna görə də eyni bir termoelement üçün P_0 - Peltye və α_T - termo- e.h.q. əmsalları arasında

$$P_0 = \alpha_T T \quad (4.4.13)$$

Şəklində münasibət mövcuddur.

Termoelektrik generatoru – termoelementlər sistemindən təşkil olunmuş və istilik enerjisini, birbaşa elektrik enerjisinə çevirən termoelektrik qurğusudur.

Bu qurğu bir enerji növünü digərinə çevirmək funksiyasını yerinə yetirdiyindən, onun ən başlıca parametri faydalı iş əmsalıdır.

Termoelektrik generatorunun faydalı iş əmsali, cihazın dövrəsinə qoşulmuş işlədicidə (yükdə) ayrılan faydalı gücün qurğunun istilik udan (qızdırılan) kontaktına verilən ümumi istilik gücünə nisbətini göstərir. Bu əmsali təyin etmək üçün sadə halda bir termoelementin işini araşdırıq.

Fərz edk ki, qollarının hər birinin uzunluğu l , en kəsiklərinin sahələri, xüsusi müqavimətləri, xüsusi və tam istilikeçirmə əmsalları isə uyğun olaraq $S_1, S_2, \rho_1, \rho_2, \chi_1, \chi_2$ və χ olan termoelementin kontaktları arasında $\Delta T = T_2 - T_1$ temperatur qradiyenti yaradılıb və bu termoelementə R_y müqavimətli bir işlədici (yük) qoşulub.

Eyni zamanda fərz edək ki, $T_2 > T_1$. Bu halda termoelementdə

$$\varepsilon_T = \alpha_T \Delta T = \alpha_T (T_2 - T_1) \quad (4.4.14)$$

qədər termo-e.h.q. yaranar. Əgər termoelementin özünün müqaviməti

$$R = \rho_1 \frac{l}{S_1} + \rho_2 \frac{l}{S_2} \quad (4.4.15)$$

olarsa, baxılan halda yük müqavimətindən (işlədicidən)

$$I_T = \frac{\varepsilon_T}{R + R_y} \quad (4.4.16)$$

qədər termoelektrik cərəyanı axar. Nəticədə, R_y - işlədicisində

$$P_y = I_T U_y = I_T^2 R_y \quad (4.4.17)$$

qədər faydalı güc ayrılırlar.

Termo-e.h.q.-nin və termoelektrik cərəyanının (4.4.14) və (4.4.16) ifadələrini (4.4.17)-də nəzərə aldıqda:

$$P_y = I_T^2 R_y = \frac{\varepsilon_T^2}{(R + R_y)^2} \cdot R_y = \frac{\alpha_T^2 (T_2 - T_1)^2}{(R + R_y)^2} \cdot R_y \quad (4.4.18)$$

olar. Sistemdən axan termoelektrik cərəyanı vahid zaman ərzində kontaktlarda

$$Q_p = P_0 I_T = \alpha_T T I_T = \frac{\alpha_T^2 (T_2 - T_1)}{R + R_y} \cdot T \quad (4.4.19)$$

qədər Peptye, qollarda isə

$$Q_C = I_T^2 R \quad (4.4.20)$$

qədər Coul istiliyi yaradar.

Sadələşdirilmiş halda fərz etmək olar ki, ayrılan Coul

istiliyi kontaktlar arasında bərabər paylanıb. Onda T_2 - temperaturlu isti kontaktda

$$Q_{P2} = \frac{\alpha_T^2(T_2 - T_1)}{R + R_y} \cdot T_2 \quad (4.4.21)$$

qədər Peptye istiliyi udular və eyni zamanda

$$Q_{C2} = \frac{1}{2} I_T^2 R = \frac{\alpha_T^2(T_2 - T_1)}{2(R + R_y)^2} \cdot R \quad (4.4.22)$$

qədər Coul istiliyi ayrılırlar.

Beləliklə, sistemdə I_T - termoelektrik cərəyanı yaratmaq üçün isti (istilik udan) kontakta xaricdən (qızdırıcıdan) vahid zamanda

$$Q_\chi = \chi(T_2 - T_1) \quad (4.4.23)$$

qədər istilik verildikdə, həm də isti kontakda Peptye istiliyinin udulduğunu, daha doğrusu bu istilik miqdarını kompensə etmək lazımlı gəldiyini və yaranmış termoelektrik cərəyanı hesabına

$$Q_{C2} = \frac{1}{2} I_T^2 R \quad (4.4.24)$$

qədər Coul istiliyi ayrıldığını nəzərə almaq lazımdır. Ona görə də termoelementin f.i.ə.:

$$\eta = \frac{P_y}{Q_\chi + Q_{P2} - \frac{1}{2} Q_C} = \frac{\frac{\alpha_T^2(T_2 - T_1)^2}{(R + R_y)^2} \cdot R_y}{\chi(T_2 - T_1) + \frac{\alpha_T^2(T_2 - T_1) \cdot T_2}{(R + R_y)^2} - \frac{1}{2} \frac{\alpha_T^2(T_2 - T_1)^2}{(R + R_y)^2} \cdot R}$$

olar. $m = \frac{R_y}{R}$ əvəzləməsi etdikdə bu ifadə

$$\eta = \frac{T_2 - T_1}{T_2} \cdot \frac{\frac{m}{m+1}}{1 + \frac{\chi R \cdot (m+1)}{\alpha_T^2 T_2} - \frac{T_2 - T_1}{2(m+1) \cdot T_2} \cdot R} \quad (4.4.25)$$

Şəklinə düşər.

Sonuncu ifadədən göründüyü kimi, termoelementin f.i.ə. **dönən istilik maşınının faydalı iş əmsalı**

$$\eta = \frac{T_2 - T_1}{T_2}, \quad (4.4.26)$$

və termoelementdə istilikkeçirmə, eləcə də Coul istiliyi hesabına baş verən dönməyən itkiləri xarakterizə edən

$$\eta = \frac{\frac{m}{m+1}}{1 + \frac{\chi R \cdot (m+1)}{\alpha_T^2 T_2} - \frac{T_2 - T_1}{2(m+1) \cdot T_2}} \quad (4.4.27)$$

kimi iki vuruqdan ibarətdir.

İkinci vuruğun daha doğrusu, (4.4.27) ifadəsinin məxrəcindəki χR hasili termoelementin qollarının materialından $(\rho_1, \rho_2, \chi_1, \chi_2)$ və en kəsiklərinin sahəsindən $(S_1$ və $S_2)$ asılıdır. Eyni material və T_1 , T_2 temperaturlarında ən böyük f.i.ə. almaq üçün, S_1 və S_2 en kəsiklərini elə seçmək lazımdır ki, χR hasili özünün minimal qiymətini alınsın. Bu qiyməti

$$\frac{d(\chi R)}{d\left(\frac{S_1}{S_2}\right)} = 0 \quad (4.4.28)$$

şərtindən hesablamaq olar. Bu şərt daxilində:

$$\left(\frac{S_1}{S_2} \right)_{opt} = \sqrt{\frac{\rho_1}{\chi_1} \cdot \frac{\rho_2}{\chi_2}} \quad (4.4.29)$$

Termoelementin qollarının en kəsiklərin nisbətlərinin bələ optimal qiymətlərində

$$(\chi R)_{min} = \left(\sqrt{\rho_1 \chi_1} + \sqrt{\rho_2 \chi_2} \right)^2 \quad (4.4.30)$$

Adətən, termoelementin f.i.ə.-nın ifadəsindəki $\frac{\chi R}{\alpha_T^2}$ vuruğunun tərsi olan $\frac{\alpha_T^2}{\chi R}$ kəmiyyətinin $\left(\frac{S_1}{S_2} \right)_{opt}$ -a uyğun qiymətini Z-lə işaretə edirlər və:

$$Z = \frac{\alpha_T^2}{\chi R} \Bigg|_{\left(\frac{S_1}{S_2} \right)_{opt}} \quad (4.4.31)$$

kəmiyyəti **termoelementin effektivliyi**, yaxud da **keyfiyyət əmsalı** adlanır. Başqa şəkildə:

$$Z = \frac{\alpha_T^2}{\left(\sqrt{\rho_1 \chi_1} + \sqrt{\rho_2 \chi_2} \right)^2}. \quad (4.4.32)$$

Beləliklə, termoelementin f.i.ə. üç əsas amildən:

- 1) Yalnız termelementin qollarının hazırlanıldığı materialın fiziki parametrlərindən asılı olan Z – keyfiyyət əmsalından;
- 2) Kontaktların arasındakı $\Delta T = T_2 - T_1$ temperatur fərqindən;
- 3) Termoelementin R – müqavimətinin, işlədiciinin R_y -

müqavimətinə olan

$$\left(m = \frac{R_y}{R} \right)$$

nisbətindən asılıdır.

Termoelementin


f.i.ə.-nın maksimal qiymətini təmin etmək

üçün $m = \frac{R_y}{R}$ nisbətinin

də optimal qiymətini seçmək lazımdır.

$T = \frac{1}{2}(T_2 + T_1)$ olduqda:

$$m_{opt} = \sqrt{1 + Z\bar{T}}. \quad (4.4.33)$$



Şəkil 4.4.5. Bərk cisimlərin xüsusi elektrik müqavimətinin (ρ), xüsusi istilik keçirməsinin (χ) və termoelektrik effektivliyinin (Z) onlardakı sərbəst yüksəkçiyyicilərin konsentrasiyadan asılılığı

Əgər Z və m_{opt} -in ifadələri, termoelementin f.i.ə. üçün olan ümumi (4.4.25) ifadəsində nəzərə alınarsa, onda f.i.ə.-nın yalnız termoelementin kontaktlarının temperaturlarından və Z – keyfiyyət əmsalından asılı olan maksimal qiyməti üçün:

$$\eta_{max} = \frac{T_2 - T_1}{T_2} \cdot \frac{m_{opt} - 1}{m_{opt} + \frac{T_1}{T_2}} \quad (4.4.34)$$

olar.

Sonuncu ifadədən görünür ki, termoelementin kontaktlarının müəyyən T_1 , T_2 temperaturlarında, $Z \rightarrow \infty$ olduqda, həmin termoelementin f.i.ə.-nın η_{max} - qiyməti ideal istilik maşınının f.i.ə.-na çatır.

Termoelementin f.i.ə.-nın qiymətinin ideal istilik maşının f.i.ə.-nın qiymətinə yaxınlaşması üçün həm Z –

kəmiyyətinin qiyməti böyük olan, həm də yüksək temperaturlara dözə bilən material götürmək lazımdır.

Materialların hamısında Z – kəmiyyəti ρ, χ, α_T -dən, sonuncuların hər biri isə - materialdakı sərbəst yükdaşıyıcıların konsentrasiyasından (n_0) asılı olduğundan, bu məqsədlə n_0 -ın optimal qiymətinə uyğun material seçmək lazımdır. Bu seçimi aparmaq üçün şəkil 4.4.5-də təsvir olunmuş qrafiklərdən istifadə etmək olar.

Məlumdur ki, materialın xüsusi müqaviməti (ρ) ondakı sərbəst yükdaşıyıcıların konsentrasiyasının kiçik qiymətlərində daha böyükdür və n -in qiyməti artıqca, kəskin azalır. Digər tərəfdən, ρ -nun çox böyük qiyməti dielektrikə, kiçik qiyməti isə - metala uyğun gəlir. Lakin bu materialların hər ikisində (həm dielektrikdə, həm də metalda) α_T -nın qiyməti kiçikdir.

Materialın xüsusi istilikkeçirməsi qəfəsin (χ_q) və elektron qazının (χ_e) istilikkeçirməsindən təşkil olunur. İlk yaxınlaşmada χ_q - sərbəst yükdaşıyıcıların n_0 konsentrasiyasından asılı deyil, χ_e - isə n_0 -la mütənasibdir.

Metal və metal ərintilərindən təşkil olunmuş termoelementlərdə termo- e.h.q.-nin qiymətinin kiçik, xüsusi istilikkeçirmə əmsalının isə böyük olması nəticəsində, Z -in qiyməti kiçik olur.

Dielektriklərdən hazırlanmış termoelementlərdə isə ρ - böyük olduğundan Z -in qiyməti kiçikdir.

Sərbəst yükdaşıyıcıların konsentrasiyasının metal və dielektriklərlə müqayisədə aralıq qiymətə malik olduğu materialdan, yəni yarımkəcəricidən hazırlanmış

termoelementdə isə Z-in qiyməti maksimal olur. Hesablamalar göstərir ki, $n_0 \approx (2:3) \cdot 10^{19} \text{ sm}^{-3}$ olduqda, Z – özünün maksimal qiymətini alır. Sərbəst yükdaşıyıcıların konsentrasiyasının bu qiyməti metallardakı qiymətdən təqribən üç tərtib kiçikdir.

§ 4.4.3. Termoelektrik soyuducuları və qızdırıcıları

Termoelementdən sabit eletkrik cərəyanı keçidkədə cərəyanın istiqamətindən asılı olaraq, onun kontaktlarından birində Coul istiliyindən əlavə də istilik ayrılır, digərində isə həmin qədər istilik udulur. Bu zaman soyulan kontaktda udulan istiliyin miqdarı

$$Q_p = -P_s I. \quad (4.4.35)$$

Burada P_s - soyulan kontakt üçün Peltye əmsalıdır və ümumi halda o, α_T ilə

$$P_s = \alpha_T T. \quad (4.4.36)$$

şəklində əlaqədardır.

Əgər fərz etsək ki, termoelementin R – müqaviməti onun kontaktları arasında bərabər paylanıb, yəni isinən və soyulan kontaktların R_1 və R_2 müqavimətləri:

$$R_i = R_s = \frac{1}{2} R. \quad (4.4.37)$$


Onda soyulan kontaktda ayrılan Coul istiliyinin miqdarı:

$$Q_c = \frac{1}{2} I^2 R. \quad (4.4.38)$$

Bir kontaktda ayrılan yekun istiliyinin miqdarı isə:

$$Q = Q_p + Q_c = -P_s I + \frac{1}{2} I^2 R. \quad (4.4.39)$$

olar. (4.4.39) ifadəsinin qrafiki təsviri şəkil 4.4.6-da təsvir edildiyi kimi olar. Bu şəkildən göründüyü kimi, kontaktdan cərəyan keçmədikdə ($I = 0$ olduqda) $Q = 0$, yəni Peleye və Coul effektlərinin heç biri baş vermir. Kontaktdan axan cərəyanın $Q_p > Q_c$, kiçik qiymətlərində $Q_p > Q_c$, böyük cərəyanlarda isə $Q_c > Q_p$. Buna görə də termoelementdən axan cərəyanın ele bir optimal qiyməti (I_{opt}) var ki, həmin qiymətdə, Peleye hadisəsi hesabına kontaktın soyuma effekti özünün maksimum həddinə çatır. Cərəyanın bu (I_{opt}) qiymətini,



Şəkil 4.4.6 Termoelementin soyuyan kontaktında ayrılan istilik miqdarının keçən cərəyanın qiymətindən asılılığı

$$Q = -P_s I + \frac{1}{2} I^2 R \quad (4.4.40)$$

ifadəsini differensiallamaqla tapmaq olar. Həmin qiymət:

$$I_{opt} = P_{ps}/R. \quad (4.4.41)$$

$I = I_{opt}$ olduqda

$$Q_{I,opt} = -P_{ps}^2/(2R) \quad (4.4.42)$$

(4.4.42) ifadəsindən görünür ki, termoelementin müqaviməti (R) kiçik olduqca, soyuq kontaktda udulan istiliyin miqdarı (kontaktın soyuma dərəcəsi) daha böyük olar.

Lakin bu heç də o demək deyil ki, termoelementin qollarının S – en kəsiyinin sahəsini böyütməklə və

qollarının l - uzunluğunu kiçiltməklə Peptye effekti hesabına soyulan kontaktda daha aşağı temperatur (daha yüksək dərəcədə soyuma) almaq olar. Bu yolla soyuma dərəcəsini sonsuz artırmaq mümkün deyil. Çünkü termoelementin qollarının uzunluğunu azaltdıqca, isti və soyuq kontaktlar arasında istilik mübadiləsi güclənər və isti kontaktdan istilik sürətlə soyuq kontakta verilər. Ona görə də termoelementin qollarının ölçülərini deyilən qaydada dəyişdirməklə soyulan kontaktın soyuma dərəcəsi (temperaturunun aşağı düşməsi) yalnız o hala qədər davam edər ki, hələ istənilən kontaktdan istilikkeçirmə hesabına buraya ötürülən istilik miqdarı burada Peptye effekti hesabına udulan istiliyi tam kompensə edə bilməsin. Qeyd etmək lazımdır ki, bu halda ətraf mühitdən soyulan kontakt istilik axını nəzərə alınmır və fərz olunur ki, həmin kontakt istilik mübadiləsi baxımından ətraf mühitdən ideal səviyyədə təcrid olunub.

İstilik balansı şərti nəzərə alındıqda:

$$-Q_l = Q_\chi = \chi(T_i - T_s) \quad (4.4.43)$$

və ya

$$T_i - T_s = -\frac{Q_l}{\chi} \quad (4.4.44)$$

Bu ifadələrdəki Q_l - Peptye effekti hesabına soyulan kontaktda udulan istiliyin miqdarı, T_i və T_s - isə uyğun olaraq isinən və soyulan kontaktların temperaturlarıdır. Optimal rejimdə

$$(T_i - T_s)_{\max} = -Q_{opt} / \chi = P_{ps}^2 / (2\chi R) \quad (4.4.45)$$

$P_{ps} = \alpha_T T_S$ və $Z = \alpha_T^2 / \chi R$ ifadələrini sonuncu bərabərlikdə nəzərə aldıqda:

$$(T_i - T_s)_{\max} = \frac{\alpha_T^2}{\chi R} \cdot \frac{1}{2} T_s^2 = \frac{1}{2} Z T_s^2. \quad (4.4.46)$$

Beləliklə, söyləmək mümkündür ki, yüksək soyutma qabiliyyətinə malik termoelektrik soyuducusu da, yalnız Z – effektivliyin qiyməti böyük olan yarımkəcirici materiallar əsasında hazırlanıa bilər.

Yarımkəcirici termoelektrik soyuducusu başlıca olaraq radioelektronikada, tibdə, kənd təsərrüfatında, metrologiyada, kosmik texnikada və məişətdə (məsələn, səyyar, eləcə də nəqliyyat vasitələrindəki soyuducularda) uğurla tətbiq edilir.

Bu soyuducuların soyuda bildikləri həcm kiçik, daha doğrusu təqribən 10 litrə qədərdir. Bundan böyük həcmlirdə belə soyuducular az effektlidir.

Termoelektrik soyuducularından sabit cərəyan axlığıda cərəyanın istiqamətindən asılı olaraq, onun bir kontaktı isinir, digəri isə soyuyur. Bu xüsusiyyət, həmin qurğuların termostatlarda tətbiqinə imkan yaradır. Cərəyanın istiqamətini dəyişməklə termoelementin termostat daxilindəki kontaktı ya isinir, ya da soyuyur. Digər tərəfdən bu halda isinən kontaktda Coul istiliyi ilə yanaşı, Peltye istiliyi də ayrıldığından, böyük miqdarda istilik ayrılmasına imkan yaranır.

Belə termoelektrik qızdırıcılarına bəzən **termoelektrik istilik nasosları** da deyilir.

Ө Д Ө В İ Y Y A T

1. Фистул В.И. «Введение в физику полупроводников». М., «Высшая школа», 1984, -352 с.
2. Abdullayev N.B., İskəndərzadə Z.Ə. «Yarımkeçirici çeviricilər». Bakı, «Elm», 1975, - 246 s.
3. Викулин И.М., Сталаев В.И. «Физика полупроводниковых приборов». М., «Сов.Радио», 1980, -296 с.
4. Жеребцов И.П. «Основы электроники». Л., «Энергоиздат», 1985, - 352 с.
5. Hümbətov R.T. «Elektronika». I və II hisə, Bakı, «Maarif», 2002, - 283 s.
6. Hümbətov R.T. «Bərk cisimli elektronika». Bakı, AzDNA, 2002, - 172 s.
7. Abdinov Ə.S., Mehdiyev N.M. «Optoelektronika», Bakı, «Maarif», 2005, - 410 s.
8. Abdinov Ə.S., Məmmədov H.M. «Bərk cisim elektronikası». Bakı, «Təhsil», 2004, - 135 s.
9. Zərbəliyev M.M. «Yarımkeçiricilər fizikası», Bakı, «Təhsil», 2008, - 455 s.
10. Eyvazov E.Ə., Fərəcov V.C., Qurbanov S.S. «Yarımkeçiricilər fizikasına giriş». Bakı, «Çinar çap», 2007, - 392 s.
11. Eyvazov E.Ə. «Bərk cisimlər fizikası». Bakı, «Təhsil», 2003, - 455 s.
12. Həsənov İ.S. «Plazma və dəstə texnologiyası». Bakı, «Elm», 2007, - 171 s.